



www.musavat.com

MUSAVAT

Xəbər
Azərbaycan
interneti Rusiya
şirkətinin
nəzarətinə
keçir
yazısı səh.10-da

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 11 noyabr 2015-ci il Çərşənbə № 250 (6278) Qiyməti 40 qəpik

Gündəm

Heydər Babayevin biznesi çökür - "Çudo-Peçka" kimin oduna düşüb?



Satışı xeyli zəifləyən şəbəkənin tam bağlanacağı gözlənilir

yazısı səh.7-də

Sülhəddin Əkbər:

"Müxalifətin sıradan çıxarılması hakimiyyət üçün də böyük təhlükədir"

yazısı səh.13-də

Eldar Mahmudovun "Nar-Şərab"ı taleyin ümidinə qalıb

yazısı səh.12-də

Rəsul Quliyevin "ölkə üçün son dayanacaq" iddiasına cavab gəldi

yazısı səh.13-də

Azərbaycan alimləri dünya miqyasında ona görə qəbul edilmir ki...

yazısı səh.3-də

Azərbaycanlıları terror təşkilatlarına sövq edən səbəb nə?

yazısı səh.5-də

Kəlbəcərli köçkündən bələdiyyə sədrinə şok ittiham

yazısı səh.14-də

MTN-in əks-kəşfiyyatındakı həbslərin pərdəarxası

yazısı səh.12-də

Müsavət İltizam Əkbərliyə töhmət verdi

yazısı səh.4-də

AMİP sədrinin kim olacağı açıqlandı

yazısı səh.12-də

Güneydə etirazlar daha da böyüyür

yazısı səh.9-də

Cənub qonşu ilə münasibətlər sərt sınaqla üz-üzə

BAKI VƏ TEHRAN ARASINDA MÜNAQİŞƏ - TƏHLÜKƏLİ GƏLİŞMƏ

İran Azərbaycanın Xəzərdəki neft-qaz yatağını ələ keçirməyə çalışır; beynəlxalq sanksiyalardan qurtulan cənub qonşumuz dənizin hüquqi statusuzluğundan istifadə edib Azərbaycana əzələ nümayişinə hazırlaşır

yazısı səh.8-də



MTN generalları 20 milyonluq "Karvansaray"ı necə ələ keçiriblər...

Sahibkardan şok açıqlamalar: "8 aylıq dəhşətlərdən sonra ticarət mərkəzinin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilirubə İmranovanın adına rəsmiləşdi"

yazısı səh.5-də



"AST Telman"ı bitirən səbəb-"kepkalı adam"

yazısı səh.7-də




İqbal Ağazadə:
"Əlimizdə ələ videolar var ki..."

yazısı səh.6-də



Rusiyalı nazirin İrəvandan Bakıya hədə kimi mesajı

yazısı səh.11-də



MTN generalının biznes gizlinləri üzə çıxdı

Milli Təhlükəsizlik Nazirliyinə Eldar Mahmudovun cəlb etdiyi kadrların ötən 10 il ərzində geniş biznes şəbəkəsinə sahiblənməsi yeni məlumat deyil. Redaksiyamıza daxil olan məlumata görə, MTN-də çalışaraq varlananlardan biri də qurumun Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev olub. Bir neçə gün əvvəl Ə.Əliyevin biznes şəbəkəsinə Bakı, Şamaxı, Yardımlı, Qax və Zaqatala şəhərlərində istirahət mərkəzləri, mağazalar, çörək sevləri, fermalar, restoranlar və notarius məntəqələrinin daxil olması haqda məlumat yayılmışdı. Bildirilir ki, Ə.Əliyev ən müxtəlif əmlaklara notarius vəzifəsində çalışan həyat yoldaşının sənədlərə basdığı möhürlə sahiblənib.

Redaksiyamıza daxil olan məlumatda Ə.Əliyevin Qax rayonu, İlisu kəndində böyük hotel kompleksi tikdirdiyi qeyd olunub. "Bergs otel & Restaurant" istirahət guşəsinin saytında qeyd olunur ki, "kompleks bölgəyə istirahət və işgüzar məqsədlərlə səfər edən qonaqların əsas seçimi olmaqla Azərbaycanın şimal rayonlarında turizmin inkişafına özünəməxsus töhfə verməkdədir. Ağçayın sahilində, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən hotel həm göz oxşayan mənzərəsi, təbiəti, həm də güclü personalı ilə qonaqlara əvəzəlməz istirahət imkanları yaradır..."

Saytla kompleks haqda yazılanları əlavə olunmuş fotolar da təsdiqləyir. Amma hotelin hansı hesabdan tikildiyi, Ə.Əliyevin hansı biznesindən əldə etdiyi gəlirlər belə bir var-mülk sahibinə çevrildiyi haqda, məlumat yoxdur.

Yada salaq ki, oktyabrın 17-də MTN-də başlanan "təmizləmələr"dən 2 gün sonra Ə.Əliyevin və onun müavini polkovnik Tehran Babatovun işdən çıxarılaraq saxlanılmaları haqda məlumat yayılmışdı.

Aldığımız son məlumata görə, Ə.Əliyev tutduğu vəzifədə qalır, onun müavini T.Babatov isə "MTN işi" üzrə istintaqa cəlb olunub. Polkovnik Babatovun eks-rəisində qarşı ifadə verməsi haqda da xəbər var. Gələn məlumatlar onu deməyə əsas verir ki, T.Babatovun da biznes şəbəkəsi olub. Reisinin biznes şəbəkəsi ilə ayaqlaşmasa da, babat biznes şəbəkəsinə - Bakı və Gəncə şəhərlərində restoranlar, çay evləri, geyim mağazaları daxil olub. Bir qədər əvvəl avropa.info general-mayor Əlimusa Əliyev və onun müavini polkovnik Tehran Babatovun kabinetlərində axtarış aparılması haqda məlumat da yayılmışdı. Bildirilirdi ki, onların xidməti iş otaqlarında aparılmış axtarış tədbirləri zamanı şəxsi seyfərlərdən 3 milyon dollar aşkarlanıb.

□ E.HÜSEYNOV

"Qaya Mətbuat Yayımı" MMC!

- İtənillən qəzet və jurnallar həm də sərfəli qiymətə:
- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını;
- Mətbuatı sldıqdan sonar abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;
- Tirajımızda lazım gəldikdə dəyişikliklər etmək;
- Ən başlıcası ayda 26 dəfə nəşr olunan "Yeni Mesavat" - 0.40 AZN və bundan əlavə 2500 adda yerli və xarici nəşrlər.**
- Abunə yazılmaq üçün uzağa getmək lazım deyil, **Telefonla zəng etməyiniz kifayətdir: Bakı şəh. 564-63-45; 598-35-22**
- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur:

"Elm" tədris mərkəzi

MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühasibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)
- Ünvan:** 1. «Neftçilər» metrosu 40 metr. R.Rüstəmov-44
Tel./Faks: (012) 421-10-46; 408-44-43;
Mob: (055) 660-60-95; (050)203-55-95
- Ünvan:** 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanı
Tel./Faks: (012) 434-88-28; 408-44-74;

Akif Çovdarovla bağlı Baş Prokurorluğa təqdimat göndərildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib. "Trend" in məlumatına görə, bir müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.



MSK İqbal Ağazadənin şikayəti üzrə araşdırmaları dayandırdı

Noyabrın 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də keçirilən parlament seçkilərində yol verildiyi iddia edilən qanun pozuntuları ilə bağlı müraciətlərə baxılıb. "Report" un xəbərinə görə, 35 sayılı üçüncü seçki dairəsindən namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülən İqbal Ağazadənin şikayətinə baxılıb.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, İ.Ağazadə MSK-ya müraciət edərək dairə seçki komissiyasının bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib: "Eyni zamanda o, həmin məntəqələrin səsverməsinin nəticələrinin ləğv olunmasını istəyib. MSK şikayətə baxılması üçün məsələni dairə seçki komissiyasına (DSK) göndərib. DSK 5, 10, 11, 18 və 26 sayılı seçki məntəqələrinin səsverməsinin nəticələrini ləğv edib. 17 sayılı seçki məntəqəsində isə səsərləri yenidən sayılmasına qərar verib. Ancaq bu da ümumi nəticələrə təsir etməyib".

Bundan başqa, İqbal Ağazadənin MSK-ya təqdim etdiyi videomateriallar da araşdırılıb. Qərar verilib ki, onun şikayəti əsasında aparılan araşdırmalar dayandırılıb.

Bakıda Avstriya vətəndaşının evindən külli miqdarda pul oğurlandı

Bakıda yaşayan xarici vətəndaşın evindən külli miqdarda pul oğurlanıb. "Report" un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Avstriya vətəndaşı, 1967-ci il təvəllüdü Kuermayr Mixaelin Bakı şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən evindən oğurluq edilib. Naməlum şəxs onun evinə açar seçməklə daxil olub və 4000 funt-sterlinq oğurlayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsində araşdırma aparılır.

Qeyd edək ki, Kuermayr Mixael Bakıdakı şirkətlərin birində ofis meneceri vəzifəsində çalışır.



OPEK Azərbaycanı neft hasilatını azaltmağa çağırdı

OPEK-ə daxil olmayan ölkələr neft tədarükünü azaltmalıdırlar, bununla yanaşı, OPEK öz payının 40%-dən aşağı düşməsinə imkan verməyəcək. RİA Novosti-yə bu barədə OPEK-in baş katibi Abdulla əl-Badri bəyan edib.

Onun sözlərinə görə, bu sahəyə qoyulan investisiyaların 130 milyard dollar azalması neftə olan qiymətin artmasına gətirib çıxaraçaq.

"Bununla yanaşı, OPEK ölkələri tərəfindən dekabrın 4-də kvotaların bir sutkada 1,5 milyon barel azaldılması neft bazarında tarazlığa yardım etməyəcək", - Bloomberg OPEK-in baş katibinin sözlərindən sitat gətirib.

"Bizə neft hasil edən ölkələrin investisiya yatra biləcəyi, istehlakçılara isə ala biləcəkləri qiymət lazımdır. Dövlətlər bir yerdə işləməlidirlər. Biz bu bazarı sabitləşdirməliyik", - əl-Badri bəyan edib.

2014-cü ilin yayının əvvəlində 2015-ci ilin əvvəlinə qədər neftin qiyməti iki dəfədən çox enib - Brent markalı neftin bir bareli üçün qiymət 100 dollardan 45 dollara qədər azalıb. Qiymətlərin azalmasını, OPEK-in noyabr ayının 27-də neft hasilatının kvotasının bir sutkada 30 milyon barel səviyyəsində saxlanılmasına dair qərarı sürətləndirdi.

Qeyd edək ki, oktyabrın 21-i OPEK-in Avstriyada keçirilən iclasına 8 ölkə - Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya dəvət edilmişdi.

Buna baxmayaraq, Azərbaycan iclasda iştirak etməkdən imtina etmişdi. (oxu.az)

Şamaxı Rəsədxanasından NASA astronomlarına etiraz

Şamaxı Astrofizika Rəsədxanası Yer kürəsinin 15 gün zülmətə qorq olacağı ilə bağlı NASA astronomlarının sensasiyalı bəyanatına münasibət bildirib.

Rəsədxananın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov aznews.az-a açıqlamasında qeyd edib ki, günəş 2016-cı il martın 9-da tutulacaq: "Keçən il sentyabrın 13-də günəş tutuldu və qaranlıq da olmadı. Bu hadisə bir də gələn il martın 9-u və sentyabrın 1-də baş verəcək. Yazırlar ki, Venera gedib Yupiterin yanına çatacaq, atmosferi qızdıracaq. Nəticədə Yupiter təzədən Günəşə böyük enerji verəcək. Noyabrın 15-də Venera 120 milyon km. Mars 300 milyon km, Yupiter 800 milyon km. yerdən məsafədə olacaq. Bu qədər uzaq məsafədə olacağısa, Venera necə Yupiterin səthinə qızdırı bilər?"

X.Mikayılov bunları cəfəngiyyat hesab edir: "Yalan söhbətlərdir. Yəqin yenə də mağazalarda şamlar satılır. Bunlar mağazalarda satılmayan şamlarla əlaqədardır. İndi də buna əl atıblar".

Qeyd edək ki, NASA rəhbəri Çarlz Bolden Yer kürəsinin bu il noyabrın 15-dən 29-na kimi qaranlığa bürünəcəyini bəyan edib. Bununla bağlı NASA ABŞ prezidenti Barak Obamanın administrasiyasına bu hadisənin səbəbləri və nəticələri göstərilən min səhifəlik sənəd də təqdim edib.

İran prezidenti Roma Papası ilə görüşəcək

İran prezidenti Həsən Ruhani Avropaya səfəri çərçivəsində Roma Papası Fransisklə görüşəcək. Haqqın.az İRNA-ya istinadən xəbər verir ki, səfər noyabr ayının 14-də baş tutacaq. Bundan başqa, İran prezidentini müşayiət edən nümayəndə heyətinin üzvləri İtalyan sahibkarlarla görüşüb ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

Eyni zamanda Həsən Ruhaninin noyabrın 16-da UNESCO-nun 70 illik yubileyinə həsr olunmuş "Liderlər Forumu"nda çıxışı da gözlənilir. Onu da xatırladaq ki, bu, Həsən Ruhaninin 2013-cü ildə prezident seçildəndən sonra Avropaya ilk səfəridir. Səfərin təşəbbüsçüsü İtaliya tərəfidir.



Elçin Behbudov BMT-dəki dinləmələrdə iştirakdan imtina etdi

İşğəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov noyabrın 12-13-də baş tutacaq BMT-nin İşğəncələrə Qarşı Komitəsinin dinləmələrinə qatılmaqdan imtina edib.

Hüquq müdafiəçisi "Yeni Məsavat"a deyib ki, belə bir addımı atmasında komitənin tətbiq etdiyi ikili standartlar böyük rol oynayıb: "Noyabrın 12-də və 13-də BMT-nin İşğəncələrə Qarşı Komitəsində Azərbaycan dövlətinin hesabatı dinlənəcək. Bilirsiniz ki, mən ermənilərin Azərbaycanın işğal olunmuş ərazisində girov götürdükleri Dilqəm Əsgərova Şahbaz Quliyevin məsələsinə münasibət bildirmələri üçün BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına, İşğəncələrə Qarşı Komitəsinə, Avropa Şurasının Parlament Assambleyasına, baş ofisi Cenevrədə yerləşən və rəhbərlik etdiyim komitənin üzv olduğu İşğəncələrə qarşı Ümumdünya Təşkilatına müraciət etmişdim. Yazmışam ki, esirlər Artur Baqdasaryan və Andronik Qırıqoryana Azərbaycan dövləti çox humanist münasibət göstərdiyi bir vaxtda ermənilər Azərbaycanın işğal olunmuş ərazisində girov götürdükleri Dilqəm Əsgərova və Şahbaz Quliyevə amansız, qeyri-insani rəftar göstərirlər. Beynəlxalq təşkilatlardan xahiş etmişəm ki, bu məsələyə münasibətlərini açıqlasınlar, rəsmi qiymət versinlər. Amma sorğuma cavab vermədilər. Belə bir halda həmin dinləmələrə qatılmamaqla onların tətbiq etdikləri ikili standartlara etirazımı bildirirəm".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürüldülər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürüldü. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin oyuncaq "məhkəməsi" ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxırdı. "Apeyalsiya Məhkəməsi" bu qərarı qüvvədə saxlayıb.

□ E.MƏMMƏDƏLİYEV



**Yazarımız
Tofiq
Yaqubluya
Azadlıq!**

Günün içindən



**"Əllini
aşırıdığ..."**



Xalid KAZIMLI

30 il öncəydi, 20 yaşım vardı, hesab edirdim ki, bu, artıq ömrün yarısı deməkdir. Hətta bu mövzuda bir şeir də yazmışdım və o şeiri Gəncədə, Qatır Məmmədın heykəlidən bir az aralıda, Maksim Qorki 44 ünvanında həmkəndlilə bir otaqda kirayədə qalan Rauf Arifoğlunun maqnitofonuyla audiokasetə də yazdırmışdım.

20-ni iki qatlayıb 40-a çatanda zarafatla dostlara "həyat indi başlayırmış ki" dedim.

İndi 50-dir. Aşıq Alının 50 yaş haqqında məşhur bir qoşması var, deyir, "əllini aşırıdığ, yüzə nə qaldı".

Amma biz, əllini aşırıdığlar o halda deyilik ki, oturub yüzə nə qaldığını hesablayaq. Nə qaldıysa, qaldı...

Əsas məsələ yaşanmış 50 ilə nələri sığdırmağımızdır.

Uşaqlıq, gənclik arzularına baxıram, həyata keçənləri ilə keçməyənlərinin nisbəti təxminən 50:50-dir, yarısı doğrulub, onun fərəhini yaşamış, yarısı doğrulmayıb, üzülmüşük. Bəzi arzuların ümidimizi də kəsmişik.

12-13 yaşım olanda ən böyük arzum qəzetçi olmaq, ölkənin ən yaxşı qəzetində işləmək, məşhur jurnalist Nurrəddin Babayev kimi publisistik yazılar yazmaq, Mirzə Cəlil kimi felyetonlar qələmə almaq, hekayələr kitabı çap etdirmək idi.

Bu arzum doğrulub, 20 ildir ölkənin ən populyar qəzetində işləyirəm, felyetonlar, publisistik yazılar yazıram. Biri satirik roman olmaqla iki bədii kitabım çıxıb. Üçüncü kitabım müasir elmi-texniki tərəqqinin son nailiyyətlərinə əsassız yərə güvənməyin zəvalına gələrek sonuncu hərfinə qədər pozulub gedib, dördüncünü yavaş-yavaş yazıram.

Ailə-məişət məsələsində də arzularım həyata keçmiş sayılır. Övladlar sandan ürəyim Everest qədər dikdir.

Ancaq ictimai planda bir sıra gənclik arzularım da var idi, onlar sandan nağumanam.

20-25 yaşımız olanda biz o dövrün ədiblərindən, onların əsərlərindəki sətiraltı mesajlardan millətin, milli əsərətin, müstəqilliyin nə demək olduğunu duymuşduq (Yaşlı nəsil ədiblərə saygım bu üzündür). İstəyirdik, öz milli dövlətimiz, öz bayrağımız olsun. Oldu da.

Amma necə oldu? Bir gözümüz ağlayır, biri gülür. Fəxr edirik ki, dünya bizi öz uğurlu bayrağımla tanıyır, müstəqil dövlətimiz. Fəqət bu necə dövlətdir ki, orda insanların seçib-seçilmək hüququ yoxdur, ölkə boyunca bir seçki məntəqəsində belə dürust seçki keçirilmir. Ehtiyac olmayanda da saxtakarlıq edirlər.

Bizim qurmaq arzusunda olduğumuz dövlət belə olmamalı idi. Haqq-ədalət yoxdur, millətin əsasıyını, təhlükəsizliyini qorumalı olan dövlət strukturlarından bandit çetələri çıxır. Məmurlar soyğunçuluq, talama, mənəqirləmə, pulla qanbatırma həşirindədirlər.

Bizim arzuladığımız ölkə tərəqqipərvər cəmiyyətə malik olacaqdı, qədim əsrlər cəhəllətinə yuvarlanmayacaqdı, quldarlıq quruluşu dövrünün idarəetmə üsullarına qayıtmaq istəməyəcəkdik.

25 yaşımızda düşünürdük ki, 50 yaşımıza çatanda ölkəmiz Yaponiya, Cənubi Koreya kimi elmin idarə etdiyi bir dövlət olacaq. Ağlımıza da gəlməzdi ki, 50 yaşımızda falçılıqla dövlət səviyyəsində mübarizə aparıldığını görəcəyik, televiziyalarda cıncıxırma epizodları görəcəyik. Teatr tamaşalarında üstünə güldüyümüz şeyx nəsrullahların bunca çoxalacağını heç birimiz təsəvvür etməzdik.

Budur, irəli gedəcəyini gözlədiyimiz cəmiyyət çox gerilərə gedib, orta əsr padşahlığına bənzərən dövlət idarəetməsi mövcud olanda, insanlar da kütləvi şəkildə xurafata, cəhəllətə gömülməlidirlər. Hər addım başı xudayar bəylərlə rastlaşırıq və onlar yenə də Vəliqulunun anasını ağladırırlar.

Bu 50 illik ömrün son 25 ili gerçəkədən də çox sürətlə keçdi. Bizə qədər heç bir nəsil bu qədər siyasi təlatümün cəmi 25 ilin içində görməmişdi. SSRİ-nin dağılmasını, sosializm sisteminin çökməsini izlədik, kommunizmin bir rəya olduğunu bildik, azman imperiyanın yerində müstəqil dövlətlərin yarandığına şahid olduq, müharibələrdən keçdik (hələ də bitməyib), vəhşi kapitalizmin zərbələrinə tab gətirdik, anarxiya, xaos, aclıq, səfəllət də gördük. İnqilablar, çevrilişlər, əks-inqilablar, hərəsi bir savaş meydanı demək olan seçkilərdən adlandıq. Böyük ümidlər içində olduq, böyük umsuqluqlar yaşadıq.

Əminəm, "son 25 ili bir də eynilə yaşamaq istərsinizmi" sualı versələr, yaşılardın tam əksəriyyəti "yox" cavabı verər. Çünki bu illərdə yaşadığımız üzüntülər bir əsrin məyusluqları qədər olub.

Təbii ki, hər kəs ömrünün keçən illərinə həsrətlə, xiffətlə baxır. Şair demişkən, keçdi o günlər daha, bir də geri gəlməyəcək. Tək bircə təsəllimiz var ki, biz bu illəri böyük ideyalar naminə xərclədik, mübarizəyə keçirdik, nələrinə yaxşı olmasına çalışdıq, kölə, müti olmaq istəmədik.

Yuxarıda dediyim kimi, arzuların yarısı gerçəkləşdi, yarısı yox. İndi arzu edək ki, bizdən sonra gələn nəsil də bizim arzularımızın yerdə qalan hissəsini gerçəkləşdirsin.

Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib. Yığıncaqda ölkə prezidenti də iştirak edib. Prezident yığıncaqdakı çıxışı zamanı alimləri ölkə üçün strateji əhəmiyyət daşıyan neft-qaz sahəsində də alimləri ən yeni texnologiyalardan istifadə etmək məqsədilə dünya təcrübəsi ilə tanış olmağa çağırıb.

"Alimlər qarşısında duran vəzifələr çoxdur. Əsas istək odur ki, Azərbaycan elmi inkişaf etsin və ümumi inkişafımıza töhfəsini versin", - deyən dövlət başçısı humanitar elmlərin önəmini də vurğulayaraq qeyd edib ki, multikulturalizm, Azərbaycan dilinin saflığının qorunması, zəngin tariximiz haqqında dünyaya daha dolğun məlumatın çatdırılmasında alimlərimiz fəal olmalıdırlar.

Ümumiyyətlə, diqqət etsək görərik ki, Azərbaycan alimləri dünya miqyasında qəbul edilmir. Bəs bunun səbəbi nədir? Nəyə görə Azərbaycan alimlərinin etdiyi kəşflər, apardıqları tədqiqatlar dünya miqyasında tanınma bilmir?

"XXI əsr" təhsil mərkəzinin rəhbəri Etibar Əliyev AMEA institutlarının əksəriyyətində sınaq-təcrübə bazasının yox dərəcəsində olmasına diqqət yönəltdi: "Azərbaycanda iqtisadi inkişaf tempi sürətlə olsa da elmin maliyyələşdirilməsi hələ də "qalıq prinsipi" üzrə həyata keçirilir. Sizə maraqlı bir statistika deyim. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, 1980-1990-cı illərdə dövlət büdcəsindən ələn ayrılmış maliyyə vəsaitinin həcmi Ümumi Milli Məhsulun (ÜMM) 0,3-0,5 faizini təşkil edirdisə, bu rəqəm 1995-ci ildən başlayaraq ÜMM-in 0,2 faizi səviyyəsinə enib. Əlbəttə, bu həcmdə vəsait nəinki elmi inkişaf etmiş dövlətlər sırasında texnoloji sıçrayışa nail olmaq, hətta mövcud olan elmi potensialı qorumaq üçün kifayət etmir. Elmə sərf olunan xərclərin həddini tədricən, heç olmasa ÜMM-in 1,0-1,2 faizinə qədər çatdırmaq lazımdır. Müqayisə üçün qeyd edim ki, bu göstərici Ukraynada -1,2 faiz, Rusiyada -1,5 faizdir. Avropa İttifaqı isə elmin və innovasiya prosesinin maliyyələşdirilməsini ÜMM-in 3 faizi səviyyəsinə qaldırmaq bu gün iddia edir. AMEA institutlarının əksəriyyətində sınaq-təcrübə bazası yox dərəcəsindədir, mövcud olanlar isə elə vəziyyətdədir ki, aparılan tədqiqat işlərini rəqabət qabiliyyətli elmi məhsul kimi, intellektual mülkiyyət bazarında tələb olunan səviyyəyə çatdırmağa imkan vermir. İkinci faktor elmi məktəblərin olması ilə bağlıdır. Alimlər elmə vəsait prinsipi əsas götürüb elmi məktəblər yaratmalı və gəncləri elmi tədqiqatlara cəlb etməli idilər. Bu istiqamətdə gerilik dərhal hiss olunur. Üçüncü faktor aşağı əmək haqqı ucbatından ölkəni yüzlərlə alimin tərək etməsidir. Onlara normal şərait təklif olmasa, vətənə qayıdılar. Necə ki, Nursultan Nazarbayevın yaratdığı "Nazarbayev Universiteti" nəinki ölkəni tərək edən alimlərin böyük qismini, həm də Ameri-

Azərbaycan alimləri dünya miqyasında ona görə qəbul edilmir ki...

Etibar Əliyev: "AMEA institutlarının əksəriyyətində sınaq-təcrübə bazası yox dərəcəsindədir"



ka, Yaponiya, İngiltərənin aparıcı universitetlərindən xeyli sayda mütəxəssisi bu tədqiqat və ali təhsil müəssisəsinə cəlb edə bilib".


E.Əliyev ölkə prezidentinin nitqindən də onun elm sahəsində əlindən gələni etməyə hazır olduğunu görünür: "Kimya üzrə 2015-ci ilin Nobel mükafatçıları içərisində milliyətcə türk olan Əziz Sancar nümunəsi onu göstərdi ki, o, ölkəsində normal təhsil almış və elmi tədqiqatla məşğul ola bilmişdi. Lakin onun Nobel mükafatı alması üçün Amerika elmi mühiti mühim rol oynayıb. Ölkəmizi tərək etmiş bizim alimlər də bu amal üçün çalışırlar. İnkişaf naminə xeyli işlərin görülməsini heç kim dana bilməz. Respublika Prezidenti yanında Elmin İnkişafı Fondu, Neft Şirkətinin Elm Fondunun investisiyaları hesabına elmi tədqiqatlar aparılır, müasir analitik laboratoriyaların yaradılması sahəsində işlər görülür. Ancaq görülən işlərin monitorinqi aparılmalı və ölkə başçısına təqdim olunmalıdır. Prezidentin AMEA-nın 70 illik yubileyində söylədiyi nitqdən göründü ki, dövlət başçısı elmin bütün sahələrinin sürətlə inkişafının tərəfdarı olmaqla yanaşı, həm də əlindən gələni etməyə hazırdır".

Azərbaycanın ən gənc elmlər doktorlarından olan və elmi fəaliyyətini hazırda Portuqaliyada davam etdirən kimyaçı alim Kamran Mahmudov da mövzu ilə bağlı öz fikirlərini bildirdi: "Bildiyiniz kimi, son illər Azərbaycan elminə güclü diqqət var və bu sahəyə dövlət büdcəsindən çoxlu maliyyə ayrılır. Bəzən bu maliyyə elmin dünya miqyasında tanınması adı ilə səmərəsiz istifadə olunur. Məsələn, "Gənc alimlərimiz" hesab edir ki, "Akademik Elm Həftəliyi - 2015" tədbiri keçirməklə Azərbaycanı və öz "elmi kəşflərini" dünyada tanıdırırlar. Həmin tədbirə dəvət olunan xarici qonaqların qarşılanması, yola salınması və konfransla bağlı bütün xərclər həmin Konfransın Təşkilat Komitəsinin (Azərbaycanın büdcəsinin) hesabına düşür. Bu absurdur, çünki dünya təcrübəsində belə praktika yoxdur. Konfransın Təşkilat Komitəsi ancaq Nobel mükafatçıları və ya dünyada tanınmış alimləri öz hesabına dəvət edə bilər, daha Master (magistr) və ya PhD studentləri (aspirant) yox. Məsələn bununla bitmir, sonra həmin Master və ya PhD studentlər Avropada Azərbaycan haqqında müsəbətədən çox mən-

fi fikrə malik olurlar. Belə məsələlərdə "Gənc alimlərimiz" Avropada və ya Amerikadakı azərbaycanlı alimlərin rəyini öyrənsələr, daha effektiv olar. Demək istəyirəm ki, bu maliyyə "Thomson Reuters" beynəlxalq axtarış sisteminin Azərbaycanı gətirilməsinə yönəlsəydi, daha məqsədəuyğun olardı. Ona görə ki, alimlərimiz apardıqları tədqiqatın yeni və ya köhnə olması barədə məlumatı bu sistemdən ala bilər. Əlbəttə, həmin tədqiqatlar yeni olduqda dünya elmi ədəbiyyatına çıxarıla bilər. Artıq texniki avadanlıqlar məsələsi müəyyən qədər həllini tapıb. Bu avadanlıqlardan real iş üçün istifadə edəcək kadrlar lazımdır. Gənclər isə məvəci az olduğu üçün elm sahəsinə o qədər də maraqla göstərmir. Avropada PhD tələbə 1000 avro təqaüd alır".

Gənc alim onun bir sıra işlərinə ölkə miqyasında dəyər verilmədiyini bildirdi: "Başqa səbəblər də var. Məsələn, "Thomson Reuters" beynəlxalq axtarış sisteminə əsasən Azərbaycanın elm tarixində onun adı ilə bütün elm sahələri üzrə ən yüksək impact faktora malik məqaləni cavabdeh müəllifi kimi mən nəşr etdirmişəm - 2013-cü ildə) ancaq ölkə miqyasında hələ dəyər qoyulmayıb. Eyni zamanda akademiyanın 70 illik yubileyinə dəvət alınmışam. Baxmayaraq ki, yuxarıdakı məqalədən başqa dünyanın elmi nəşrlər üzrə nəhəngi Wiley (Nyu-York) də mənim və başqa müəlliflərin redaktorluğu ilə Azərbaycanın adına ilk kitab nəşrdədir. Bundan başqa, Azərbaycanın adı ilə beynəlxalq səviyyədə nəşr olunmuş onlarla məqalənin müəllifiyəm".

□ Günel MANAFLI



Kremlin yeni muncuq siyasəti

Zahid SƏFƏROĞLU
 zsafaroglu@gmail.com

Ukrayna bataqlığından çıxmamış Rusiya özü-nü indi də Suriya bataqlığına salıb. Bu döv-lətə məxsus, içində 25 uşağın da olduğu A321 sərnişin təyyarəsinin terrorçular tərəfindən partladılması və 224 dinc sakinin həlak olması Krem-lin Suriya avantürasına görə ödədiyi yalnız ilk ciddi bədəldir. Niyə ilk?

Ona görə ki, Moskva, konkret olaraq prezident Putin hələ də özünü bilməzliyə vuraraq, terror aktı versiyasını qəbul eləməyə tələsmir. Halbuki artıq Rusiyanın özün-də də buna şübhə etmirlər.

Rəsmi Kreml isə ona görə gerçəkden qaçır ki, həqi-qətin etiraf ediləcəyi təqdirdə ruslara izahat verməli ola-caq, onların bu cür sərt sualları ilə üzleşəcək ki, öz xal-qına qənim kəsilmiş bir diktatora - Bəşər Əsədə görə günahsız insanları, körpələri güdaza verməyə dəyərdi-mi, siyasət gerçəkdenmi bu qədər çirkin səhədir və ümumiyyətlə, ayyarımlıq Suriya əməliyyatı Rusiyaya, rusiyalılara nə verib, ağır canlı itkilərdən savayı?

Razılaşa q ki, Rusiya rəhbərliyi üçün olduqca ağır suallar, daha doğrusu, ağır ittihamlardır. Elə ona görə də Putin həqiqətin etirafından yayınır. Maksimum da yayınacaq. Fəqət, rusiyalıların vəziyyəti bununla yaxşı-laşmayacaq. Nədən ki, Putinə hakimiyyəti saxlamaq-dan ötrü Rusiyanın "supergüc" imicini bərpa eləmək ha-va-su kimi lazımdır. Bunun üçün o, Bəşər Əsədə də bir "muncuq" verib...

Kremlin postsovet məkanında payladığı "muncuq-lar" isə saysız-hesabsızdır. Onlardan ikisi işğalçı Ermə-nistanla Azərbaycanın payına düşür. Guya ki, Rusiya Azərbaycana da dost ölkədir, Ermənistanla da. Lap də-qiq ifadə eləsək, gözümüzə pərdə asmaq üçün Rusi-ya rəsmiləri adətən belə deyirlər ki, "Ermənistan bizim strateji müttəfiqimiz, Azərbaycan isə strateji tərəfdaş-ımızdır".

Amma Moskva "strateji müttəfiqi" ilə, "strateji tərəf-daşı" arasında 27 ildir alovlanan, hazırda isə üstülənən Dağlıq Qarabağ münafişesini yoluna qoymaq istəmir - buna misilsiz imkanı ola-ola. O zaman Putinin "muncuq-larının" qiymətli olmasına kim inanar?

Rusiya xarici işlər naziri Sergey Lavrovun son İrə-van səfəri də eyni qəbildən idi və əslində ermənilərə tə-zə "muncuq" aparmaq, onları sakitləşdirməkdən savayı başqa hədəf güdməyib. Nazirin "Rusiya və Ermənistan həmişə bir-birinə arxadır" sözləri məhz ermənilərin Ru-siyanın gözündə həmişə ən əziz olduğu imitasiyasını saxlamağa hesablanmışdı.

Rusiya "muncuqlardan" Abxaziya, Cənubi Osetiya, Dnestranı bölgə və Donbas separatçıların da liderləri-nə paylayıb. Ancaq bu, bir qədər uzağın söhbətidir. Kremlin təzə muncuq siyasəti isə onun haqda dünyada sülhpərvər imiclə bahəm, qüdrətli dövlət imici yaratma-ğa yönəlib.

Lakin hər iki hədəfə çatılması müşkül məsələdir. Əvvəla, ona görə ki, Rusiya olan yerdə sülh yox, münə-qişələr olur. Kreml hara getməyə ora dağıntı, sabitsizlik, məhrumiyətlər aparır, nəinki əmin-amanlıq, inkişaf və rifah. Suriya da istisna olmayacaq.

Baxın, SSRİ 24 ildir dağılıb, Rusiya onun hüquqi-si-yasi varisinə çevrilib, ancaq bu 24 ildə postsovet məka-nında, dünyanın hər hansı digər məntəqəsində, Avropa qitəsi və Asiyada Moskvanın dəstəyi və ya iştirakı ilə hansısa qanlı münafişənin həll edildiyini görmüsüz-mü?

Olmayıb belə şey. Ona görə yox ki, buna şimal qon-şumuzun nüfuzu yetməyib, - konkret olaraq Qarabağ məsələsində bu nüfuz qədərindən artıqdır - o səbəbdən ki, Moskva nüfuzu olsa da, olmasa da xarici siyasətini həm də barmağı olduğu münafişələr üzərində qurur.

Köhnə-yeni muncuq siyasətinin başqa bir adı da elə budur - şər siyasəti. Şər siyasətini isə şər ölkələr (impe-riyalar) aparır - dağılına kimi.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da İrəva-na səfəri zamanı Er-mənistanın arxasında Rusi-yanın dayandığını açıq şəkil-də bəyan edib. Bir sıra siyasi təhlilçilərin fikrincə, Lavro-vun bu bəyanatı Azərbayca-na da bir mesaj sayılmalıdır. Lavrovun açıqlamasından belə bir nəticə çıxarılmalıdır ki, Azərbaycan Rusiyaya nə qədər yaxınlaşsa da, Rusiya Ermənistanın arxasından çə-kilməyəcək, işğalçı ölkəni yalnız buraxmayacaq.

Politoloq Qabil Hüseynli isə belə hesab edir ki, Sergey Lavrovun budəfəki bəyanatının ar-xasında bir sıra mətləblər daya-nır: "Bəllidir ki, Lavrov qanı ilə ermənilərə bağlıdır, onun ermənilərə məhəbbəti aydındır. Ona görə də Rusiya hökumətində ermənilərin əsas müdafiəçisi məhz Lavrovdur. Hər fürsətdə Lavrov ermənilərə yaxın oldu-ğunu ifadə edir.

Ancaq onun İrəvana son sə-fərində verdiyi həmin açıqlama Qarabağ probleminin həlli ilə ba-ğlı məsələdir. Rusiya Dağlıq Qara-bağın ətrafındakı bir neçə rayo-nun Azərbaycana qaytarılması üçün Ermənistanla təsir göstər-mək istəyir. Rəsmi İrəvan buna getmək istəmir. Məncə, Sergey Lavrovun İrəvan səfərində Ermə-nistan rəhbərliyi ilə danışıqlarda çəşqinlik yaradan situasiyalar olub. Bu situasiyanı malalamaq, eyni zamanda rəsmi İrəvana "ar-

İrəvanın "arxasında" olan Kremlin yanında necə olaq?

Qabil Hüseynli: "Bu dəfə bəyanatın arxasında ermənilərə o qədər də xoş olmayan ciddi mətləblər dayanır"



xanızda biz varıq, Rusiya arxan-dan çəkilsə, vəziyyətiniz yaxşı ol-mayacaq" mesajı verilib. Şübhə-siz ki, Ermənistanla arxa durmaq Rusiyanın xarici siyasətinin ana xətlərindən biridir. Özü də bunun tarixi kökləri çox əvvəllərə gedib çıxır. Lakin bunu Lavrovun indi nümayişkarane şəkildə dilə gətir-məsinin arxasında yeni məqam-

ların olması istisna deyil. İrəvanın nəzərinə çatdırılıb ki, o, münafiş-şenin tənzimlənməsində müstəqil oyucaq deyil və arxasında daya-nan "böyük qardaşı"nın diktəsi ilə hərəkət etməlidir".

Politoloq onu da dedi ki, Ru-siya Avrasiya İqtisadi İttifaqına Azərbaycanın daxil olmasını istəyir. Azərbaycanla həm bu ba-

rədə, həm də Qarabağ məsələsi ilə bağlı danışıqlar xeyli vaxtdır gedir. Hər dəfə də Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların bu gün-sabah qaytarılacağına nail olacağı haqda vədlər verir. Rəsmi Bakıdan Rusiyaya mesaj-lar verilir ki, verdiyi vədləri yerinə yetirməyin vaxtıdır, bu vədlər yerinə yetirilsə, biz də Avrasiya İqtisadi İttifaqı ilə bağlı verdiyimiz vədləri yerinə yetirməyə ha-zırıq: "Bunlar mənim ehtimallarım-dır və düşünürəm ki, Lavrov Putinin Qarabağ məsələsi ilə bağlı ismarışlarını, istəyini İrəva-na çatdırıb. Ermənilərin könlünü almaq üçün isə onların arxasında Rusiyanın dayandığını dilə gətir-rib. Əslində isə məncə, bu dəfə bəyanatın arxasında ermənilərə o qədər də xoş olmayan ciddi mətləblər dayanır. Lavrovun ba-yanatı erməni ictimai rəyini sakit-ləşdirmək üçün atılmış addımdır".

□ **Etibar SEYİDAĞA**

Müsavat İltizam Əkbərliyə töhmət verdi

Noyabrın 10-da Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyadan verilən xəbərə görə, Divan üzvü Nailə Yaqublu Türkiyənin Ankara şəhərində M.Ə.Rəsulzadənin silahdaşı, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalğa görüşü barədə məlumat verib.

Müsavat Partiyası Mərkəzi İc-ra Aparatının rəhbəri Gülağa Aslanlı seçkilərlə əlaqədar məhkəmə prosesləri haqda məlumat verərək bildirdi ki, namizədliyi qeydə alınmayan müsavatçıların məhkəmə instansiyaları üzrə şikayətləri yekunlaşıb. Bütün şikayətlərlə bağlı Mərkəzi Seçki Komissiyasının əsaslı qərarları qüvvədə saxlanılıb. Məhkəmə qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizələri hazırlanıb.

Məlumat verilib ki, Müsavat Partiyasının seçkidən çəkilməklə bağlı qərarına əsasən namizədliyini geri götürən müsavatçılar haqqında MSK-nın qanunsuz qərarlarından verilən şikayətlər Apelyasiya və Ali Məhkəmə instansiyalarında davam edir.

Müsavat başqanının müavi-ni Tofiq Yaqublunun həbsinin qanunsuz olması haqqında Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərar barədə Di-



İltizam Əkbərli

van üzvləri məlumatlandırılıb. Ədalətin tanınması yönündə qə-bul edilən bu qərar təqdir olu-nub. Bu şikayətin məhkəmə instansiyalarını uğurla keçməsi üçün vəkil Nəmet Kərimlinin fə-

aliyyəti yüksək qiymətləndirilib.

Məlumatda sonra deyilir ki, Müsavatın seçkidə iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qərarına rəğmən seçkidə iştirakını davam etdirən 79 sayılı İmişli seçki dairəsindən deputatlığa namizədi İltizam Əkbərliyin partiya intizamı məsələ-sinə baxılıb. Partiyadan xaric edilməsi və ona töhmət verilməsi təklifləri səsə qoyulub. Səs çoxluğu ilə İltizam Əkbərliyə töhmət verilməsi barədə qərar qəbul olunub.

Divan Sabunçu Rayon Polis İdarəsinin qarşısına toplaşmış inancılı şəxslərə qarşı güc tətbiq edilməsini və yol verilən zorakılıqları qətiyyətlə pisləyib. Müsavat Partiyası Cənubi Azərbaycanın bir çox şəhərlərində baş tutan aksiyalarda həbs olunan fə-alların dərhal azadlığa buraxıl-masını tələb edib.

□ **E.SƏYİDAĞA**

Məlum olduğu kimi, İspaniyanın Kataloniya vilayətinin parlamenti müstəqillik bəyannaməsini qəbul edib. İki saatdan artıq davam edən müzakirələrin sonunda bəyannamənin mətni oxunub və səsverməyə qoyulub. Kataloniya parlamentarlarının 72-si sənədin lehinə, 63-ü isə əleyhinə səs verib.

Bəyannamə Kataloniyanın İspaniyadan ayrılaraq müstəqil respublika olmaq istiqamətində prosedurun başlanmasını nəzərdə tutur. İspaniyanın Konstitusiyaya Məhkəməsi isə bu müzakirələrə icazə versə də, qəbul olunacaq qərarın hüquqi əsas daşımayacağını bildirib.

Baş verənlərin Azərbaycana da dolayısı ilə aidiyyəti var. Belə ki, ermənilər hər dəfə buna bənzər proseslər baş verəndə yaranmış situasiyadan öz məqsədləri naminə istifadə etməyə çalışır. Belə ki, Dağlıq Qarabağın müstəqil subyekti kimi tanınmasına nail ola bilməyən işğalçı ölkə Kosovo, Şotlandiya, Kataloniya hadisələrinin presedent ola biləcəyinə ümid bağlayır.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şa-

Kataloniyanın müstəqilliyi Qarabağ üçün presedent ola bilərmi?

Ekspertlər birmənalı "yox" deyir...

hinoğlu "Yeni Müsavat"a duru-mu şərh edərkən bunları bildirdi: "Əlbəttə, Kataloniya müstəqilliyi-ni qazansa, erməni separatçıları indi bu nümunədən ikiəlli yapışa-caqlar. Vaxtilə Kosovo müstəqil-lik qazandıqda da erməni sepa-ratçıları həvəsələnmişdilər. Ancaq beynəlxalq aləm, elə öz müttəfiqi Rusiya da erməni separatçıları-nın "Kosovo nümunəsinə" fikir vermədi. Çünki Kosovo universal həll mexanizmi deyildi. Yeni Ko-sovonun müstəqilliyi başqaları üçün presedent ola bilməzdi". E.Şahinoğlu xatırladı ki, Dağlıq Qarabağda bunun tərsi baş ver-rib: "Kataloniya da İspaniyanın torpaqlarını işğal etməyib, öz ərazisində referendum keçirmə-yə qərar verib".

Ekspert xatırladı ki, bu deyilənlər Şotlandiyaya da aiddir: "Erməni separatçıları

Kosovo, Katanoniya və ya Şot-landiya nümunələrinə müraciət etdiklərində biz daima onların və beynəlxalq aləmin diqqətinə Qarabağ ətrafındakı rayonların iş-ğalını, etnik təmizləməni, Xocalı və Qarabağda həyata keçirilən digər soyqırımları çatdırmalıyıq. Hələ qoy separatçılar Qarabağ ətrafındakı rayonları boşaltsın-lar, azərbaycanlılar geri qayıt-sınlar və qayıdan azərbaycanlı-ların təhlükəsizliyi təmin olsun, ondan sonra referendum haq-qında müzakirələr apara bilərik. Bunlar olmadan Kosovo, Kataloniya erməni separatçıları-nın işinə yaramayacaq".

Politoloq Şahin Cəfərli isə bildirdi ki, Kataloniya XVIII əsrin əvvəllərində müstəqilliyini itir-dikdən və ispanlaşma basqı-larına məruz qalmağa başladıqdan bəri müstəqillik bu bölgə insan-

ların bir çoxunun ülvü arzusu-dur: "O dövrdən bəri kataloniya-lıların apardıqları mübarizə heç də hədəf getməyib və onlar İspaniya tərkibində muxtariyyətə, katalon dilinə rəsmi status veril-məsinə və kataloniyalıların ayrı bir xalq kimi tanınmasına nail olublar. Lakin Kataloniya sepa-ratizminin öz yekun məqsədinə nail olması və İspaniyadan ayrıl-masının önündə həm ciddi hü-quqi əngəllər var, həm də hazırkı beynəlxalq konyuktur buna uy-ğun deyil.

Hazırda Kataloniya məsələ-si ətrafında cərəyan edən hadi-sələr Dağlıq Qarabağ separatiz-mi üçün heç də müsbət prese-dent deyil. Əksinə, mərkəzi İspaniya hökumətinin bu məsələ-də tutduğu mövqe və bu mövqe-nin Avropa Birliyi tərəfindən bir-mənalı dəstəklənməsi Azərbay-can üçün müsbət presedentdir".

□ **E.PAŞASOY**

2015-ci il oktyabrın 17-sində Eldar Mahmudovun milli təhlükəlilik naziri postundan qovulması əmlakı yağmalanan, mal-mülkü ilə yanaşı, sağlığı əlindən alınan yüzlərlə sahibkarın dilə gəlməsinə yol açdı.

Eldar Mahmudova 20 mağaza istədilər

Bakının Qaradağ rayonunda "Sədərək" və "Binə" ticarət mərkəzlərinin yaxınlığında yerləşən "Karvansaray" ticarət mərkəzi də MTN-dəki çete tərəfindən yağmalanan ünvanlardandır. 2012-ci ilə kimi ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu deyir ki, həmin il davamlı təzyiqlərdən sonra əmlaklarını təhvil vermək məcburiyyətində qalıb: "Karvansaray" MMC-ni biz 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başladığımız. Ora ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulmuşdu. 2012-ci ilin əvvəllərində MTN generalı Nizaməddin Həmidov "Karvansaray" MMC-nin rəhbərindən 20-dən artıq dükən istədi. Demişdi ki, dükənləri Eldar Mahmudov üçün tələb edir. MMC rəhbəri bizimlə məsləhət etdi, dedik ki, mağazaları verə bilərik. Qiyamət bundan sonra başladı. Başımıza açmadıqları oyun qalmadı. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyi bizdən MTN-ə şikayət yazdı. Guya onları işlədib pullarını ödəməmişik. Şikayəti MTN yoxladı. Səlim adlı bir işçiləri 2 ay ticarət mərkəzinə gəlib-gətdi. Sonda kompleksi tikənlərə 4 milyon manat borclu olduğumuzu dedilər. Yalançı borc yaratdılar. Borcun əvəzinə 40 mağaza alıb verdilər tikintini aparın briqadaya".

Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər...

Sahibkar deyir ki, düşüncələr ki, bununla problemləri sona çatıb. 2012-ci ilin yazında ticarət mərkəzinin açılışına hazırlıqlara başlayıblar. Amma...

"Ticarətçilərlə də anlaşmışdıq. Xaricdən şirkətlərlə də anlaşmalar vardı. Çindən, Türkiyədən, Avropadan, Rusiyadan və İrandan şirkətlərlə razılaşmalarımıza uyğun ticarət mərkəzinə mal gətirilməli idi. 1000-ə yaxın sahibkar da orada artıq işləməyə hazırlıq görürdü. Belə bir vaxtda MMC rəhbəri MTN-ə çağırıldı. Onu 8 ay MTN-ə aparıb-gətirdilər. Hər gün səhər saat 7-də MTN-ə çağırıldılar. Saat 10-a qədər orada gözlədirdilər. Sonra da qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən



MTN generalı

20 milyonluq "Karvansaray"ı necə ələ keçiriblər...

Sahibkar: "Bizə əlimizdən dəhşətli işgəncələrlə alınmış ticarət mərkəzini qaytarsınlar"



çıxa bilmirdi. Hazırda ağır əməliyyatdan çıxıb. Vəziyyəti çox ağırdır. Növbəti əməliyyata hazırlaşır. Bu xəstəlikləri MTN-dəki dəhşətlərdən sonra tapıb. Bunu hamı bilir. 8 aylıq dəhşətli işgəncələrdən sonra o, daha dözə bilmədiyini dedi və təsisçilikdən imtina etdi" - Elşən Kərəm oğlu bildirir.

8 ay sonra ticarət mərkəzi Eldar Mahmudovun yaxın qohumunun adına keçirildi

Onun sözlərinə görə, "Karvansaray"ı onlardan MTN generalı Akif Çovdarov və Hilal Əsədov alıb: "Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra "Karvansaray" MMC-nin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi. Dedilər ki, Dilrübə İmra-

nova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib-gəlmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hübətovu qoydular. Dedilər ki, Natiq Hübətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar. Hərəmiş ora əlimizdə olan pulu qoyub işləyib vergi ödəyəcəkdik. Əlimizdən aldılar. Biz heç kimə şikayət edə bilmirdik. Şikayət etsəydik, bizi də ora aparacaqdılar. Bir adamın ki, şəxsi türməsi olub, biz ona nə edə bilərdik?"

MTN generalı özlərinə sosial baza yaradırdılar?

Sahibkar deyir ki, ticarət mərkəzi əllərindən alınandan sonra ticarətçilər oradan qaçmağa başlayıb. Bu gün ticarət mərkəzi fəaliyyətsizdir: "Bütün bu əməliyyata Hilal Əsədov rəhbərlik edirdi, bunların ağsaqqalı

odur. MTN-də zəbt etmə işlərinə o rəhbərlik edib. Biz ölkə başçısından haqq-ədalət istəyirik. Bu adamlar obyektimizdən alıb xarabazara çevirdilər. Məqsədləri pul qazanmaq idisə, oranı niyə işlətmədilər? Niyə ticarət mərkəzinin işini iflic edib bir kənara çəkildilər? MTN generalı Eldar Mahmudov, Nizaməddin Həmidov, Hilal Əsədov, Akif Çovdarov biz sahibkarların biznesini əlindən alıb işlərimizi iflic etməklə özlərinə sosial baza yaradırdılar? Bir neçə min insanı işsiz qoyub sərmayəsini batıran, sahibkarların əmlaklarını əllərindən alan bu rəzil insanların iddiaları nə idi? İç-



Azərbaycanlıları terror təşkilatlarına sövq edən səbəblər...

Ekspertlər bunun təkə maddiyyatla bağlı olmadığını deyirlər; "Türk mediasının nə marağı var ki, bunu xüsusi qabardır?"

Dünyanın başağrısına çevrilən İŞİD terror təşkilatına qoşulan azərbaycanlıların sayının günbəgün artdığı müşahidə olunur. Türkiyədə noyabrın 9-da bu terror təşkilatına qoşulmaq üçün Suriyaya gədənələrə qarşı aparılan əməliyyatlar dediklərimizin əyani sübutudur.

Əməliyyat zamanı saxlanılan 38 nəfərdən 14-ü Azərbaycan vətəndaşıdır. Həmin şəxslər ailələri ilə birlikdə Suriyaya keçməyə cəhd ediblər.

İndiyə qədər Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində vuruşan vətəndaşlarımızın üzərində bir neçə məhkəmə qurulub. Hazırda onların bir qisminin məhkəmə prosesi davam edir.

Onu da qeyd edək ki, azərbaycanlılar təkə İŞİD-ə qoşulmurlar. İndiyə qədər Türkiyənin ən böyük problemi olan PKK-ya da azərbaycanlıların qoşulması barədə vaxtaşırı xəbərlər alışıq.

Vətəndaşlarımızı təhlükəli terror təşkilatlarına qoşulmağa nə vadar edir? Bəzi ekspertlər hesab edirlər ki, bunun kökündə maddi imkansızlıq, sosial problemlər və işsizlik dayanır.

Politoloq Ərəstun Oruçlu bildirdi ki, azərbaycanlıların təhlükəli terror qruplarına qoşulmalarında cəlbədiçilik axtarmaq lazım deyil: "Azərbaycanlıları bu proseslərə cəlb edirlər, İŞİD-in sıralarına aparırlar. Bu proseslər dünyanın hər yerində baş verir. Güclü dövlətlərin daxilində də bu halların şahidi oluruz. Burada tamam başqa səbəblər var. Öncə pul və digər həvəsləndirici amillərlə bu insanların prosesə qoşulmalarını düşünmək lazımdır".

Politoloq hesab edir ki, Türkiyədə azərbaycanlıların İŞİD-ə qoşulmalarının qabardılmasının arxasında təzyiqlər dayanır: "Təzyiqlərinin olduğunu istisna etmərim. Çünki bundan əvvəl Ərdoğan hökumətinin 8 milyardlıq qaz söhbəti oldu. Bunun da təsiri var. Nə oldu, İŞİD başdan-ayağa azərbaycanlılardan ibarətdir? Açıq, bunun arxasında siyasi məqsədlər, maraqlar görünür. Təəssüflər olsun ki, hazırda qarşılıqlı rəhbərlik Azərbaycanla təzyiqlə dillə danışımağa cəhd edir. Burada eyni dəst-xətt görünür".

Ə.Oruçlu maddi imkansızlığın da bu problemin yaranmasına səbəb olan amillərdən biri olduğunu istisna etmir: "Müsləman dünyasına baxsaq görərik ki, oradakı ölkələrin 70%-nin sosial-iqtisadi vəziyyəti Azərbaycandan qat-qat aşağıdır. Yoxsulluğun həddi də bizdən çox aşağıdır. Azərbaycanlılar tutaq ki, orada 1000-1500 nəfər olsun. Amma İŞİD-in tərkibinin nə qədər olduğunu heç kəs bilmir. 50 mindən 200 minə qədər rəqəmlər söylənir. Ankaradakı məlum terror faciəsindən sonra Türkiyənin bəzi mətbuat orqanları yazmışdı ki, terroru hazırlayanlar guya Azərbaycan dilində danışmışlar. Bunu bir uşağa istinadən vermişdilər. Burada açıq şəkildə ölkəmizə təzyiqlər görünür. Azərbaycanlıların bu terror təşkilatlarında olmalarını heç kəs inkar etmir. Amma türk mediasının nə marağı var ki, bunları qabardır?"

Politoloq günü-gündən artan bu problemin həll yollarından da söz açdı: "İlk növbədə, həmin insanları cəlb edib, prosesə qoşan şəbəkə aşkarlanaraq zərərsizləşdirilməlidir. Amma ölkənin təhlükəsizlik orqanlarının son 11 ildə hansı durumdakı olduğu göz önündədir. Həmin şəbəkə ləğv olursa, əminəm ki, problemin qarşısı tezliklə alınacaq. Eyni zamanda ora gedib prosesdə iştirak edən şəxslər Cinayət Məcəlləsi ilə həbs olunmalıdırlar. Onların cəzalandırılmaları çox vacibdir. Başqa bir həll yolu variantı yoxdur. Onlarla masa arxasında oturub, nəyisə müzakirə etmək mümkün deyil. Yalnız cəzalandırmaq lazımdır. Ölkədən çıxmış şəxslərin şəxsiyyət vəsiqələrini deaktiv etmək lazımdır ki, bir daha buraya qayıda bilməsinlər. Getsinlər orada cənnətə düşsünlər. Amma ölkəmizə qayıda bilməsinlər. Bu da çox asandır. Çünki bütün pasportların açarı dövlətin əlindədir. Bu şəxsləri müəyyən etmək çox asandır".

□ Cavanşir ABBASLI

Ümid Partiyasının sədri, 2015-ci ilin parlament seçkilərində deputatlığa namizədliyini vermiş İqbal Ağazadə "Yeni Müsavat"a müsahibəsində seçkilər və bundan sonrakı fəaliyyəti ilə bağlı danışdı.

- İqbal bəy, ölkədə parlament seçkilərindən öncəki və sonrakı siyasi durumu necə qiymətləndirirsiniz?

- Durğun siyasi dövrüdür. Çünki regionda baş verən hadisələr və geopolitikada böyük gelişmələr vardır ki, bu da Azərbaycanı proseslərin içində çox kiçik göstərir. Hesab edirəm ki, buna görə də vəziyyət haqqında ümidli danışmaq mümkün deyil. Azərbaycan təcə özünə aid və məxsus siyasət yürüdü, qərarlar verə bilmir. Regionda baş verən hadisələrdən Azərbaycanın taleyi çox asılıdır. Yaxın Şərqdə, postsovet ölkələrində, Rusiya və Avropa Birliyi, Amerika münasibətlərindən kifayət qədər asılıdır. Bu gelişmələrin Azərbaycandakı proseslərə hökmən təsiri olacaq. Ona görə də hesab edirəm ki, hadisələrin axarını gözləmək daha düzgün olar. Ancaq təbii ki, dövlət, xalq və müxalifət olaraq üzərimizə böyük vəzifələr düşür. Bu məsələlərdə hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyini, ölkədə daxili sabitliyi qorumaq, dövlət üçün zərər verəcək hər bir şeyi aradan qaldırmaq bizim ən böyük vəzifəmizdir.

- 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qədər ölkə müxalifəti nə etməlidir? Konkret olaraq Ümid Partiyasının planları nədir?

- İlk növbədə ölkə müxalifətinin qarşısında duran vəzifə seçici ilə düzgün işləmək və doğru mesajlar verməkdir. Qrup şəklində fəaliyyət yox, xalq prosesinin içərisinə çəkməyi bacarmaq lazımdır. Çünki siyasət uzun illərdir bu şəkildə davam edir. Müxalifət olaraq qrup şəklində prosesi davam etdiririk, xalq isə gedən proseslərdən kənarda qalmış kimi görünür. Xalqın proseslərdən kənarda qalması əslində iqtidarın da işinə yararır. İqtidar qruplarının savaşında maraqlıdır. Bu savaşda isə inzibati maliyyə resursları kifayət qədər güclü olan iqtidar hər zaman udur.

- Belə çıxır ki, xalq prosesdə deyilsə, iqtidarın yanında?


- Xeyr, bu o demək deyil. Xalq, sadəcə olaraq, iqtidarla problemlərini həll edə bilmədiyi üçün ona inanmır. Müxalifətin mesajları isə onun tələblərinə cavab vermir. Ən başlıca məqsəd və vəzifəmiz 2018-ci ilə qədər bu sistemi dəyişmək və xalqla, seçici ilə münasibətlərimizi yeni müstəviyə çıxarmaqdır.

- Bəzi siyasi qurumlar seçkilərə qatılmaqdan imtina edərək, boykot qərarını ver-



"Ölkə prezidentinə müraciət etmişəm"

İqbal Ağazadə: "Əlimizdə elə videolar var ki..."



dilər. Bunu doğru addım hesab etmək olarmı?

- Boykot qərarını doğru addım hesab etmirəm. Düşünürəm ki, mübarizə və seçici ilə ünsiyyət sona qədər davam etməlidir. Bu proses seçicinin rəyini alana qədər də getməlidir. Ən asan şey boykot etməkdir. Nə qədər çox mübarizə olarsa, o qədər də nəticə olacaq. Nəticəni prosesin içərisində olaraq əldə etmək mümkündür. Prosesdən kənarda nəticə olmur. Daha çox adam qatılmış olsaydı, eyni sayda da seçici proseslərə qarışacaqdı.

- "125-lər" Siyasi Klubunun bundan sonrakı əqibəti necə olacaq?

- Bu barədə danışacağıq. Biz bunu birdefəlik layihə kimi nəzərdə tutmamışıq. Bu, bir prosesdir. Azərbaycan demokratiyə qədə bu proses davam edəcək. Ancaq "125-lər" barədə qərar mən vermərəm, bütövlükdə "125-lər" klubu verir. Yaxın günlərdə parlament seçkiləri ilə bağlı şikayətlər və mübahisəli məsələlər bitdikdən sonra yığılıb qərar verəcəyik.

- Ümid Partiyası olaraq müxalifət partiyaları ilə hər hansı bir yeni formalı əməkdaşlıq barəsində düşünürsünüzmü?

- Biz müxalifət partiyaları ilə hər zaman əməkdaşlıq etmişik. İstər 2013-cü ilin prezident seçkiləri ərəfəsində, is-

Buna görə də "Araz Əlizadə seçilib" deyə bir anlayış yoxdur. Dairə Seçki Komissiyası (DSK) və Mərkəzi Seçki Komissiyası (MSK) saxta rəqəmlərlə Araz Əlizadəni qalib elan edə bilər. Ancaq bu, təcə bizim verdiyimiz rəqəmlərlə deyil, MSK-nin öz rəqəmlərində var. Yeri gəlmişkən, biz bəzi mərhələli mübarizə taktikası seçmişdik. Əvvəlcə əlimiz-

kolda 131 səs İqbal Ağazadəyə, 91 səs Araz Əlizadəyə. Lakin siyahıda Araz Əlizadəyə 350 səs yazılıb. Bu cür faktlar da çoxdur və hər biri faktlarla əlimizdədir. MSK və dairə yetkililəri bu faktları öz üzərlərindən atırlar. Hesab edirlər ki, bu, siyasi qərardır. Bu gün Baş Prokurorluğa da müraciət edəcəyik. O cümlədən hələ ictimaiyyətdə belli olmayan, bəzi

həqiqəti deyir, ancaq əlində fakt olmur. Bizim isə bu qədər faktlarımız var. Səsler arasında o qədər fərq vardır ki, məntəqə komissiyaları belə bu qədər fərqlə necə qapadılacağını ağıllarına gətirmirdilər. Çox qısa zamanda qutu açıldı. O zaman qədər də bizim ərazimizdə elə bir ciddi qanun pozuntusu yox idi. Karusele imkan vermədik, saxta bülletenlər dol-

9. Etibarlı hesab edilmiş səslerin sayı (namizədlərdən yalnız birinin soyadından sağdakı kvadratlarda işarə çəkilmiş müəyyən edilmiş formada olan seçici bülletenlərinin sayı) (9=10)

iki yüz yəmiş dörd 274 (sözə) (rəqəmə)

10. Etibarlı hesab edilmiş səslerin namizədlər arasında bölünməsi:

Seçki bülletenində daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı? (əlifba sırası ilə)	Hər bir namizədin lehinə verilmiş səslerin sayı:	
	sözə	rəqəmə
Ağazadə İqbal Pəhrizadə	iki yüz bir	131
Həsni Əliyev Rəyhanşin	qu altı	16
Əlizadə Araz Məhəmməd	qarşın daqquz	59
Əliyevlər İlahə Kərim qızı	beş	5
Həsni Əliyev Rəyhanşin	on səkkiz	18
Hüseynov Məhəmməd bəy oğlu	Səfir	0
Məmmədov Adilpəşir İsmail oğlu	üç	3
Orucov Əziz Qarış oğlu	iki	2

9. Etibarlı hesab edilmiş səslerin sayı (namizədlərdən yalnız birinin soyadından sağdakı kvadratlarda işarə çəkilmiş müəyyən edilmiş formada olan seçici bülletenlərinin sayı) (9=10)

Yüz qırq səkkiz 148 (sözə) (rəqəmə)

10. Etibarlı hesab edilmiş səslerin namizədlər arasında bölünməsi:

Seçki bülletenində daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı? (əlifba sırası ilə)	Hər bir namizədin lehinə verilmiş səslerin sayı:	
	sözə	rəqəmə
Ağazadə İqbal Pəhrizadə	iki yüz səkkiz	108
Həsni Əliyev Rəyhanşin	on dörd	14
Əlizadə Araz Məhəmməd	qırqaltı	4
Əliyevlər İlahə Kərim qızı	on bir	11
Həsni Əliyev Rəyhanşin	beş	5
Hüseynov Məhəmməd bəy oğlu	bir	1
Məmmədov Adilpəşir İsmail oğlu	bir	1
Orucov Əziz Qarış oğlu	bir	1

tersə də sonrakı dövrlərdə insan haqlarının pozulması və demokratikləşmə ilə bağlı məsələlərdə eyni fikir mərkəzində olmuşuq. Seçkilərə ayrı getmişik. Ancaq bundan sonra yenə də əməkdaşlığımızı davam edəcəyik. Biz açıq təşkilatıq. Azərbaycanın demokratiyə istiqamətində, hər kəsə doğru addım atmağı bacarıırıq.

- İqbal bəy, gözləyirdinizmi ki, sizin namizəd olduğunuz dairədə Araz Əlizadə seçiləcək?

- Araz Əlizadə seçilməyib. Onun saxta nəticələri elan olunub. Bu, əlimdə olan protokollardan da bellidir. 26 məntəqənin protokolu əlimdədir. Bu protokollara əsasən Araz Əlizadə 3 hərbi hissədə olan səsleri çıxarsaq, cəmi 406 səs toplayıb. Qeyd etdiyim hərbi hissələrdən də ona 1300 səs yazılıblar. Mən isə rəsmi, möhürlü protokollara görə 7 mindən yuxarı səs toplamışam.

videoları təqdim etmişik. Bu videoda kim tərəfindən saxtalaşdırıldığı və sifariş kimin vermiş olduğu faktlar var. Qeyd etdiyim kimi, bu barədə ictimaiyyətdə məlumat vermək də, yetkili orqanlara materialımızı göndərmişik.

- Seçicilərinizdən sizinlə əlaqə saxlayanlar varmı?

- Zəng edirlər. Onların hər birinə minnətdaram. Bir daha sizin qəzetiniz vasitəsilə də öz təşəkkürümü bildirirəm. Çox təkliflər irəli sürüdü. Lakin bildirdik ki, hüquqi müstəvidə mübarizəmizə davam edəcəyik. Seçicilərimə bildirirəm ki, mən sizinləyəm. Hər zaman problemlərinizi dilə gətirəcəyəm. Parlament kürsüsündə olmayacam, problemlərinizi kütləvi informasiya vasitələri ilə siyasi partiya rəhbəri kimi səsləndirəcəyəm. Bu hal əslində Xətai rayon seçicilərinin hüququnun pozulmasıdır. 702 səs qazandığım məntəqə var ki, Araz Əlizadə oradan 11 səs alıb. Bunların hamısının videosu, protokolu var. Bu qədər saxtakarlığa necə getmək olar? Bununla bağlı rəsmi saytı, həm də twitter səhifəsi vasitəsilə cənab prezidentə də müraciət etmişəm. Hesab edirəm ki, bunun da bir təsiri olacaq. Bu qədər açıq-aydın saxtakarlıq mümkün deyil. Bu tipli hadisələr çox nadir hallarda olur. Adətən olur ki, protokolları vermirlər və sonda saxtalaşdırırlar. Səsleri oğurlanan tərəf

durmağa şərait yaratmadı. Yalnız 21 sayılı məntəqədə qutuya saxta bülleten atılmasına cəhd edildi. Bunu da aşkar edərək "102" xidmətinə zəng etdik. Onlar həmin şəxsi həbs etdilər.

- Məlumat yayılıb ki, Araz Əlizadə siz və yaxınlarınızla arasında olan gərginlik sonrasına bərk xəstələnib, hətta yatağa düşüb. Aranızda söylədikləriniz xaricində, ictimaiyyətdən xəbərsiz hansısa gərginlik yaşanmış?

- Araz Əlizadəyə Allahdan şəfa diləyirəm. Heç kimin də xəstələnmək mübarizəni dayandırmasını arzu etmirəm. Ancaq biz ona heç bir təzyiq filan göstərməmişik. Mətbuatda saxtakarlıqla bağlı mövqeyimizi bildirmişik. Əgər bu ona təsir edibse, başqa məsələ.

- Sizcə, müxtəlif qurumlara etdiyiniz müraciətlərə müsbət cavab verilməyəcəkmi?

- Hesab edirəm ki, bu, aradırmalıdır. Zərrə qədər hüquqa, qanunlara hörmət edən hər kəs faktların qarşısında, sadəcə olaraq, gerçəyi etiraf etməyə borcludur. Ancaq edəcəklərimi? Buna mən cavab verə bilmərəm.

- Millət vəkili olmamağınız həyatınıza necə təsir edəcək?

- Mən deputat ola-ola həbsdə olmuşam (gülür). Siyasət bir mərhələdən ibarət deyil. Burada müxtəlif mərhələlər və rənglər var.

- Hazırkı Milli Məclisi "müxalifətsiz parlament" kimi xarakterizə edənələr də var. Siz necə düşünürsünüz?

- Ötən illərdə ABŞ Dövlət Departamenti parlamentin təkmüləliyi olaraq mənə və Ümid Partiyasını qəbul etmişdi. Əgər bu gün biz də və digərləri də yoxdursa, bu, həqiqətdir.

"AST Telman"ı bitirən səbəb - "kepikalı adam"

Müflis elan olunan Telman İsmayilov Lujkovla münasibətlərinin qurbanı oldu...

Neçə müddətdir ciddi maliyyə sıxıntısı yaşayan "AST" Şirkətlər Qrupunun prezidenti Telman İsmayilovun adı müasir biznes dünyasından silinib. 2009-cu ilin mayında dünya ulduzları ilə birgə açılışını etdiyi, atasının adını daşıyan "Mardan Palace" hotelinin ötən həftə cəmi 128 milyon dollara satılması "AST Telman" üçün nağılın sonu hesab oluna bilər.

Məlumdur ki, noyabrın 2-də Antalya İcra Dairəsinin "Garanti bank"ın iddiası əsasında həbs qoyduğu hoteli təxminən 128 milyon dollara "Halk Bank" alıb. Hotelin yanında T.İsmayilovun dəbdəbəli villası da borcluların xeyrinə satışa çıxarılaçaq.

Rusiyanın "Rossiya-1" kanalının həftəsonu "AST Telman" haqda yayımladığı sülhətə bir vaxtlar şəninə mahni qoşulan T.İsmayilovun miskin obrazını yaratdı. Öncə T.İsmayilov sivilizasiyalı biznes apara bilmədiyi və külli miqdarda borclandığı qeyd olunub. "Bizim edəcək heç nəyimiz qalmayıb, məhkəməyə müraciət edəcəyik" deyərək, "Bank BTB"-nin mətbuat xidmətindən bildirilib. Məhkəmə icraçısının əlində isə T.İsmayilova məxsus 3 min kvadratmetr ərazisi olan evlər, 12 torpaq sahəsi var. Vank İsmayilovun müflis elan edilməsini tələb edib. Başqa bir kreditör isə İsmayilovdan 100



milyon dollar tələb edir. "Biz onunla dəfələrlə görüşmüşük, ancaq nəticəsiz qalıb" deyərək, "Manqazeya mərkəzi"nin direktoru jurnalista bildirib. "Yaxın gələcəkdə İsmayilov imperiyasından heç nə qalmayacaq" deyərək, iqtisad elmləri doktoru Nikita Kriçevski deyib.

"Praqa" restoranı bağlıdır, halbuki İsmayilov heç zaman ondan imtina etməyəcəyini bildirmişdi. Türkiyədə borcuna görə təkə "Mardan Palace" yox, həm də onun evi əlindən alınıb. Hotelin ərazisində İsmayilovun villaları olub, ancaq o, uzun müddətdir ki, ora da getməyib. İsmayilovu qeydiyyatda olduğu ünvanda Moskva Kuzov prospektindəki evində də uzun zamandır ki, görməyiblər. Həmin ev onun atasına məxsus olub, ancaq orda da heç kəs ya-

şamır. Sülhətə qonşuları onu "yaxşı adam idi. Həmişə kömək etməyə hazır idi, nəse olsa pul verirdi" deyərək xatırlayıblar.

"Gələcək il o, 60 yaşını qeyd edəcək. Bayram olacağını, əgər olacağına o bayrama kimin gələcəyi isə hələ məlum deyil. Çətin ki, bunu Telman İsmayilov özü də deyər" deyərək, sülhət ironiya ilə yekunlaşdı.

Rusiyanın dövlət kanalı "AST Telman"ın iflasının əsl səbəbləri haqda danışmayıb. Amma T.İsmayilovun niyə bu vəziyyətə düşdüyünə açıq işarə də edib. Artıq şübhə yoxdur ki, azərbaycanlı milyarderin müflis olmasına səbəb onun təmiz biznes aparmaması, borclanması deyil. Səbəb Kremlin siyasi elitasının nifrət etdiyi "kepikalı adamdır..."

2010-cu ilin payızında Rusiya hakim elitası daxilində

Moskvanın 18 illik meri, ölkə siyasətinin aparıcı fiqurlarından və hakim "Vahid Rusiya" Partiyasını yaradanlardan biri Yuri Lujkovun işdən qovulması ilə nəticələndi. Kreml qırğılan dərhal Lujkova qarşı kompromat müharibəsinə başladılar və təkə onun və xanımının biznesi deyil, merin himayə etdiyi iş adamları da hədəfə gəldi. Bu sırada isə azərbaycanlı milyardər ön sırada gəlirdi.

Lujkovun istefasından sonra onun barəsində kompromatlarla dolu film və məqalələrdə yəhudi əsilli azərbaycanlı milyardərlə münasibətləri haqda da geniş bəhs edilirdi. Lujkovun vəzifədən uzaqlaşdırılması ilə onun yaxın adamlarının Moskvanın bütün aparıcı biznes sahələrindən vurulması başladı. Səbiq mer korruptsiyada, vəzifəsindən istifadə edərək arvadı, Rusiyanın ən varlı qadını Baturinanın biznesinə şərait yaratmaqda, T.İsmayilova əlbir olmaqda və uzun müddət onun "Çerkizov" bazarında hökm sürən qanunsuzluqlara şərait yaratmaqda ittiham edilirdi. Bildirirdi ki, Lujkovla dostluğundan istifadə edən "AST Telman" şirkətlərini vergidən yayındırıb. Lujkov siyasi səhnədən çəkilən kimi "Çerkizov" bazarı bağlandı, Moskvada hotel tikintisi üçün nəzərdə tutulan ərazi T.İsmayilovdan alındı, T.İsmayilova məxsus olan "Praqa" restoranının qapıları bağlandı.

"AST Telman"ın Lujkovla münasibəti hələ "kepikalı adam" Moskva Şəhər İcraiyyə Komitəsinin kooperasiya işləri üzrə komitəsinin sədri olarkən başlayıb. Onların dostluğu 1992-ci ildə Lujkov Moskva meri olandan sonra daha da möhkəmlənib. T.İsmayilov bu ərəfədə də "AST" Şirkətlər Qrupu yaradıb. 2006-cı ildə Telman İsmayilovun 50 illik yubileyində Yuri Lujkov onu öz qardaşı adlandırdı. T.İsmayilovun iflası haqda danışarkən "gözü çıxan qardaşının oduna düşüb" demək də olar.

□ "Yeni Müsavat"

Radikal molla, yoxsa demokrat?

Aygün MURADXANLI



Azərbaycanda ilk dəfədir seçkidən sonra siyasi səhnə bu qədər sakitdir. Müxalifət adına iddialı təşkilatların hamısında susqunluqdu. Seçki prosesinə qoşulub, gözlənilməli kimi, heç bir nəticə qazanmayanların məhkəmələrə 1 noyabr saxtalaşdırılması haqqında şikayət göndərmələrindən başqa seçki xəbəri gözə dəymir. Siyasi səhnədəki mənərə o qədər yeknəsəkdir ki, müxalifət təşkilatları toplantı keçirib seçkiyə qiymət verməyə də ərinir. Eyni sözləri eyni adamlara nə qədər danışmaq olar axı?..

Əvəzində dini cameədə ciddi fəallıq, hərəklənmə var. Şiə, sünni, sələfi, nurçu, vəhhabi, fərq eləmir - Azərbaycanca var olan bütün təriqətlər sürətlə hörgütlənir. Artıq durum o həddə çatıb ki, hakimiyyətin durumu nəzarətdə saxlamaq cəhdləri, liderləri "içəri" göndərməklə cameələrə "nəzarətdəsiniz" mesajı verməsi tamamilə əks effekt verir. Dindarlar basqı gördükcə daha da təşkilatlanır, küçələrə daha mütəşəkkil qaydada çıxır. İllərdir gizli gedən və görünən tərəfləri qısa zamanda cəmiyyətin ovqatına uyğun ört-basdır edilən proseslər aşkara köçürülür. Həm də hakimiyyətə və onlardan olmayanlara meydan oxuma modunda...

Elə görünməsin ki, biz Haqqın yolunu arayan insanların çoxalmasından əndişəliyik. Əsla! Əksinə, hansı dini seçməsindən asılı olmayaraq vətəndaşın imanlı olmasını çox arzulayırıq. İstəyirik ki, Azərbaycanı idarə edənlər arasında imanlılar çoxluqda olsun, imanlılar millət vəkil seçilsin, hakimlər, prokurorlar, polisler, həkimlər, müəllimlər, qəzetçilər, sosioloqlar, politoloqlar, aşpazlar, bərbərlər imanlı olsun, insanlar həm şəxsi, həm cəmiyyət həyatlarını bütün dinlərin əsas özəlliyinə - ədalət prinsipinə köklənərək yaşasınlar.

Hansı tərəfdən baxsaq, təriqətlər, dinə bağlı ideologiyalar cəmiyyətdə parçalanma, bölücülük yaradır, bəlli bir kəsimi qanadı altına alır, digərlərini, digər ideologiyaları inkar edir.

Durumun ən ziyanlı tərəfi isə odur ki, bu gün özünü inanclı, dindar adlandıran, dinlə pərdələnib toplumdakı əyər-əskiyyəni düzəldəcəyini iddia edən cameələrin əksəriyyəti yaxın-uzaq xarici dövlətlərə bağlıdır. Təriqət qapılarından hansını döysəniz, orada nə Azərbaycan sevdası, nə Azərbaycanda azad, ədalətli cəmiyyət qurmaq istəyi görməzsiniz. Hər dini liderin çıxışı bağlı olduğu xarici ölkənin çıxarlarından xəbər verir.

Onların ətraflarına topladıqları kütlə isə əsasən fanatiklərdir. O fanatiklər ki, istənilən an yaşadıqları ölkənin var olan düzenini hansısa mücərrəd cəmiyyət uğruna qurban etməyə, fərqli düşüncələri "qılınc" yolu ilə özlərinə baş əydirməyə hazırdırlar.

Azərbaycandakı proseslər bir neçə il öncə Suriyada yaşananları xatırladır. Hakimiyyət gücləndikcə müxalifəti sıxışdırmağa başlayır, siyasi mübarizə imkanları getdikcə sifira yaxınlaşdırılır, müxalifət tamamilə sıradan çıxarılır, müxalifətin yoxluğu sosial ədalət prinsipini müdafiə edən qüvvənin olmamasına gətirir, cəmiyyətdə təbəqələşmə sürətlənir, öz həyatlarında yaxşılığa doğru heç bir dəyişiklik edə bilməyənlərin bir hissəsi çarəni dinlərdə axtarır, müxtəlif ölkələrin maraqlara xidmət edən təriqətlərin təsiri altına düşərək radikal qüvvəyə çevrilir, sonucda xaosa xidmət edir.

İllərdir müxalifət, media bu ssenarinin Azərbaycan üçün də qaçılmaz olduğunu deyir, yazır, hakimiyyət isə qulaqardına vurur. Ancaq nahaq yerə... Getdikcə radikallaşdıqları açıq-aydın hiss olunan təriqətləri "ipe-sapa" yatırımaq müxalifət düşərgəsini ram eləmək kimi asan deyil. Müxalifətin silahı sözdür. Tribunasını bağla, söz demək imkanını əlindən al, ərisin. Dinlə pərdələnən radikalın silahı nədir, bəs? Bir yoxlayın... Seçim hər zaman olduğu kimi hakimiyyətdədir - ölkəni radikal "dindar", yoxsa demokratların meydanına çevirmək qərarı və məsuliyyəti birbaşa onun üzərindədir. Milyonuncu dəfədir deyirik...

Heydər Babayevin biznesi çökür - "Çudo-Peçka" kimin oduna düşüb?

Satışı xeyli zəifləyən şəbəkənin tam bağlanacağı gözlənilir

Bakıda "Çudo-Peçka" restoranlar şəbəkəsinin işi xeyli dərəcədə zəifləyib. Axar.az-a daxil olan məlumata görə, restoranlar şəbəkəsinin bir-birinin ardınca bağlanacağı gözlənilir. Şəhərin 3-cü mikrorayon dairəsində yerləşən məntəqənin dəyişdirilməsindən sonra növbə digər filiallara da çatıb. Paytaxtın "Sahil" və "Neftçilər" metro stansiyaları yaxınlığındakı məntəqələrin də işinə xitam verilməsi istisna olunmur. Çünki "Çudo Peçka" rəqabətdə açıq-aşkar uduzmaqdadır.

2000-ci ilin əvvəllərindən Bakıda fəaliyyətə başlayan "Çudo-Peçka" mağazalar şəbəkəsi iş adamı Çingiz Cəlilovun götürdüğü kreditin qaytarılmaması səbəbindən girov kimi itirilib. Bir müddət "Bank Standart"-in girovluğunda qalan restoranları H.Babayev bankının nəzarətinə keçirib.

Müğənni Rəyanın keçmiş qayınatası olan Çingiz Cəlilovun biznesinin çökdürülməsi "Çudo-Peçka" mağazalar şəbəkəsinin onun əlindən alınması ilə başlayıb. H.Babayevin Çingiz Cəlilovdan təkə "Çudo Peçka" şəbəkəsinə daxil olan mağazaları deyil, həmçinin "5 qazan" restoranlarını da kredit borcu müqabilində öz nəzarətinə keçirməsi barədə hələ illər öncə mediada xəbərlər vardı.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti "Çudo-Peçka" MMC-yə məxsus



istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.

Qeyd edək ki, Heydər Babayevin nazir olduğu vaxtlarda "Bank Standart" onun böyük biznes imperiyasına daxil idi. Səbiq iqtisadi inkişaf naziri mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı

"Mostbank"-in vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Və o, 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə

qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan Heydər Babayev "ABU" şirkətlər qrupunu yaratmışdı.

2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən yeni vəzifəyə - iqtisadi inkişaf naziri postuna təyin olundu. Amma H. Babayev bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il prezident seçkisindən sonra İlham Əliyev yalnız Heydər Babayevi nazir kimi təsdiqləmədi. Bunun səbəbləri isə tam olaraq bilinmədi. Wiki-Leks sənədlərində-2009-cu ilin əvvəllərində Bakıdakı ABŞ səfirliyindən göndərilən teleqramlardan birində H.Babayev islahatlar tərəfdarı və qərbmeyilli kadr kimi xarakterizə edilmişdi. Bildirilir ki, Heydər Babayev özü 2008-ci ilin oktyabrındakı prezident seçkilərindən sonra ABŞ səfirliyi ilə təmasında "çox güman ki, mən yeni hökumətin tərkibində yer almayacam" deyibmiş.

Səbiq nazirin hazırda Bakıda yaşamadığı, ara-sıra Azərbaycana gəldiyi söylənilir.

□ "Yeni Müsavat"



Məktəbli hicabı haqda təklifim

Zamin HACI
 zaminhaci@gmail.com

Vaxtaşırı olaraq bizdə din-dövlət, din-cəmiyyət, din-təhsil sferalarında problemlər ortaya çıxır. Bəzən bunu süni şəkildə qızıxdıranlar da var. Ara qatanların çoxu yaxşı ki, bunu məqsədli şəkildə eləmir. Bu mənada azərbaycanlılar doğrudan da iqtidarın tutuquşu kimi təkrarladığı sözlə desək, tolerantdırlar.

Örnek üçün, birdən kimlərsə şübhəli şəkildə "Qanımızı axıdırıq, ancaq din əldən getməyəcək!" şüarı ilə ortaya çıxır. Deyən gerek, atam-qardaşım, niyə axı nəyisə axıdırısan? Buna ehtiyac varmı? Pis-yaxşı ibadət yerləri var, dini bayram və mərasimləri də başqalarına nisbətə yetərincə sərbəst keçirirsiniz. Məsələn, bu Aşurada Bakının "Məşədi Dadaş" məscidinin ətrafında toplaşan minlərlə insan başqa bir gündə, başqa bir ərəzidə belə toplaşa bilərmı?

Mən Bakı küçələrində dükan və köşklərin qabağında iri kolonkalar qoyub bütün küçəyə dini moizə yayan çoxlu adam görürəm. Onların sayəsində artıq Hacı Şahinin bezi xütbələrini, yalan olmasın, əzbərləmişəm. Halbuki mən küçədə maqnitofon qoyub "İnsan hüquqları haqda bill"i səsləndirsəm, polis başımı partladır. Bəs dindarlara bu hüququ kim verir? Deməli, islamçıların sıxışdırılması bir qədər şişirdilmiş söhbətdir. Bunu müəyyən vaxtlarda şişirtmək kimə lazımdır - bu məsələ haqda çoxlu ehtimallar yayılır, ancaq mən əlimdə fakt olmadan bunları təkrarlamaq istəmədim. Üstəlik, bugünkü məqsədim daha çox barışıq və dinclik nöqtələrinin axtarılmasıdır.

Yeri gəlmişkən, elə həmin Hacı Şahin cəmiyyətdə barışıq mühiti yaratmağa, insanları qıcıqlandırmamağa çalışan din xadimlərindən biridir. Buna görə sağ olsun, görürük, qiymətləndiririk. Ancaq maraqlıdır ki, rejim başqa din xadimlərinə, xüsusən müxalifətə yaxın olanlara bu cür açılımları tanıyır. Örnek üçün, Hacı İlqar İbrahimovun cameəsini göstərə bilərik. İlqar bəy dindarların çağdaş cəmiyyətə inteqrasiyası üçün xeyli işlər görür, bunlara isə mane olurlar. Qabaqlar həmin qrup müəyyən peşələr üzrə təlim kursları, dərslər keçirdi. Hacı İlqara yaxın olan "Deyərlər" saytı media sahəmizdə özünü göstərmiş bir orqandır. Yanılmırsam, bir ara qrupun hətta maşın təmirini öyrədən kursu da var idi. Bunların genişlənməsinə imkan verilmədi.

Sözümün canı odur ki, özünü ilk növbədə dindar, sonra hansısa peşə yiyəsi olaraq təqdim edənlerden yorulmuşuq. Mənə kiminsə inancı o qədər maraqlı deyil, özü bilər. Məni onun cəmiyyətə (həmçinin mənə) verə biləcəyi fayda maraqlandırır.

Bir ciddi problem qız uşaqlarının orta məktəblərə hicabla gətməsində var. Vaxtaşırı kiminsə uşağını buna görə məktəbə buraxmırlar. Elə keçən ay Suraxanıda, Qaraçuxurda belə hadisə olmuşdu.

Burada bir haşiyyə çıxım. Vaxtilə, hardasa 5-6 il qabaq hicab qadağası mövzusunda sorğu keçiriləndə mən bununla bağlı dindarların müraciətinə imza atmışdım. Valideynlərin uşaqlarını hicabla məktəbə göndərmək haqqını dəstəkləmişdim. İndi bu mövqedə deyiləm. Fikrimcə, orta məktəblərdə doğrudan da dini geyimlər, dini simvollar göstərmək olmaz. Əsas da ona görə ki, bu, qarmaqarışıqlığa gətirir. Biri hicab örtəcəksə, başqası bəlkə niqab-burka tələb edəcəksə? Yaxud Uçan Makaron Canavarına inananların tərifi var. Bu tərifi də üzvlər başlarına aşışuzən keçirib gəzir. Avstriyada onlar aşışuzənle pasport şəkli çəkdirmək hüququ da qazanıblar. Sabah bu tərifi də üzvlər uşağını başında aşışuzən məktəbə göndərmək istəsə nə deyə bilərik? Kim sübut edə bilər ki, başqasının dini inancı daha əskikdir?

Ancaq bizim məqsədimiz yuxarıda yazdığım kimi, çıxış yolları axtarmaqdır. Əgər dindarların öz uşaqlarını sünnet eləməsinə icazə verilirsə, bundan qat-qat dinc hal olan baş örtmək niyyətinə qoyulmasın? Bu baxımdan bir təklif irəli sürürəm: qoy Təhsil Nazirliyi dindarların qızları üçün hansısa bir ümumi hicab forması hazırlasın və bu hicab qara-qura, berrəngli olmasın. Bir növ, yaylığa bənzər hazırlansın. Məqsəd dindarların öz uşaqlarının müəyyən yerlərini örtməsi deyilmi? Bu yerinə yetirilir. Ancaq yaylıq-hicabın üzərində elmə aid şəkillər çəkilsin. Riyazi düsturlar, ulduzlar, planetlər, kitab-dəftər və sairə. Bu halda hicab xüsusi dini simvol kimi gözə girməz. Əksinə, məktəbli formasına bir yaraşlıq əlavə kimi olar. Bakı Tikış Evinde bu hicabları istehsal etmək mümkündür. Ən əsası isə odur ki, mənə, şagirdlər belə hicab örtən yoldaşları ilə aralarında hansısa ayrılıq, nifaq hiss etməzlər.

Cənub qonşu ilə münasibətlər sərt sınaqla üz-üzə

Hər nə qədər deyilsə ki, iki qonşu müsəlman ölkəsi kimi Azərbaycanla İran arasında münasibətlərdə problemlər yaşanmır, yenə bununla həqiqət söylənməmiş qalır. Ən azı ona görə ki, Bakı-Tehran əlaqələrinin normal məcraya düşməsinə mane olan bir neçə böyük "sualtı daş" var ki, onlar üçüncü on ildir yerində qalmaqdadır.

Söhbət iki dövlət arasında ciddi ideoloji fərqlərdən qaynaqlanan problemlərdən (*Azərbaycanda dünyəvi, İranda teokratik sistemdir*), Güney Azərbaycan amilindən (*cənublu soydaşlarımızın siyasi-mədəni haqlarının təmin edilməməsindən*), İranın işğalçı Ermənistanı daim qucaq açmasından və Xəzər dənizinin həll olunmamış hüquqi statusundan gedir.

İranda prezidentlər dəyişsə də, guya mötədil baxışlı Həsən Ruhani dövlətin başına gəlsə də, yüksək səviyyədə qarşılıqlı səfərlər reallaşsa da, sadalanan sahələrin heç biri üzrə əfsus ki, pozitiv dəyişiklik qeyd alınmayıb. Əksinə, belə görünür, İran onun üzərindən nüvə dosyesi ilə bağlı beynəlxalq sanksiyalar götürüldükdən və Qərblə yaxınlaşdıqdan sonra cənub qonşumuzun əl-qolu daha da açılıb.

Məsələn, rəsmi Tehran bəyan edib ki, noyabrın sonunda xarici sərmayədarlara Xəzər dənizindəki neft yataqları, o cümlədən "Sərdar/Cəngal" yatağı ilə bağlı dörd layihə təqdim etməyə hazırlaşır. Bu layihələrdən ikisi kəşfiyyat, qalan ikisi isə hasilatla bağlı olacaq. İş ondadır ki, adı çəkilən yataq dənizin İranla Azərbaycan arasında mübahisəli hissəsinə düşür, daha doğrusu, Azərbaycana aid ərəzidə yerləşir və böyük neft-qaz ehtiyatlarına malikdir.

İranın tezliklə bu yataqda ilkin neft hasilatına başlaya biləcəyi ilə bağlı təzə iddia səsləndirməsi bu mənada Azərbaycana qarşı, yumşaq desək, təxribat, öz adı ilə desək, əlcək atması və güc nümayişi təəssüratı bağışlayır.

Virtual.org saytı bu xüsusda belə xəbərlərin hələ noyabrın əvvəlində yayıldığına diqqət yönəldərək qeyd edir ki, Tehran bu yolla öz ərəzi sularının sahəsini artırmağa çalışır, Bakı isə sovet dövründə çəkilmiş sərhədlərin saxlanması israr edir. Üstəgəl, Türkmənistan da bu yatağa iddialıdır.

Bu yerdə xatırladaq ki, Azərbaycanla Türkmənistan arasında mübahisəli "Kəpəz/Sərdar" yatağı da var. **"Azərbaycan hökumətindəki məlumatlı mənbənin sözlərinə görə, Bakı ilə Aşqabad bu məsələyə dair bu yaxınlarda ümumi dil tapa bilib. Sadəcə, bu yatağa dair öz fikri olan Kremləndən xeyir-dua almaq qalır. Bu mübahisəyə dair danışıqlar illərdir davam edir. Tərəflər birtərəfli qərarlar qəbul etməkdən çəkinir"**, - deyərək qeyd edib.

Rusiya ilə Qazaxıstan isə mübahisəli yataqları birgə istismar etməyin ən uğurlu variantı-



Bakı və Tehran arasında münasibətlər yetişir - təhlükəli gəlişmə

İran Azərbaycanın Xəzərdəki neft-qaz yatağını ələ keçirməyə çalışır; beynəlxalq sanksiyalardan qurtulan cənub qonşumuz dənizin hüquqi statusuzluğundan istifadə edib Azərbaycana əzələ nümayişinə hazırlaşır...

nı tapıb. Lakin rəsmi Tehran Azərbaycanın "Sərdar/Cəngal" yatağına aidiyyəti olmasını qətiyyətlə inkar edir. Bu da tərəflər arasında növbəti gərginliyə və münasibətlərin gətirib çıxara bilər.

Hələ ki rəsmi Bakı Tehrandan yataqla bağlı son təxribatçı açıqlamaya reaksiya verməyib. Ancaq problemə təminlik yanaşma da çıxış yolu sayıla bilməz, bu ölkəmizin köklü maraqlarına zidd olmaqla yanaşı, cənub qonşumuzun daha da şirnikləndirə bilər. Üstəgəl, elə bir dönmədə ki, bölgədə təbii enerji daşıyıcılarının qaynaqları uğrunda mübarizə yeni və amansız mərhələyə girib.

İran isə indiyədək dəfələrlə sübut etmək istəyib ki, o, özünün hətta ən absurd tələb və iddialarını da hər istənilən yolla davam etdirməyə hazırdır. Yada salaq: vaxtilə BP şirkəti Xəzərin Azərbaycan sektorundakı perspektiv yataqlardan birində müqavilə əsasında kəşfiyyat işlərinə başlamaq istədiyini bəyan edən kimi Tehran öz hərbi gəmilərini hərəkətə gətirmişdi. Səbəb sadə idi - bu ərəzilərə İranın da iddiası var. Bunun ardınca İran hərbi-hava qüvvələri Azərbaycanın hava sərhədlərini müntəzəm şəkildə pozmağa başlamışdı.

Eyni vəziyyət 2001-ci ilin avqustuna - Türkiyə "F-16"ları Bakı səmasında görünənə qədər davam etdi. O zaman Türkiyə Qərbin dəstəyi ilə Tehranın aqressivliyinin qarşısını aldı, ona öz yerini göstərdi. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının o zamankı rəisi İrانی nəzərdə tutaraq açıqca bəyan elədi ki, **"Azərbaycana hücum edən öndə Türkiyəni görə-cək"**.

Söz yox ki, bu gün Azərbaycanın özü kifayət qədər güclü dövlətdir və daha möhkəm mövqelərə malikdir. Fəqət o da var ki, Bakının Qərblə münasibətləri ozamankı qədər isti deyil, ABŞ və Avropa ilə əlaqələrini son vaxtlar xeyli normallaşdırmış İrani neytrallaşdırmaq üçün tək Türkiyə amili isə yetərli olmaya bilər. Başqa yandan, axır vaxtlar Tehranın Moskva ilə Xəzərdə birgə hərbi təlimlərin sayını artırması da Bakıya əlavə qaşığıl yaradır.

Bəs rəsmi Bakının son baş verənlərə reaksiyası necə olacaq və olmalıdır? Yeri gəlmişkən, xarici işlər naziri Elmar Məmmədov bu ilin əvvəlində bəyan etmişdi ki, Azərbaycan "Sərdar/Cəngal" neft yatağının İrana məxsus olmasına şübhə ilə yanaşır. Yeni nazir, faktiki, bu yatağın İrana heç bir aidiyyətinin olmadığını söyləmişdi. **"Həmin neft-qaz yatağı Azərbaycanla Türkmənistan arasında və İrana hər hansı aidiyyəti yoxdur"**, - deyərək birmənalı şəkildə vurğulamışdı.

Lakin quru bəyanatlar və yumşaq xəbərdarlıqlar çıxış yolu sayıla bilməz. Əks halda üstündən bir neçə ay keçəndən sonra İran "Sərdar/Cəngal" yatağı ilə bağlı yeni iddia ortaya qoymazdı. Yaxın tarix isə Azərbaycan rəsmi Tehranın iddia et-

diy sahələyə yaxınlaşarkən İranın özünün buna necə reaksiya verdiyini yaxşı xatırladı.

Belə ki, 2001-ci ilin yayında İranın Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər Azərbaycanın geoloji-kəşfiyyat gəmisini "Araz-Alov-Şərq" sahəsini tərk etməyə məcbur etmişdi. Tehran bunu bu cür əsaslandırmışdı ki, Xəzərin statusu hələ müəyyən olunmayıb deyər, bu ərəzi dənizin bölünməsinə dair İran variantına görə mübahisəli sayılır. Halbuki, orta xətt üzrə götürəndə "Sərdar/Cəngal" yatağı tam şəkildə Azərbaycan sektoruna düşür.

Sözü ona gətiririk ki, rəsmi Bakının baş verənlərə adekvat cavab verməsinə zərurət var. Çünki məsələdə Tehranın "güc hüququ" prinsipi ilə hərəkət elədiyi sezilir. Ancaq hansı formada?

Əlbəttə ki, Azərbaycan İranla hərbi qarşıdurmaya gedəsi deyil. Qalır yeganə çıxış yolu - diplomatik müstəvi. Üstəlik, dövlətlərarası razılaşmaya görə, xəzəryanı ölkələrin maraqlarının toqquşma biləcəyi akvatorial sularla kəşfiyyat və hasilat işləri müvəqqəti dayandırılmalıdır.

Göründüyü kimi, Tehran bu sənədə məhəl qoymur. Çünki Azərbaycanı özündən zəif hesab edir. Görəsən, belə bir de-marşı o, Rusiya ilə mübahisəli neft-qaz yatağına münasibətdə göstərə bilirdimi?

Sual ritorikdir təbii ki.

□ **Siyasət şöbəsi**

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik yenidən artmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəsi pozan düşmənin mövqelərini susdurmaq üçün 100 zərbə endirilib.

Böyük savaş üçün əlverişli təbii şəraitin olmadığı deyilsə də, belə görünür ki, vəziyyət hər an Azərbaycanın iradəsindən asılı olmayaraq kritikləşə bilər. Qarabağ münaqişəsinin alovlanması arzulamayan qüvvələrlə yanaşı, əks mövqedə olanlar da var. Hətta Ermənistan tərəfi Rusiyalı savaşa qatmaq, Azərbaycanı tək-ləmək üçün ən müxtəlif tərxi-batlara əl atır. Elə bir neçə gün əvvəl Ermənistan ərazisindəki Rusiya seriyalı yük maşınının guya Azərbaycan hərbiçiləri tərəfindən vurulub sıradan çıxarılması barədə ortaya atılan iddia da bu qəbildəndir.

Belə bir məqamda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri çərçivəsində Qarabağ məsələsini müzakirə etməsi həm Azərbaycan, həm də Ermənistan-da müxtəlif fikirlərin ortaya çıxmasına rəvac verib. Rusiya XİN başçısının İrəvana səfəri Ermənistan mətbuatında böyük səs-küyə səbəb olub. Erməni tərəfi isə hiyləgərcəsinə Azərbaycanın maraqlarına uyğun həll variantının qəbulu üçün Moskvanın İrəvana təzyiq etdiyini iddia edir. Ermənistanın "Aykakan Jamanax" qəzeti yazıb ki, Lavrov İrəvanı Qarabağdakı bəzi ərazilərin Azərbaycana qaytarılması üçün razı salmağa çalışıb. (axar.az) "Hökumətə yaxın dairelərdən aldığımız məlumata görə, Rusiya Ermənistanı Dağlıq Qarabağla bağlı yeni addımlar atmağa məcbur edir. Bunun sayəsində Moskva Bakını Avrasiya İqtisadi Birliyinə üzv etməyi planlaşdırır. Mənbə təsdiq edir ki, Sergey Lavrovun səfəri zaman əsas müzakirə mövzusu da məhz bu olub" qəzet yazır. "Aykakan jamanax" qəzeti isə yazır ki, Qarabağ münaqişəsinin nizam salınması ətrafında yeni proses başlayır. (BAKU.WS ttp://az.baku.ws/) Qəzetin iddiasına görə, Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması ilə bağlı danışıqlar başlayıb. Etibarlı mənbələrdən qəzetə daxil olan məlumata görə, Rusiya Ermənistanı Azərbaycana bir neçə rayonu verməyə inandırmağa çalışır. Rəsmi Moskva ümid edir ki, bunun sayəsində Azərbaycan Avrasiya İqtisadi İttifaqına

daxil olmaq barədə razılıq verəcək. Bu mövzu Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistan səfərinin gedişində prioritet olub. "168 jam" qəzeti isə Rusiya XİN rəhbərinin Ermənistan səfərinin səbəbini belə izah etməyə çalışıb: "Lavrov hansısa bir ciddi missiya ilə Ermənistanla gəlib. Məqsəd Ermənistan hakimiyyətini nəyəyə inandırmaq və ya hər hansı güzəştə nail olmaqdan ibarətdir".

Qarabağ məsələsində rəsmi Bakının güzəştə mövqə tutacağı prezident İlham Əliyev bir daha bildirib. Prezident Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğulayıb: "Qarabağ", "Xankəndi" Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər. Onun "Stepanakert" adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yeni bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımızdır, bizim haqqımızdır, bizim haqqımızdır. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, tək-cə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik".

Belə bir situasiyada Lavrovun İrəvan səfəri ətrafında ermənilərin qaldırdığı hay-küy suallar doğurur. Prezidentlərin görüşü ilə bağlı cəhdlərin iflasa uğradığı bir ərəfədə Qarabağ cəbhəsində nələr baş verə bilər? Bütün bunlarla bağlı azərbaycanlı ekspertlərin fərqli fikirləri var.

Politoloq Arzu Nağıyev dedi ki, cəbhədəki gərginliyin artması gözlənilən idi: "Çünki ermənilər KTMT-nin üzv olmasını bəhanə gətirməklə nəyin bahasına olursa-olsun Rusiyanın regionda, daha doğrusu, Ermənistan da olan hərbi kontingentini bu məsələlərə qatmaq istəyir. Eyni zamanda

Rusiyalı nazirin İrəvandan

Bakıya hədə kimi mesajı

Fazil Mustafa: "Rusiyanın Ermənistanı dəstəklədiyini nümayiş etdirmək üçün bu səfərlərə tez-tez ehtiyac duyulur"
Arzu Nağıyev: "Ermənilər KTMT-nin üzvü olmasını bəhanə gətirməklə..."



bəndyan iki ölkə arşında müxtəlif istiqamətlərdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bəyan etdilər. "Rusiya tərəfi müttəfiqinin çiyini hiss edir" deyər, xüsusi vurğu ilə danışan Lavrov faktiki olaraq işğalçılara daha da böyük özbaşınalığın üçün ümid bəxş elədi. Belə həssas dövərdə, Silahlı Qüvvələrimiz daha da ayıq-sayıq olmalı, düşmənin tərxi-batlarının daha da çoxalacağını diqqətdən qaçırmamalıdır. Müdafiə nazirimizin də sət bəyanatını düşmənin və havadarlarının qızıdan beyninin bir qədar soyudulması üçün atılan addım kimi dəyərləndirmək olar. Genişmiqyaslı döyüş əməliyyatlarının yaxın perspektivdə başlayacağını isə demək çox çətinidir. Halbuki bunun üçün bir neçə dəfə şanslar və imkanlar da olmuşdu".

Deputat Fazil Mustafa zənn edir ki, Dağlıq Qarabağ mövzusu Rusiyanın Suriyaya müdaxiləsindən sonra demək olar ki, aktuallığını xeyli itirib: "Ona görə də ciddi şəkildə kimsə prezidentlərin görüşünün baş tutmasına səy göstərmir. Lavrovun Ermənistan səfərləri isə sif taktiki xarakter daşıyır. Rusiyanın hər dəfə Ermənistanı dəstəklədiyini nümayiş etdirmək üçün bu səfərlərə tez-tez ehtiyac duyulur". **F.Mustafa onu da dedi ki, Azərbaycanın yeni parlamentində ayrıca məsələ kimi Qarabağ mövzusunun gündəliyə salınacağı gözlənilir:** "Halbuki ən azı qapalı iclasda bu müzakirələrin aparılması zəruridir və illərdir bunu tələb etsək də, hələ gerçəkləşməyib. Bununla belə, mövzunu cari məsələlərdə hökmən gündəmə gətirib təkliflərimizi səsləndirəcəyik. Ancaq bütün hallarda indiki dünya qarışıqlığında danışıqlarda müsbət hansısa irəliləyiş gözlənilmir".

məhz regionda və ya Dağlıq Qarabağ ərazisində olması istisna edilməyən Rusiya hərbiçilərinin də razılaşdırılmış qaydada leqallaşdırmağa çalışır. Bundan başqa, Qərbin, daha doğrusu, ABŞ-in münaqişənin həlli istiqamətində atdığı addımlar, o cümlədən prezidentlərin görüşünün təşkil edilməsi cəhdləri Rusiyanı razı sala bilməz və regionda nüfuz məsələsinə təsir edə bilər". **A.Nağıyevə görə, məhz bu görüşün də baş tutmaması üçün atəşkəs daha da intensiv şəkildə pozulur:** "Təbii ki, Ermənistan konstitusiyaya dəyişikliklə, daha doğrusu, prezident səlahiyyətlərinin azaldılması ilə bağlı referendum qədər vaxtın qəsdən uzadılması da istisna edilmir. Bütün bunları nəzərə alan Rusiya artıq münaqişənin pik nöqtəsinə çatdığını dərk edir və Azərbaycanın güc tətbiq etməklə erməniləri danışıqlar masasında oturdacağından çəkinərək təşəbbüsü yenidən əlinə alıb Fransada, Ermənistan-

tanda və təbii ki Azərbaycan da xarici işlər naziri Lavrov səviyyəsində görüşlər keçirir. Bir sözlə, münaqişə ətrafında gərginlik davam edir, Rusiya isə Qərbə kimin nüfuz sahibi olmasını nümayiş etdirməyə çalışır. Bu isə atəşkəsin müdafiə pozulması ilə müşayiət olunur".


Herbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat"a dedi ki, Lavrovun İrəvana son səfəri də əvvəlkilərdən heç nə ilə fərqlənmədi: "Olsa-olsa bu dəfəki çıxışı zamanı Rusiya xarici siyasət idarəsinin rəhbəri kimi çoxsaylı söz birləşməsindən istifadə edərək, guya ölkəsinin bu məsələdə hansısa müsbət dəyişikliyə nail olmasını vurğulamağa çalışdı. Siz Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tərəflər arasında qarşılıqlı faydalı konsensus əsaslandırmağa nail olmaq üçün səylərin davam etdirilməsinin zəruriliyi" kimi ümumi, heç bir mənə və məntiq kəsb etməyən fikirləri nə rast gələ bilərsiniz. Halbuki

ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsindən birinin əsas siyasi fiqurlarından biri kimi, bizim haqqımız var idi ki, ondan işğalçı ilə bağlı hansısa kəskin və ya diplomatik fikirlər gözləyək. Bu isə baş vermədi. Mənə elə gəlir ki, cənab Lavrovun aşağıdakı sözləri əsl reallığı əks etdirir. O qeyd edib ki, Rusiya ATƏT Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət nəticənin əldə olunması üçün fəal rol oynamağı davam etdirəcək. Bəli, məhz rol oynamaqda davam edəcək. Bu isə teatr, kino dili ilə desək, bunlar hələ uzun müddət roldan rola girməklə işğalçı Ermənistanı müdafiə etməkdə davam edəcəklər. Necə ki, onun "Rusiya və Ermənistan ciddi şəkildə bir-birinə arxalana bilər" bəyanatı artıq çox mətləblərdən xəbər verir. Erməni həmkarı Edward Nalbəndyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında çox şən və rahat görünən Lavrov və Nal-



Eldar Mahmudovun “Nar-Şərab”ı taleyin ümidinə qalib

Hazırda bu restoran nəinki nazir, adi müştəri üzünə də həsrətdir...



Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olduğu deyilən “Nar-Şərab” restoranı haqda məlumatlar mətbuatın gündəmindən düşmür. Bəzi informasiya mənbələri restoranın satışa çıxarıldığını, digərləri isə fəaliyyətinin dayandırıldığını yazır.

Sözgedən restoranda olarkən işə obyektinin tam personalla fəaliyyətinə davam etdiyini görsək də, müştərilərin bir elə gözə dəymədiyini müşahidə elədik.

Restoran qapılarını müştərilərin üzünə qapatmasa da, içəridə demək olar ki, heç kəmə rast gəlmədik. Axşam saatları olmasına baxmayaraq, “Nar-Şərab” restoranından obyektin öz işçilərindən başqa kimsə yox idi.

“Nar Şərab”ın qarşısında az sayda avtomobil var idi. Lakin ətrafdakı sakinlərlə söhbətimiz zamanı belli oldu ki, “MTN işi” söhbəti gündəmə gəldikdən sonra belə vəziyyət yaranıb. Yaxın ərazidə yaşayan Nurlan adlı şəxs söylədi ki, burada 10-a yaxın restoran var ki, onların da ən bahalı “Nar-Şərab”dır: “Qiymətlər baha olsa da, buradan müştərilər əskik olmurdu. Restoranın qarşısında gecələr bahalı maşınlar sıraya düzülürdü. Ancaq artıq gələnlər yoxdur. Neçə gündür sakitlikdir”.

Sakinlərlə söhbətimizdən sonra müştəri qismində restorana daxil olub mövcud vəziyyəti öyrənməyə çalışdıq. Restoranı dizayn baxımından zövqlü hesab etmək olar. Lakin bu, qiymətlərdə də əksini tapır. Belə ki, “Nar-Şərab” restoranında sadə bir çay dəsgahı 60 manata başa gəlir. Əgər banket sifariş verirsənə, çayın qiyməti 15 manatdan hesablanır. Bu isə onu göstərir ki, restoranda iki nəfərlik naharın qiyməti banket üçün nəzərdə tutulandan xeyli yüksəkdir.

Onu da öyrəndik ki, bir zamanlar restoranda ifa edilən canlı musiqiyə görə hər müştəridən 5 manat əlavə pul alınmış. Bu gün isə həmin məbləğ müştərilərdən istənilir. Lakin buna baxmayaraq, restoranda qiymətlər yenə də digər yerlərlə müqayisədə çox yuxarıdır.

Xatırladaq ki, yayılan məlumatlara görə, sabiq nazir Eldar Mahmudov işdən sonra şam yeməyini bir çox hallarda “Nar-Şərab”da edərmiş. Bura onun qonaqları da təşrif buyurmuşlar. Hazırda isə restoran nəinki nazir, hətta müştəri üzünə də həsrət qalib.

□ Əli RAİS

Son

günlər Milli Təhlükəsizlik Nazirliyinin Əks-Kəşfiyyat İdarəsində gedən proseslər gündəmi zəbt edib. Qurum daxilində aparılan həbslərin sayı artmaqdadır. Hər keçən gün idarənin bir neçə əməkdaşı ya işdən çıxarılır, ya da barələrində həbs-qətimkan tədbiri seçilir. Təsədüfi deyil ki, son 4 gündə əks-kəşfiyyat idarəsinin 10-a yaxın yüksək rütbəli məmuru qandallamb. Onlara qarşı ən ağır ittihamlar irəli sürülüb.

Ölkənin əsas təhlükəsizlik orqanının daxilində yaşananlar hər kəsi narahat edir. İctimaiyyətə dolğun məlumatların verilməməsi də narahatlığı gündəgün artırır. Əks-Kəşfiyyat İdarəsi hər bir dövlətin həyatında mühüm rol oynayır.

Bəs o zaman bu həbslər nədən xəbər verir, yaxud nə ilə bağlıdır?

Azərbaycan MTN-in Əks-Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Ərəstun Oruc hesab edir ki, həbslərə səbəb törədilmiş cinayətlərə adekvat cavabın verilməsidir: “MTN-in əməkdaşlarının biznesmenlərə, başqa-başqa şəxslərə qarşı törətmiş olduqları cinayət əməllərini görmüşük. Bütün bunlar onu deməyə əsas verir ki, orada böyük bir kəsim cəzalandırılmalıdır. Burada qeyri-adi bir şey görmürəm. Bu həbslərin dövlətçiliyə heç bir təhlükəsi yoxdur. Əgər 11 il ərzində dövlətin belə bir mühüm qurumu başdan-ayağa bir cinayətkar dəstənin marağına xidmət göstəribsə, deməli, heç



MTN-in əks-kəşfiyyatındakı həbslərin pərdəarxası

Qurumun tutulan işçilərinin sayı artmaqdadır; onlara ən ağır ittihamlar irəli sürülür; **Ərəstun Orucu**: “İlanın başı da əziləcək”



bir təhlükəsi yoxdur. Çünki dövlətə ən böyük təhlükə onlar olub. Mənə elə gəlir ki, hazırda çox sağlam bir proses gedir. Hər kəs öz əməlinə görə cəzasını almalıdır. Ümid edək ki, hər kəs də cəzasını alacaq. Kimliyindən asılı olmayaraq. Dövlətin ən mühüm institutlarından birinin həmin ünsürlərdən təminatı və daha layiqli kadrlarla əvəzlənməsi prosesi gedir. Bu da istənilən halda müsbət addımdır. Düşünürəm ki, MTN-dən çıxarılan, ya-

xud həbs edilən şəxslərin yerinə təyin edilənlər ölkənin təhlükəsizliyini qorumaq iqtidarında olmasınlar. Düşünürəm ki, indi olmasa da, bir müddətdən sonra Azərbaycanın təhlükəsizliyi daha etibarlı olacaq. Ən azından əvvəlki 11 ildən fərqlənəcək”.

Ə.Oruc həbslərin davam edəcəyi qənaətindədir: “Proses hələ yekunlaşmaq üzrə deyil. Düşünürəm ki, indiyə qədər həbs edilən şəxslər ən ağır cinayət törədənlərdir. Hə-

lə çoxlu sayda həbs olunmalı şəxslər var. Ad çəkmək istəmirəm. Amma xeyli yüksək rütbəli məmurlar var ki, onlar cəzalandırılmalıdır. Çünki onların razılığı, göstərişi olmadan hansısa orta rütbəli şəxslər bu qədər kütləvi şəkildə cinayət törədə bilməzdilər. Burada söhbət müəssisənin dəstədən gədir. Təbii ki, o dəstənin hələ ki orta təbəqəsi zərərsizləşdirilib. Əminəm ki, ilan başı da əziləcək”.

□ **Cavanşir ABBASLI**

AMİP sədrinin kim olacağı açıqlandı

Sədr kənardan gətirilməyəcək

Oktabrın 7-də AMİP sədri Yusif Bağırzadənin istefa verməsindən sonra partiya müvəqqəti sədrliyi baş katib Arzuxan Əlizadə həyata keçirir. Partiyaya yeni sədrin seçilməsi üçün qurultay keçirilməlidir. Bu arada məlumatlar yayılıb ki, AMİP-ə sədr kənardan gətiriləcək. Vaxtilə Yusif Bağırzadənin öncə AMİP üzvlüyünə, qısa zaman keçdikdən sonra isə sədrliyə gətirilməsi təcrübəsinin təkrar olunacağı iddia edilir.

Hazırda AMİP sədri vəzifəsini icra edən baş katib **Arzuxan Əlizadə** isə “Yeni Məsəviyə”yə açıqlamasında bildirdi ki, partiya kənardan sədr gətiriləcəyi barədə deyilənlərin əsası yoxdur. Sədr yalnız partiya daxilindən seçiləcək.

A.Əlizadə qurultayın vaxtının hələ dəqiqləşmədiyini, bunun üçün Mərkəzi Şuranın çağırılması olduğunu dedi: “Sədrin istefasından sonrakı dövrdə partiyanın əsas fəaliyyət istiqaməti 1 noyabr parlament seçkiləri idi. Bütövlükdə partiyanın bütün resursları və bütün potensialı seçkilərə yönəlmişdi. AMİP-in nizamnaməsinə görə, partiyanın sədri istefa verdiyi, sədr postu istənilən halda boşaldığı təqdirdə növbəti qurultaya qədər partiya sədrinin səlahiyyətlərini baş katib icra edir. Hazırda bu səlahiyyətlər mənim üzərimə qoyulub, partiyanın Siyasi Şurası tərəfindən və nizamnaməyə müvafiq olaraq, partiyanın Siyasi Şurası, Ali Qanunverici orqanı Mərkəzi Şurası çağırır və qurultayın yer-



irəli sürüləcək. AMİP-də həm rəhbərlik, həm də üzvlər səviyyəsində Etibar Məmmədovun partiya rəhbərliyinə qayıtması ilə bağlı təkliflər səslənir. Bu təkliflərdən sonra qurultayımız keçiriləcək və biz şübhəsiz, çalışacağıq ki, partiyanın potensialını, gücünü özünə qaytaracaq”.

A.Əlizadə Etibar Məmmədovun AMİP-ə sədr qayıdacağı barədə deyilənlərə də münasibət bildirdi: “Etibar Məmmədov partiyanın lideridir, lider statusu sədr statusundan daha üstün hesab olunur. Etibar bəy özü dəfələrlə bildirib ki, onun partiya qayıtmaq fikri yoxdur. Partiyanın rəhbərliyinə qayıdub-qayıtmaması onun şəxssən öz qərarına bağlı olan məsələdir. Etibar bəy dəfələrlə bu məsələyə cavab verib və o, partiyanın lideri statusunda qalacaq. Sədrliyə isə qurultaya qərar verildikdən sonra partiya daxilindən namizədlər

irəli sürüləcək. AMİP-də həm rəhbərlik, həm də üzvlər səviyyəsində Etibar Məmmədovun partiya rəhbərliyinə qayıtması ilə bağlı təkliflər səslənir. Bu təkliflərdən sonra qurultayımız keçiriləcək və biz şübhəsiz, çalışacağıq ki, partiyanın potensialını, gücünü özünə qaytaracaq”.

“Özünü sədrliyə namizədiyinizi verəcəksinizmi” sualına isə Arzuxan Əlizadə belə cavab verdi: “Namizədiyimin verilməsi barədə yalnız qurultayın günü müəyyən olunduqdan sonra açıqlama verəcəyəm”.

AMİP katibi Elşən Mustafayev də bildirdi ki, partiya sədrliyinə kənardan kiminsə gətiriləcəyi barədə deyilənlərin heç bir

əsası yoxdur: “AMİP kollegial idarə olunan bir partiyadır. Heç bir vəzifə mütəlak hakimiyyətə malik deyil. Sədr aparatı, katiblik, Mərkəzi Şura arasında partiya nizamnaməsinə uyğun olaraq konkret vəzifə bölgüsü var. Bütün bunların üstündə isə partiyanın qurultayı dayanır. AMİP tarixində qurultay nümayəndələrinin iradəsindən kənar hər hansı qərar qəbul edilməyib. Növbəti sədr də qurultayda partiya üzvləri arasından seçiləcək. Bu gün artıq partiya uğurlu sədrlik edə biləcək iddialı və layiqli namizədlər var. Qurultayda onlardan biri də növbəti sədr olacaq. Kənardan sədrliyə namizəd axtarışı ilə bağlı hər hansı proses getmir və belə iddiaları ciddi dəyərləndirmirəm. Oturuşmuş partiya özünə aid olmayan birini sədr qəbul edə bilməz. AMİP-ə kənardan heç vaxt sədr gətirilməyib. Əgər Yusif Bağırzadəni nəzərdə tutarlarsa, o, 1990-cı illərdən partiya və onun rəhbərliyi ilə sıx bağlı olan biri idi və sədr olmamışdan öncə də AMİP-də sırası üzv, katib vəzifələrində olub”.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə dedi ki, sonuncu AMİP sədri Yusif Bağırzadənin kənardan gətirilməsi kimi qəbul edilməsi doğru yanaşma deyil. Çünki Yusif Bağırzadə əvvəlcə partiyanın üzvlüyünə qəbul edildi. Bir müddətdən sonra beynəlxalq katib postu tutdu. 8-9 aydan sonra qurultay onu sədr seçdi. Sədr partiya üzvləri arasından seçiləcək.

□ **Etibar SEYİDAĞA**



Rəsul Quliyev

Eks -spiker Rəsul Quliyev Azərbaycanın iqtisadi durumunu təhlil edərək, ölkənin maliyyə baxımından "son dayanacağı" gəldiyini və yaxın vaxtlarda xarici borclardan asılı vəziyyətə düşəcəyini deyib.

Rəsul Quliyev neft gəlirlərinin azalması fonunda ölkənin xarici kreditlərdən asılı hala düşəcəyini qəçılmaz olduğunu vurğulayıb: "Neftin qiymətinin yaxın 2 ildə 10 faiz qalxa biləcəyi belə gözlənilmir, əksinə, çox ehtimal bu qiymət bir barelə 40 dollar səviyyəsində formalaşacaq. Dövlət büdcəsinin formalaşmasının azı 75 faizi birbaşa və ya bilavasitə neft istehsalından asılı olan Azərbaycan yaxın vaxtlarda BVF və Dünya Bankının kreditlərinə möhtac qalacaq".

R.Quliyevin iddialarına haqq qazandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, yaxın zamanlarda köklü islahatlara gedilməzsə, xarici borcların həcmi artacaq: "Aylar öncədən biz bu məsələni mətbuatda qaldırmışdıq ki, Azərbaycan büdcəsinin 65 faizi birbaşa neft gəlirlərindən asılıdır. Digər neftlə bağlı gəlirləri də hesablasaq, büdcə gəlirlərinin 75 faizi neft hesabına formalaşır. Xarici ticarətdə isə

bu 95 faizə çatır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin beynəlxalq müqavilələrlə digər öhdəlikləri də var. Məsələn, hökumət yaxın 3 ildə Şahdəniz yatağına, TANAP və TAP layihələrinə 16-17 milyard dollar vəsait yatırılmalıdır. Bütün bu xərcləri nəzərə alsaq, ölkənin gəlirlərinin azalması Azərbaycan hökumətini dilemma qarşısında qoyur. Ancaq ən yaxşı çıxış yolu o olardı ki, hökumət köklü islahatlara getməklə büdcənin neftdən asılılığını azaldılması, qeyri-neft sektorundan gələn gəlirlərin artırılmasına çalışsın. Ancaq görünən odur ki, hökumət bunu etmək istəmir. Ciddi islahatlar əvəzinə, borclanma siyasətinə üstünlük verir. Məsələn, artıq SOCAR bir neçə mənbe ilə danışıqlar apararaq 7 milyard dollara yaxın borc almaq istəyir. Hazırda həm Yaponiya, həm də bəzi başqa ölkələrlə danışıqlar gedir. SOCAR-ın aldığı borclar da dövlət borcu səviy-

Rəsul Quliyevin "ölkə üçün son dayanacaq" iddiasına cavab gəldi

Eks-spiker ölkənin yaxın vaxtlarda xarici borclardan asılı vəziyyətə düşəcəyini deyib; ekspertlər isə...

yəsindədir. Çünki dövlət zəmanəti ilə verilir. Bundan başqa, Azərbaycanın özü də yaxın gələcəkdə borclanmanın artırılması üçün bir neçə mənbe ilə danışıqlar aparır. Bunun özü həm də təhlükəli haldır. Çünki Azərbaycanın kredit reytingi bir o qədər də yüksək deyil. Ona görə də Azərbaycana veriləcək borclar daha yüksək faizlə verəcək. Bir çox beynəlxalq reyting agentlikləri Azərbaycanın büdcə gəlirlərinin azalmasını nəzərə alaraq, hər üç aydan bir reytinglərdə dəyişiklik edirlər. Yaxın zamanlarda yenidən reyting cədvəli açıqlanacaq və Azərbaycan daha da geriləyəcəksə, o zaman daha yüksək faizlə borca girmək məcburiyyətində qalacağıq".

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanın xarici borcu idarə olunacaq həddədir: "Azərbaycanın xarici borcları ümumdaxili məhsula nisbətə 8-9 faizi keçmir. Bu, digər dövlətlərlə müqayisədə yaxşı göstəricidir. Ancaq borclanmanın sürəti artır və yaxın gələcəkdə hökumət ancaq bu yolla problemlərini həll etməyə çalışsa, borclanma səviyyəsi sürətlə artacaq, dövlət borcları idarə olunmaz həddə çatacaq. Dövlətin borc yükünün artması həm də gələcək nəsillərə miras qalan bir problem olacaq".

Avropa Birliyinin Azərbaycanla bağlı rəyinə gəlincə, Natiq Cəfərli bildirdi ki, ölkələrə kreditlər ayrılarkən bu məsələ də diqqətə alınır, lakin həlledici deyil: "Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kredit müqavilələri bağlayarkən həmin ölkədəki siyasi vəziyyətə də diqqət yetirirlər.

Ukrayna ilə bağlı baş vəzirlər də bunun sübutudur. Her iki qurum Ukraynaya ciddi şəkildə kredit ayırır və bu zaman ölkədəki siyasi vəziyyəti nəzərə alırlar. Çünki, ortada bir siyasi iradə var. Ona görə də siyasi məsələlər bəzən önə çıxır.

Dünya Bankı da, Beynəlxalq Valyuta Fondu da yaxın gələcəkdə Azərbaycana kredit ayıra bilər. Lakin çox yüksək faizlə. Bu kreditləri də dövlət zəmanəti ilə verdiyi üçün kreditlərin qaytarılması zamanı gəldiyində hər iki fond hökumətdə kimin olmasından asılı olmayaraq, borcları geri tələb edəcək. Azərbaycanın xaricdə olan daşınan və daşınmaz əmlakı, resursları zəmanət rolunu oynayır və bir müddət sonra Azərbaycan borcları qaytara bilməyə, boru kəmərləri, təyyarələri, tanker və gəmiləri belə girov qismində satışa çıxarıla bilər və kreditin qaytarılmasına hesablanacaq. Bu, çox təhlükəli bir tendensiya".



Natiq Cəfərli

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə Azərbaycanın nə Dünya Bankına, nə də Beynəlxalq Valyuta Fonduna ehtiyacının olmadığını bildirdi: "Azərbaycanın kifayət qədər, 43 milyard manata yaxın təsdiq olunub, gəlir və xərc ehtiyatı var. Azərbaycanın 2016-cı il dövlət büdcəsi artıq təsdiq olunub, gəlir və xərc hissəsi hesablanıb. Lakin Neft Fondundan transfertlərin həcmi azalıb. Ötən il bu məbləğ 11 milyard manat idisə, bu il 6 milyard manat olub. Bu da ehtiyatı ciddi bir problem deyil.

Mən hesab edirəm ki, Azərbaycan son 15 ildə istər Dünya Bankına, istər Beynəlxalq Valyuta Fonduna, istərsə də digər beynəlxalq fondlara yalvarmayıb ki, bizə kredit verin. Azərbaycanda iri layihələr

həyata keçirildiyi və həmin beynəlxalq fondlar və dövlətlər də bu layihələrin həyata keçirilməsində maraqlı olduğu üçün kredit ayırıblar. İndi də Azərbaycanda iri bir layihə həyata keçirilir. TANAP və TAP layihələri. Bu layihəyə də çox asanlıqla maliyyə ayrılacaq. Çünki bu layihənin həyata keçirilməsində həm Avropa dövlətləri maraqlıdır, həm Türkiyə və digər ölkələr. Bu baxımdan mən Azərbaycana kredit ayrılması ilə bağlı hər hansı problem görmürəm. Digər tərəfdən, mən beynəlxalq kreditlərin tərəfdarı da deyiləm. Çünki Azərbaycan öz daxili ehtiyatlarından istifadə edərək öz iqtisadiyyatını qurmalıdır ki, sabah vətəndaşlar o kreditlərin əlində qalmasın".

□ Nərgiz LİFTİYEV

"Müxalifətin sıradan çıxarılması hakimiyyət üçün də böyük təhlükədir"

Sülhəddin Əkbər: "Suriya demokratik qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılmasının və onların yerini radikal ekstremist qüvvələrin tutmasının acılarını yaşayır"

Azərbaycanda demokratik müxalifət qüvvələrinin zəiflədilməsi onların yerini radikal əhvali qüvvələrin, dinc pərdəsi altında cəmiyyətdə radikalıq aşılaraq kəsimlərin tutması prosesinin gəlməsinə təkan verir.

Bu mövzuda "Yeni Müsavat"ın suallarını cavablandıran **Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər** bildirdi ki, 2010-cu ildən bu proses xüsusilə ciddi şəkildə almağa başlayıb. Həmin il faktiki olaraq müxalifətsiz parlament formalaşdırıldı, heç bir ciddi səlahiyyəti olmayan belediyyələrdə belə müxalifətə yer verilməməsi çox ciddi strateji səhv idi: "Bir ölkədə dinc demokratik mübarizə aparın qüvvələr sıradan çıxarılsa, həmin ölkədə həm müxalifət, həm də etiraz elektoratu radikallaşacaq. Bu qaçıl-

mazdır. Narazı kəsimin mövqeyini dinc mübarizə ilə ortaya qoymaq imkanları əlindən alındıqca, həmin kəsimin onun fikirlərini ifadə edən təhlükəli radikal qüvvələrə gec-tez qoşulacağı dəqiqdir. Dinc demokratik mübarizə yolunda olan sivil müxalif qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılması, zəiflədilməsi heç bir ölkəyə uğur gətirməyib.

Demokratik qüvvələr qanun çərçivəsində fəaliyyət göstərir, hakimiyyət də ona nəzarət eləyə bilər. Radikal dinc təmayüllü bir çox təşkilatlar



Sülhəddin Əkbər

isə gizli fəaliyyət göstərirlər və onlara nəzarət etmək də çox çətindir. Onların meydana çıxıb azacıq uğur əldə etməsi ölkədəki narazı elektoratu küt-

levi şəkildə onların ardınca gəlməsi ilə nəticələnir. Dünya təcrübəsində bunun çox nümunələri var. Təəssüf ki, diqqət etdikdə Azərbaycanda da

S.Əkbər onu da qeyd etdi ki, demokratik müxalifətin sıradan çıxarılması ölkə üçün, həm də hakimiyyət üçün çox böyük təhlükədir: "Kimlərsə düşünürsə ki, demokratik müxalifəti sıradan çıxarmaqla hakimiyyət üçün problem həll edilib, çox ciddi yanılırlar. Əslində bu vəziyyət hakimiyyət üçün daha ciddi problemdir. Demokratik qüvvələrin yerini

radikal ekstremist qüvvələrin tutduğu heç bir ölkə və onun hakimiyyəti arxayınlaşmamaqdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın yerləşdiyi region böyük dəyişikliklər mərhələsinə qədəm qoyub. Azərbaycanın özündə də bu dəyişikliklərin əlamətləri açıq görünür. Böyük dəyişikliklər mərhələsində demokratik müxalifətin yerində radikal təmayüllü qüvvələrin yer alması çox ciddi təhlükədir. Hadisələr bu şəkildə davam etsə, Azərbaycanı qarşıda çox mürəkkəb sınaq dövrü gözləyir. Ona görə də fəaliyyətində dinc demokratik mübarizə xəttini yürüdən siyasi qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılması prosesi təcili dayanandırılmalı, bu qüvvələrin normal fəaliyyətinə imkan yaradılmalıdır. Azərbaycanın Suriyaya dönməsini şübhəsiz ki, heç birmiz istəmirik. Suriya kimi qədim mədəniyyətə malik bir ölkə uzun illər demokratik qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılmasının və onların yerini radikal ekstremist qüvvələrin tutmasının acılarını yaşamaqdadır".

□ E.SEYİDAĞA

Kəlbəcərli köçkündən bələdiyyə sədrinə şok ittiham

Yunis Abbasovun atasının ölümü ilə bağlı iddialarına icra nümayəndəsi nə cavab verdi?

Kəlbəcər rayonundan məcburi köçkün Abbasov Yunis Musa oğlu "Yeni Müsavat"a məktubla müraciət edərək müvəqqəti məskunlaşdığı Gəncə şəhəri Hacıkənd qəsəbəsində yerli məmurların onun ailəsinə qarşı cinayət törətdiyi haqda məlumat verib. 1993-cü ildən ailəsi ilə Hacıkənd qəsəbəsində məskunlaşdığını bildiren Yunis Abbasov yazıb ki, 2008-ci ilədək birotəqlı köhnə tikilidə dözülməz şəraitdə yaşamağa məcbur olublar.

2009-cu ildə prezident İlham Əliyevə məktub yazıb. Məhz bu məktubdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Eldar Əzizovun göstərişi ilə Hacıkənd qəsəbəsində ona torpaq sahəsi ayrılıb. Y. Abbasov bankdan kredit götürüb həmin torpaq sahəsində üçotaqlı fərdi yaşayış evi tikib. Məcburi köçkünün yazdığına görə, evin tikintisi zamanı heç bir dövlət orqanı və məmur tərəfindən ona problem yaradılmayıb. 5 ildən artıq müddətdə ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığını qeyd edən Y. Abbasovun



vun qara günləri 2015-ci il mayın 10-dan başlayıb: "2015-ci il mayın 10-da Hacıkənd qəsəbəsində icra nümayəndəsi Hübət Hüseynov, bələdiyyə sədri Kərim Hüseynov, sahə müvəkkili Rəhim İbrahimov və iki polis nəfəri evimə gəldilər. Heç bir rəsmi sənəd və qərar göstərmədən evin sökülməli olduğunu bildirdilər. Səbəbini soruşdum, izah etmədilər. Dedilər ki, biz belə istəyirik. Zorla evə girdilər və evin dam örtüyünü, tavanını, qapı-pəncərələrini söküb sındırdılar. Onların bu hərəkətlərini sübuta yetirən videogörüntülər var. Adını qeyd etdiyim adamların hücumu zamanı evimizdən banka ödəmək üçün hazırladığım pul və qızıl götürüldü. Evimi zə basqın edib söküntü apararkən adını çəkdiyim şəxslərdən biri yaşlı atamı-Musa Abbasovu yumruqla vurdu. Bütün bunlar barədə Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa, Ombudsmana müraciət etmişəm. Şikayət etdiyimi eşidən icra nümayəndəsi Hübət Hüseynov və bələdiyyə sədri Kərim Hüseynov oktyabrın 12-də polis nəfəri Kürdoğlu Həsənovla müvəqqəti yaşadığım evə gələrək yaşlı xəstə atamı yataqdan sürüyərək çölə çıxarıblar və yağışlı havada bir neçə saat üzü üstə saxlayıblar. Nəticədə atam Musa Abbasov elə oradaca dünyasını

deyişib. Mən bu barədə Baş Prokurorluğa, DİN-in 102 xidmətinə məlumat vermişəm. Hələ ki evimi sökmə və atamı öldürən şəxslər barədə qanunun tələb etdiyi şəkilə tədbir görülməyib. Mən buradan hörmətli prezidentimiz İlham Əliyevə müraciət edirəm ki, vəzifəsindən sui-istifadə edib cinayətə yol vermiş həmin şəxslər barədə ciddi tədbir görülməsi üçün lazımı orqanlara göstəriş versin. Ümidim yalnız cənab prezidentədir".

Yunis Abbasovun məktubunda əsas ittiham hədəfi olan icra nümayəndəsi Hübət Hüseynovla əlaqə saxladıq. Hübət Hüseynov "Yeni Müsavat"a bildirdi ki, Yunis Abbasovun yazdıqları yalandır: "Yunis Abbasov Kəlbəcərdən məcburi köçkündür. Hacıkənddə 600 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşmışdır. Bu ailələrdən biri də Yunis Abbasovun ailəsi idi. Onların Hacıkənddə heç bir mülkü yox idi. Yaşadıqları binalar köhnə yararsız binalar idi. 600 ailə köçürüldü və turizmin inkişafı məqsədilə həmin binaların hamısı söküldü. Dövlət Qaçqınlar Komitəsi həmin 600 ailəni yeni inşa etdiyi qəsəbəyə köçürən zaman Yunis Abbasovun ailəsi də köçürüldü. Ona üç otaqlı, atasına bir otaqlı mənzil verilib. Camaat köçürülən vaxt onlar da yüklərini dövlətqaçqınkomun yük maşınına yığıb köçüblər yeni verilən evlərinə. Yunis Abbasov atasına verilən birotəqlı evi satıb. Ev satıldıqdan sonra isə atası dünyasını dəyişib. Onun atasının ölümü ilə bizim heç bir əlaqəmiz yoxdur. Dedikləri, yazdıqları tamamilə yalandır. Yunis Abbasov Gəncə Şəhər İqtisad Məhkəməsinə müraciət etmişdi. Lakin araşdırma aparıldı və sübuta yetirildi ki, iddialar tam əsassızdır".

□ E.SEVİDAĞA



Şirvandakı silahlı insidentə görə daha 2 nəfər həbs edildi

Şirvan şəhərində baş verən silahlı insidentlə əlaqədar məhkəmənin qərarı ilə iki nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Şirvan Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, noyabrın 5-də gecə saat 23.00 radələrində baş verən silahlı insidentlə əlaqədar iki nəfər şübhəli şəxs qismində tutulub. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdü Ağami Əli Rəsim oğlu 4 ay və 1985-ci il təvəllüdü Salmanov Tural Baloğlan oğlu barəsində isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, noyabrın 5-də Şirvan şəhəri, H. Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə 1983-cü il təvəllüdü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan açılan atəşlə qətlə yetirilib.

Məlumata görə, istintaqın gedişində məlum olub ki, qeyd edilən kafedə Elvin Nəciyev "Makarov" tipli tapançadan Zaur Sarıbalayevə ürək nahiyəsindən atəş açıb. O, aldığı güllə yarısından hadisə yerində ölüb. Şirvan sakini Ağami Əli isə "Makarov" tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Ürəyindən güllə yarası alan E. Nəciyev Şirvan şəhər xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Ağami Əlinin qətlidə istifadə etdiyi "Makarov" tipli tapança 2 gün sonra Şirvan şəhər xəstəxanasının ərazisində tapılıb.

Məşhur cərrahın evini yaranlara hökm oxundu

Noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinə oğurluq etməkdə təqsirləndirilən Astara rayon sakini Elvin Əliyev və onun əmisi oğlu Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.



Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə görə, Elvin və Anar Əliyevlərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu ilin aprel ayında Xətai Rayon Polis İdarəsi (RPI) 37-ci polis bölməsi (PB), Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazımın mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlamış Astara rayon sakini Elvin Əliyev tutulub.

Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F. Zeynalov da tutulub.

Qeyd edək ki, evindən oğurluq edilən 1977-ci il təvəllüdü Kazimi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiridir.

Elan

Buzovna dairəsində, Daxili Qoşunların yanında 7 sot torpaq satılır. Sotu 7500 AZN. Əlaqə telefonu: (050) 343-59-72

Kişilər!!! Axırmıca şansı!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtıdan tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə dəyişikliyin amala gəlməsi)
- * Cinsi vəzirlərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızılı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün dəyişməsi birdən öyilməsi (Peyroni xəstəliyi)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihabi sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalqlar və ağrılaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda iken və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkimə zəng etmək üçün (saat 11.00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

Elan

Qəbələ rayonu Vəndam kəndində parket fabriki bütün avadanlıqları ilə birlikdə, çox ucuz qiymətə (7500 AZN) təcili satılır. Tel: 070 335 90 15

Binəqədi-Xırdalan şossesi yaşayış massivini, Respublika Dövlət Yol Polisinin yaxınlığında əlverişli qiymətə 4 sot torpaq sahəsi satılır. 2,5 metr hündürlükdə daş hasarın içərisində, əla yerdə. İşıq, qaz, su 15 m. məsafədə yerləşir. Yenilənmiş kanalizasiya xətti, meyvə ağacları var. Yol asfalt-beton. Tel: (050) 614-40-24

Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Etorts" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gəzləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34

Son illərin ən qalmaqallı mİRAS hekayələri...

Özlərini sağlıqlarında, miraslarını ölümlərindən sonra bölüşə bilmədilər

Məşhurların ətrafındakı söz-söhbətlər onlar öldündən sonra daha da böyüyür. Buna səbəb isə daha çox mübahisəli miraslıq mövzudur. Bugünlərdə Azərbaycan mediasında da müğənni Flora Kərimova ilə İlhamə Quliyevanın öz miraslarını köməkçilərinə vermələri ilə bağlı xəbərlər yayıldı. Bununla da mətbuatda yenidən qalmaqallı varislik mövzusu gündəmə gəldi.

"Yeni Müsavat" siyasət və şou-biznes tarixindəki ən qalmaqallı varislik hekayələrini sizə təqdim edir.

Mandelanın özünü "böldülər", mirasını yox...

Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandela torpağa tapşırıqlar-tapşırıqlmaz ailəsində miras üstündə dava başlayıb. Cənubi Afrika qəzeti olan "Times" in yazdığına görə, Mandelanın böyük nəvəsi olan Mandla Mandela əfsanəvi liderin Kunu kəndindəki ailə evindən çıxarılib. Evə gələn Mandelanın böyük qızı Makazivenin evin qılını dəyişdirdiyi bildirilir. Babasına aid ərazidə olan evində qalan Mandla bazar günü səhər oyanıdığına evində elektrik və suyun kəsildiyini görüb.

Tərəflər arasında intriqaların hələ Mandelanın ölümündən əvvəl başladığı bildirilir. Münafiqşəyə səbəb isə miras davası olub. Mandela öz biliblərini babasının milyon dollarlıq varidatını ələ keçirməkdə ittiham edir. Onun atası 2005-ci ildə QİÇS-dən dünyasını dəyişdikdən sonra uşaqlarının Kunuya yaxın əraziyə köçməsi Makazivenin xoşuna gəlməyib və münaqişə də bundan sonra başlayıb.

2008-ci il oktyabrın 25-də vəfat etmiş dünya şöhrətli müğənni Müslüm Maqomayevin ailəsindən də miras davası yan keçməmişdi. Mərhum sənətkarın müğənni Mila Karevoyla vətəndaş nikahından olan oğlu Müslim-Daniil atasından qalma mirasa sahib çıxmaq istəyirdi. ABŞ-da yaşayan Mila Karevoy və oğlu bununla bağlı vəkil tutdular və məhkəməyə müraciət etmək üçün sənədlərini hazırla-

dılar. M.Karevoy həmin vaxt iddia edirdi ki, onda Müslüm Maqomayevin vəsiyyətnaməsi var. "Yalandır, ortada heç bir vəsiyyətnamə yoxdur. Çünki atam qəfilən vəfat etdi. 3 günün içində ölümündən getdi. Ona görə də vəsiyyətnamə yazsa bilməzdi. Nə vəsiyyətnamə? O, xəstəxanada olanda bizə gələcək planlarından danışdı".

Bu sözləri isə Müslüm Maqomayevin qızı Marina Maqomayeva bildirib. Bəlli olub ki, M.Maqomayev istər SSRİ dönəmində, istərsə də ondan sonra fantastik tirajla çıxan kaset və disklərinə görə milyonlarla rubl həcmində qonorar almış.

Kayahan və Adnan Şenses öldü, pullar ailəni bir-birinə qatdı

Məşhur Türkiyə sənətçisi Kayahanın ölümündən sonra ailəsi arasında miras davası böyüdü. Belə ki, Kayahanın ilk evliliyindən olan qızı Beste Haravon vəsətət qaldırdı. Beste Haravon məhkəmə ərizəsində atası ölümündən öncə İpek Açarın atasının hesabından külli miqdarda pul çəkildiyini bildirdi.

Kayahanın iki tərəfi qarşı-qarşıya gətirən mirası Gömeçdəki məşhur Gönül villa, yenə Gömeçdə bir mənzil, bankda külli miqdarda pul, gəmi və iki avtomobildən ibarətdir.

Kayahan irsinin 8/3 hissəsini böyük qızı Besteye, 8/3 hissəsini kiçik qızı Aslı Gönülə və 8/2 hissəsini həyat yoldaşı İpek Acara vəsiyyət edib.

2014-cü ildə dünyasını dəyişən türkiyəli məşhur sənətçi Adnan Şensesin mirası qırçı çıxmada bölüşdürülməyə başlandı. A.Şensesin həyat yoldaşı Lale xanım ilə ilk həyat yoldaşı Me-

ral Tunalıdan olan qızı Arzum arasında miras davası düşüb.

Lale xanım ilə Arzum sənətçinin illər əvvəl aldığı Zeytinburnundakı yanacaqdoldurma məntəqəsindən başqa, İstanbul Ortaköy, Akatlar və Arnavutköy rayonlarında bir lüks ev, İngiltərədə bir lüks ev, Levent məhəlləsində bir villa, Bordum Gümüşlükədə bir ferma, iki "Volksvagen" avtomobili və iki tanker daxildir.

Keçək digər qalmaqallı miras hekayələrinə. Türkiyənin tanınmış siyasətçilərindən Nəcəddin Ərbakan 2011-ci ildə 84 yaşında dünyasını dəyişəndən sonra uşaqları arasında mirasın paylaşımı mövzusunda problemlər yaşanmış və məsələ məhkəməyə daşınmışdı. Üç uşaqdan Ərbakanın böyük qızı Zeynəb Ərbakan "mirasdan payını yetərincə ala bilmədiyini" və qardaşlarının mal oğurladığını" iddia edərək, bacısı Elifdən, qardaşı Fatik Ərbakandan, eləcə də yeznəsi Mehmet Altınözün də aralarında olduğu 7 nəfər haqqında məhkəmə qarşısında iddia qaldırmışdı.

Pavarotti eyni taleyi yaşayıb... Məşhur İtalyan tenor Luçiano Pavarottinin 2007-ci ildə ölümündən sonra ailə üçün miras qalmaqalı başlandı. Toplam sərvəti 600 milyon dollar olaraq təxmin edilən Pavarottinin mirası ilə bağlı dörd qızı, ikinci həyat yoldaşı Nicoletta Mantovani və vəqflər məhkəmədə qarşı-qarşıya gəldilər.

İntihar edən məşhur aktyor Robin Vilyamsın ailəsində də miras qalmaqallı uzun müddət müzakirə olunub. Amerikalı aktyorun sonuncu həyat yoldaşı Syuzan Şneyder və Vilyamsın keçmiş evliliklərindən olan üç uşağı mirasda anlaşamadıqları

üçün məsələni məhkəməyə daşdılar.

Dünyaca məşhur əmlak kralı olan Heri Helmslinin ölümü ilə başlayan miras davası isə aylarla medianın gündəmindən düşmədi. Çünki Empire State göydələni ilə paralel olaraq, əlavə 57 hotelin də sahibi olan H.Helmsli 57 yaşında dünyasını dəyişəndə 5 milyard dollara yaxın mirası olub. Bundan ən böyük payı isə itinə verib və 4 nəvəsindən 2-sini mirasdan məhrum edib.

Ceksonun dillərə dastan mirası və miras davası

2009-cu ildə ürəyinə məğlub olan pop-kral Maykl Ceksonun ilk vaxtlar 30 milyon dollar miras qoyub getdiyi məlum olmuşdu. Pullar Ceksonun 81 yaşlı anası Ketrin, uşaqları Prins, Blanket və Paris arasında bölünəcəkdə. Həmin vaxt ailə adından açıqlama verən vəkil 2009-cu ildə ölənlərin 310 milyon dollar borcu ödəndikdən sonra yerdə bu rəqəmin qaldığını demişdi. Bu günə qədər 750 milyon tirajla albomu satılan Elvis Presley, "Bittl" kimi ulduzların yanında adı çəkilən Mayklın hətta məhəlləsindəki əczaxanaya da borcu olub, buna görə məhkəməlik də olublar. Bu və digər borclarını ödəmək üçün mərhum London konsertlərini vermək istəyirdi ki, Əzrayıl başının üstünü kəsdi.

M.Ceksonun atası Ceo Cekson da oğlunun mirasından pay istədi. Aradan bir neçə il keçəndən sonra Ceo Cekson Los Ancels məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O iddia ərizəsində yazıb ki, Maykl Ceksonun anası Katerinə hər ay oğlunun mirasından 86 min dollar verilir. Qeyd edək ki, Maykl Cekson vəsiyyətində 3 uşağına anasının baxmasını istəyib. 86 min dollar da hər ay onun mirasından bu məqsədlə anasına ayrılır. Ceo Cekson isə özü üçün



pul əldə etmək istəyir və hər ay ona 15 min dollar verilməsini tələb edib. Ata bu pulun kirayə, yemək və təyyarə biletlərinə xərcləyəcəyini bildirib.

Dünyanın gəlir bazarında ən böyük texnologiya firması olan "Samsung"un qurucusu Lee Byung-chul 1987-ci ildə ölümündən sonra ailəsinə 5 milyard dollara yaxın miras qoyub. 2010-cu ildə ailənin böyük qardaşı Lee Maeng-hee gəliri 220 milyard dollara çatan "Samsung" Qrupunun rəhbəri oğul Lee Kun-heeyə, bacısı Lee Sok-Heeyə mirasın paylaşımı ilə bağlı məhkəmə qarşısında iddia qaldırıb.

Türkiyənin barmaqla sayılan Sabancı ailəsi də miras davasından öz nəsibini alıb. Sabancı Holdingin qurucularından olan Hacı Ömer Sabancı 1979-cu ildə ölənlərin oğlu İhsan Sabancı ilə yaşadığı qeyri-rəsmi nikahdan dünyaya gələn Sevilay Sabancı Çınar babasından qalan mirasa ortaqla bilmək üçün 2003-cü ildə məhkəməyə müraciət etdi. Çınar məhkəmədən "Sabancı miras varisidir" qərarını çıxarıb.

Dünyanın ən varlı qadını olan Lilianna Bettenkort sərvətinin 1 milyard avroluq qismini "mənavi oğlum" dediyi fotoqraf François Marie Baniere bağışlayıb. Onun bu hərəkəti qızı Meyersi çox hirsəndirib. O, anasının əqli cəhətdən xəstə olub-olmadığını araşdırılmasını istəyir. Yaşlı qadın isə həkimə getməyi davamlı olaraq rədd edir. Dünyanın ən məşhur kosmetik şirkətlərindən biri olan "L'Oréal"ın ən böyük investoru və dünyanın ən zəngin qadını olan 86 yaşlı Bettenkortun 23 milyard avroluq sərvətinin 1 milyardını 61 yaşlı fotoqrafa bağışlaması anası ilə qızı arasında kəskin narazılığa gətirib çıxarıb. Ancaq yaşlı qadın bu hərəkətinə görə peşman olmadığını bildirib. Fransa mediasının yaydığı xəbərə görə, qızı Meyersin şikayəti üzərinə polis sui-istifadə ehtimalını göz önünə alaraq Bettenkortu və fotoqrafı sorğu-suala çəkib. Anası ilə qızının bu hadisəyə görə kəsülü olduğu bildirilib. Qeyd edək ki, Lilianın atası Evgen Şiller tərəfindən yaradılan şirkətdə dünya səviyyəsində 63 min adam fəaliyyət göstərir.

□ **Sevinc TELMANQIZI**





MÜSAVAT

Son səhifə

N 250 (6278) 11 noyabr 2015



Mafiya başçısının sərvətini tapdı

Kolumbiyalı narkobaronun itmiş pullarını bağban tapıb. Bağbanı qazan bağban 600 milyon dolları gördüyü zaman şoka düşüb. Pablo Eskobar 1944-cü ildə kənddə müəllim ailəsində dünyaya gəlib. 44 yaşına çatana qədər dünyanın ən varlı adamlarından birinə çevrilməyi bacarıb. Minlərlə düşməni olsa da, bir o qədər də sevənə sahib olmağı bacarıb. 1970-ci ildə dünya narkotik ticarətindən pay almağa başlamışdı. Eskobar artıq dünyanın ən məşhur narkobaronlarından biridi. 1975-ci ildə ən böyük narkobaronlardan birinin ölüm əmrini verdi və söz sahibi oldu. 1989-cu ildə "Forbes" jurnalının ən zənginləri siyahısında yer almağa başladı. Dövlətlə gizli əlaqələri olan narkobaron 1993-cü ildə ad günündən bir gün sonra öldürüldü. Ölümündən sonra Eskobarın sərvəti tapılmadı. 600 milyon dollarlıq sərvətinin harada olduğu bəlli olmadı. Plastik qablara gizlədilmiş 600 milyon dollar bir neçə gün əvvəl 65 yaşlı bağban tərəfindən tapılıb. Dövlət pulunu 1 milyon dollarını bağbana mükafat olaraq verib.

Timsahlarla qorunan həbsxana

Indoneziyada narkotiklə mübarizə idarəsində çalışan polisler qeyri-adi təklif irəli sürüblər. Ölkədə edam cəzası almış məhkumların saxlanılacağı həbsxananı timsahlar qoruyacaq. Yerli mediaya məlumat verən polis rəisi Budi Vaeso həbsxanaya xeyli sayda timsah yerləşdirəcəklərini deyib. Vaeso bir çox adalara səyahət edəcək və ən vəhşi timsah növünü tapmağa çalışacaq. Yeni həbsxanada yalnız narkotik tacirləri saxlanılacaq. Beləliklə, onların başqa məhkumları narkotik ticarətinə həvəsləndirmələrinin qarşısı alınacaq.




Məlumat üçün bildirik ki, İndoneziyada narkotik ticarəti ilə məşğul olmanın cəzası ol-

duqca ağırdır. Narkotik tacirlərinə burada güllələmə cəzası belə verilə bilər. Buna bax-

mayaraq, hökumət bunun qarşısını almaqda çətinlik çəkir.

Obamadan facebookda çağırış

ABS prezidenti Barak Obama facebook sosial şəbəkəsində səhifə açdı. Ağ Ev səhifənin Obamaya məxsus olduğunu təsdiq edib. "Salam, facebook! Artıq mənim də öz şəxsi səhifəm var", - bu, Obamanın səhifəsində yazdığı ilk sözlər olub. Obamanın sözlərinə görə, ümid edir ki, sosial şəbəkə istifadəçiləri onun səhifəsində ölkə qarşısında duran ciddi məsələləri müzakirə edəcək, öz fikirlərini bölüşəcək. Obama söz verir ki, vaxtaşırı statuslar yazmaqla ictimaiyyəti əyləndirməyə çalışacaq. "Prezident Obama" adlı səhifəni artıq yarım milyondan çox adam bəyənib. Prezident bu ilin sentyabrında Alyaskada olarkən çəkdiyi şəkli səhifəsinə örtük kimi yerləşdirib. Özü haqqında Obama yazır ki o, ata, həyat yoldaşı və ABS-ın 44-cü prezidentidir. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, səhifədə statuslar, şəkillər və videolar şəxsən Barak Obama tərəfindən paylaşılacaq. Facebookda yerləşdirdiyi ilk videoda Obama internet istifadəçiləri üçün Ağ Evin bağçasında virtual tur təşkil edib. O, burada şam yeməyi qabağı gəzdirdiyini bildirib. Həyətinə yaşayan dələlərdən danışan Obama, amerikalıları global iqlim dəyişiklikləri haqda ciddi düşünməyə və bu haqda internetdə daha çox yazmağa çağırıb.



Kəklipotunun faydaları:

- Sakitləşdirici təsirə malikdir;
- İmmuniteti artırır;
- Soyuqdəyməyə qarşı faydalıdır;
- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur;
- İştahı yaxşılaşdırır;
- Həzmə kömək edir;
- Mədə-bağırsağı və ciyərləri təmizləyir;
- Ağciyər xəstəliklərinə qarşı faydalıdır;
- Bağırsaq qurdlarını salır;
- Ən yaxşı ağrıkəsicidir.



QOÇ - Başınızda yeni ideyaları reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Bütçənizi boş məsərəflərə xərcləməyin.



BUĞA - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin. Nahardan sonra işə yalnız istirahət və gəzintilərə meyl edin.



ƏKİZLƏR - Hərdəməyallığa mübtəla olmaqdan, hazırkı tərəddüdü durumdan sizi çıxara biləcək adamların yanında olun. Belə adamlar var. Elə işə hərəkətə keçin. Bu gün pul da gözələnir.



XƏRÇƏNG - Bəxtinizə fəaliyyət və yeni əlaqələr üçün ən uğurlu məqamlar düşəcək. Odur ki, mövcud potensialınızdan maksimum bəhrələnin. Müqəddəs yerləri ziyarət etmək yaxşı olardı.



ŞİR - Məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşsəniz də, günün ümumi mənzərəsi istəyinizə uyğun tərdə canlanacaq. Bütçənizdə artım da mümkündür, amma səhhətinizi qorunmalısınız.



QIZ - Şəxsi işlərinizdə böyük dönüş gözəlinir. Qarşıda duran yarım ay ərzində görəcəyiniz işləri reallığa yaxınlaşdırmaq üçün müttəfiqlərinizlə əlaqələri dərinləşdirməlisiniz.



TƏRƏZİ - Düşünməyin ki, iştirakçısı olduğunuz proseslər neqativliyə gedir, əksinə yaxın vaxtlarda bunun bəhrəsini mütləq görəcəksiniz. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.



ƏQRƏB - Gələcək perspektivlərinizi reallaşdırmaq istiqamətində tənbellik edirsiniz. Belə ki, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Əzmkarlığınızı artırın.



OXATAN - Özünüzü mübahisəli situasiyalara atmayın. Bacardığınız qədər obyektiv və səbrli olun. İndiki çətin məqamda son sözü əvvəldə demək zərərli. Təcürbəli insanların yardımına ehtiyacınız var.



OĞLAQ - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra səfərə çıxmağa dəyər.



SUTÖKƏN - Aqlınız kəsməyən şəxslərlə görüşlərdən yayının, aldana bilərsiniz. Ümumiyyətlə bu gün risklərə getməməli, yalnız sınaqlardan çıxmış dostlarınızla bir yerdə olmalısınız.



BALIQLAR - Məxfi danışıqlar aparmaq, gizli planları təcridən həyata keçirmək üçün səmərəli vaxtdır. Amma gərək bütün bunlar xeyirxah müstəvidə cərəyan etsin. Sənədlərlə bağlı diqqətli olun.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Saunada ayaqlarını itirdi

Çarmine Conson adlı qadın Atlantda yerləşən "Gwinnett County La Fitness" mərkəzindəki saunada ayaqlarını itirdi. Belə ki, qadın saunaya girdiyi zaman huşunu itirib və 2 saat orada qalıb. Ç.Conson gözünü açdığı zaman bir xəstəxanada olduğunu və ayaq barmaqlarını itirdiyini gördü. İki ay xəstəxanada müalicə edilən qadının ayaqları yanıb. Barmaqları ağır vəziyyətdə olduğu üçün həkimlər ayaq barmaqlarını kəsməyə məcbur olublar. O, artıq xüsusi bir ayaqqabı geyərək yaşayacaq. Həyatının bundan sonra çox çətin olacağını deyən qadın fitnes mərkəzini məhkəməyə verəcəyini deyib: "Artıq asan olan şeylər belə mənim üçün çox çətin. Hər şeyi əvvəldən düşünməliyəm. Əks halda, yuxıla bilərəm".

Qadının vəkili fitnes mərkəzinin xəstəxana xərclərini qarşıladığını desə də Consona təminat ödəməyə də məcbur ediləcəyini bildirib.

Səhifəni hazırladı: **ŞAHNAZ**

Təsisçi: **Rauf ARİFOĞLU**
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: **yenimusavat@mail.ru**

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cü məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisensiya N: B 114
SAYI: 5.300



www.musavat.com

MUSAVAT

Xəbər
Azərbaycan
interneti Rusiya
şirkətinin
nəzarətinə
keçir
yazısı səh.10-da

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 11 noyabr 2015-ci il Çərşənbə № 250 (6278) Qiyməti 40 qəpik

Gündəm

Heydər Babayevin biznesi çökür -
“Çudo-Pecka” kimin oduna düşüb?



Satışı xeyli zəifləyən şəbəkənin tam bağlanacağı gözlənilir

yazısı səh.7-də

Sülhəddin Əkbər:

“Müxalifətin sıradan
çıxarılması hakimiyyət
üçün də böyük təhlükədir”

yazısı səh.13-də

Eldar Mahmudovun “Nar-Şərab”ı
taleyin ümidinə qalıb

yazısı səh.12-də

Rəsul Quliyevin “ölkə üçün
son dayanacaq” iddiasına
cavab gəldi

yazısı səh.13-də

Azərbaycan alimləri dünya
miqyasında ona görə
qəbul edilmir ki...

yazısı səh.3-də

Azərbaycanlıları terror
təşkilatlarına sövq edən səbəb nə?

yazısı səh.5-də

Kəlbəcərli köçkündən bələdiyyə
sədrinə şok ittiham

yazısı səh.14-də

MTN-in əks-kəşfiyyatındakı
həbslərin pərdəarxası

yazısı səh.12-də

Müsavət İltizam
Əkbərliyə töhmət verdi

yazısı səh.4-də

AMİP sədrinin kim
olacağı açıqlandı

yazısı səh.12-də

Güneydə etirazlar
daha da böyüyür

yazısı səh.9-də

Cənub qonşu ilə münasibətlər sərt sınaqla üz-üzə

BAKI VƏ TEHRAN ARASINDA MÜNAQİŞƏ - TƏHLÜKƏLİ GƏLİŞMƏ

İran Azərbaycanın Xəzərdəki neft-qaz yatağını ələ keçirməyə çalışır; beynəlxalq sanksiyalardan qurtulan cənub qonşumuz dənizin hüquqi statusuzluğundan istifadə edib Azərbaycana əzələ nümayişinə hazırlaşır

yazısı səh.8-də



MTN generalları 20 milyonluq
“Karvansaray”ı necə ələ keçiriblər...

Sahibkardan şok açıqlamalar: “8 aylıq dəhşətlərdən sonra ticarət mərkəzinin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilirubə İmranovanın adına rəsmiləşdi”

yazısı səh.5-də



“AST Telman”ı
bitirən
səbəb-“kepkalı
adam”

yazısı səh.7-də



İqbal Ağazadə:
“Əlimizdə
elə videolar
var ki...”

yazısı səh.6-də



Rusiyalı nazir
İrəvandan
Bakiyə hədə
kimi mesajı

yazısı səh.11-də

2015-ci il oktyabrın 17-sində Eldar Mahmudovun milli təhlükəlilik naziri postundan qovulması əmlakı yağmalanan, mal-mülkü ilə yanaşı, sağlığı əlindən alınan yüzlərlə sahibkarın dilə gəlməsinə yol açdı.

Eldar Mahmudova 20 mağaza istədilər

Bakının Qaradağ rayonunda "Sədərək" və "Binə" ticarət mərkəzlərinin yaxınlığında yerləşən "Karvansaray" ticarət mərkəzi də MTN-dəki çete tərəfindən yağmalanan ünvanlardandır. 2012-ci ilə kimi ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu deyir ki, həmin il davamlı təzyiqlərdən sonra əmlaklarını təhvil vermək məcburiyyətində qalıb: "Karvansaray" MMC-ni biz 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başladığımız. Ora ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulmuşdu. 2012-ci ilin əvvəllərində MTN generalı Nizaməddin Həmidov "Karvansaray" MMC-nin rəhbərindən 20-dən artıq dükən istədi. Demişdi ki, dükənləri Eldar Mahmudov üçün tələb edir. MMC rəhbəri bizimlə məsləhət etdi, dedik ki, mağazaları verə bilərik. Qiyamət bundan sonra başladı. Başımıza açmadıqları oyun qalmadı. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyi bizdən MTN-ə şikayət yazdı. Guya onları işlədib pullarını ödəməmişik. Şikayəti MTN yoxladı. Səlim adlı bir işçiləri 2 ay ticarət mərkəzinə gəlib-gətdi. Sonda kompleksi tikənlərə 4 milyon manat borclu olduğumuzu dedilər. Yalançı borc yaratdılar. Borcun əvəzinə 40 mağaza alıb verdilər tikintini aparın briqadaya".

Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər...

Sahibkar deyir ki, düşüncələr ki, bununla problemləri sona çatıb. 2012-ci ilin yazında ticarət mərkəzinin açılışına hazırlıqlara başlayıblar. Amma...

"Ticarətçilərlə də anlaşmışdıq. Xaricdən şirkətlərlə də anlaşmalar vardı. Çindən, Türkiyədən, Avropadan, Rusiyadan və İrandan şirkətlərlə razılaşmalarımıza uyğun ticarət mərkəzinə mal gətirilməli idi. 1000-ə yaxın sahibkar da orada artıq işləməyə hazırlıq görürdü. Belə bir vaxtda MMC rəhbəri MTN-ə çağırıldı. Onu 8 ay MTN-ə aparıb-gətirdilər. Hər gün səhər saat 7-də MTN-ə çağırılırdılar. Saat 10-a qədər orada gözləndirildilər. Sonra da qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən



MTN generalı

20 milyonluq "Karvansaray"ı necə ələ keçiriblər...

Sahibkar: "Bizə əlimizdən dəhşətli işgəncələrlə alınmış ticarət mərkəzini qaytarsınlar"



çıxa bilmirdi. Hazırda ağır əməliyyatdan çıxıb. Vəziyyəti çox ağırdır. Növbəti əməliyyata hazırlaşır. Bu xəstəlikləri MTN-dəki dəhşətlərdən sonra tapıb. Bunu hamı bilir. 8 aylıq dəhşətli işgəncələrdən sonra o, daha dözə bilmədiyini dedi və təsisçilikdən imtina etdi" - Elşən Kərəm oğlu bildirir.

8 ay sonra ticarət mərkəzi Eldar Mahmudovun yaxın qohumunun adına keçirildi

Onun sözlərinə görə, "Karvansaray"ı onlardan MTN generalı Akif Çovdarov və Hilal Əsədov alıb: "Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra "Karvansaray" MMC-nin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi. Dedilər ki, Dilrübə İmra-

nova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib-gəlmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hübətovu qoydular. Dedilər ki, Natiq Hübətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar. Hərəmiş ora əlimizdə olan pulu qoyub işləyib vergi ödəyəcəkdik. Əlimizdən aldılar. Biz heç kimə şikayət edə bilmirdik. Şikayət etsəydik, bizi də ora aparacaqdılar. Bir adamın ki, şəxsi türməsi olub, biz ona nə edə bilərdik?"

MTN generalı özlərinə sosial baza yaradırdılar?

Sahibkar deyir ki, ticarət mərkəzi əllərindən alınandan sonra ticarətçilər oradan qaçmağa başlayıb. Bu gün ticarət mərkəzi fəaliyyətsizdir: "Bütün bu əməliyyata Hilal Əsədov rəhbərlik edirdi, bunların ağsaqqalı

odur. MTN-də zəbt etmə işlərinə o rəhbərlik edib. Biz ölkə başçısından haqq-ədalət istəyirik. Bu adamlar obyektimizdən alıb xarabazara çevirdilər. Məqsədləri pul qazanmaq idisə, oranı niyə işlətmədilər? Niyə ticarət mərkəzinin işini iflic edib bir kənara çəkildilər? MTN generalı Eldar Mahmudov, Nizaməddin Həmidov, Hilal Əsədov, Akif Çovdarov biz sahibkarların biznesini əlindən alıb işlərimizi iflic etməklə özlərinə sosial baza yaradırdılar? Bir neçə min insanı işsiz qoyub sərmayəsini batıran, sahibkarların əmlaklarını əllərindən alan bu rəzil insanların iddiaları nə idi? İç-



Azərbaycanlıları terror təşkilatlarına sövq edən səbəblər...

Ekspertlər bunun tək cə maddiyyatla bağlı olmadığını deyirlər; "Türk mediasının nə marağı var ki, bunu xüsusi qabardır?"

Dünyanın başağrısına çevrilən İŞİD terror təşkilatına qoşulan azərbaycanlıların sayının günbəgün artdığı müşahidə olunur. Türkiyədə noyabrın 9-da bu terror təşkilatına qoşulmaq üçün Suriyaya gədənlərə qarşı aparılan əməliyyatlar dediklərimizin əyani sübutudur.

Əməliyyat zamanı saxlanılan 38 nəfərdən 14-ü Azərbaycan vətəndaşıdır. Həmin şəxslər ailələri ilə birlikdə Suriyaya keçməyə cəhd ediblər.

İndiyə qədər Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində vuruşan vətəndaşlarımızın üzərində bir neçə məhkəmə qurulub. Hazırda onların bir qisminin məhkəmə prosesi davam edir.

Onu da qeyd edək ki, azərbaycanlılar tək cə İŞİD-ə qoşulmurlar. İndiyə qədər Türkiyənin ən böyük problemi olan PKK-ya da azərbaycanlıların qoşulması barədə vaxtaşırı xəbərlər alışıq.

Vətəndaşlarımızı təhlükəli terror təşkilatlarına qoşulmağa nə vadar edir? Bəzi ekspertlər hesab edirlər ki, bunun kökündə maddi imkansızlıq, sosial problemlər və işsizlik dayanır.

Politoloq Ərəstun Oruçlu bildirdi ki, azərbaycanlıların təhlükəli terror qruplarına qoşulmalarında cəlbədiçilik axtarmaq lazım deyil: "Azərbaycanlıları bu proseslərə cəlb edirlər, İŞİD-in sıralarına aparırlar. Bu proseslər dünyanın hər yerində baş verir. Güclü dövlətlərin daxilində də bu halların şahidi olur. Burada tamam başqa səbəblər var. Öncə pul və digər həvəsləndirici amillərlə bu insanların prosesə qoşulmalarını düşünmək lazımdır".

Politoloq hesab edir ki, Türkiyədə azərbaycanlıların İŞİD-ə qoşulmalarının qabardılmasının arxasında təzyiqlər dayanır: "Təzyiqlərinin olduğunu istisna etmərim. Çünki bundan əvvəl Ərdoğan hökumətinin 8 milyardlıq qaz söhbəti oldu. Bunun da təsiri var. Nə oldu, İŞİD başdan-ayağa azərbaycanlılardan ibarətdir? Açıq, bunun arxasında siyasi məqsədlər, maraqlar görünür. Təəssüflər olsun ki, hazırda qarşı ölkədəki rəhbərlik Azərbaycanla təzyiqlə dillə danışımağa cəhd edir. Burada eyni dəst-xətt görünür".

Ə.Oruçlu maddi imkansızlığın da bu problemin yaranmasına səbəb olan amillərdən biri olduğunu istisna etmir: "Müsləman dünyasına baxsaq görərik ki, oradakı ölkələrin 70%-nin sosial-iqtisadi vəziyyəti Azərbaycandan qat-qat aşağıdır. Yoxsulluğun həddi də bizdən çox aşağıdır. Azərbaycanlılar tutaq ki, orada 1000-1500 nəfər olsun. Amma İŞİD-in tərkibinin nə qədər olduğunu heç kəs bilmir. 50 mindən 200 minə qədər rəqəmlər söylenebilir. Ankaradakı məlum terror faciəsindən sonra Türkiyənin bəzi mətbuat orqanları yazmışdı ki, terroru hazırlayanlar guya Azərbaycan dilində danışırmışlar. Bunu bir uşağa istinadən vermişdilər. Burada açıq şəkildə ölkəmizə təzyiqlər görünür. Azərbaycanlıların bu terror təşkilatlarında olmalarını heç kəs inkar etmir. Amma türk mediasının nə marağı var ki, bunları qabardır?"

Politoloq günü-gündən artan bu problemin həll yollarından da söz açdı: "İlk növbədə, həmin insanları cəlb edib, prosesə qoşan şəbəkə aşkarlanaraq zərərsizləşdirilməlidir. Amma ölkənin təhlükəsizlik orqanlarının son 11 ildə hansı durumdakı olduğu göz önündədir. Həmin şəbəkə ləğv olursa, əminəm ki, problemin qarşısı tezliklə alınacaq. Eyni zamanda ora gedib prosesdə iştirak edən şəxslər Cinayət Məcəlləsi ilə həbs olunmalıdırlar. Onların cəzalandırılmaları çox vacibdir. Başqa bir həll yolu variantı yoxdur. Onlarla masa arxasında oturub, nəyisə müzakirə etmək mümkün deyil. Yalnız cəzalandırmaq lazımdır. Ölkədən çıxmış şəxslərin şəxsiyyət vəsiqələrini deaktiv etmək lazımdır ki, bir daha buraya qayıda bilməsinlər. Getsinlər orada cənnətə düşsünlər. Amma ölkəmizə qayıda bilməsinlər. Bu da çox asandır. Çünki bütün pasportların açarı dövlətin əlindədir. Bu şəxsləri müəyyən etmək çox asandır".

□ Cavanşir ABBASLI

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF
www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik yenidən artmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəsi pozan düşmənin mövqelərini susdurmaq üçün 100 zərbə endirilib.

Böyük savaş üçün əlverişli təbii şəraitin olmadığı deyilsə də, belə görünür ki, vəziyyət hər an Azərbaycanın iradəsindən asılı olmayaraq kritikləşə bilər. Qarabağ münaqişəsinin alovlanmasını arzulamayan qüvvələrlə yanaşı, əks mövqedə olanlar da var. Hətta Ermənistan tərəfi Rusiyani savaşa qatmaq, Azərbaycanı təkləmək üçün ən müxtəlif təxribatlara əl atır. Elə bir neçə gün əvvəl Ermənistan ərazisindəki Rusiya seriyalı yük maşınının guya Azərbaycan hərbiçiləri tərəfindən vurulub sıradan çıxarılması barədə ortaya atılan iddia da bu qəbildəndir.

Belə bir məqamda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri çərçivəsində Qarabağ məsələsini müzakirə etməsi həm Azərbaycan, həm də Ermənistan da müxtəlif fikirlərin ortaya çıxmasına rəvac verib. Rusiya XİN başçısının İrəvana səfəri Ermənistan mətbuatında böyük səs-küyə səbəb olub. Erməni tərəf isə hiyləgərcəsinə Azərbaycanın maraqlarına uyğun həll variantının qəbulu üçün Moskvanın İrəvana təzyiq etdiyini iddia edir. Ermənistanın "Aykakan Jamanax" qəzeti yazıb ki, Lavrov İrəvanı Qarabağdakı bəzi ərazilərin Azərbaycana qaytarılması üçün razı salmağa çalışıb. (axar.az) "Hökumətə yaxın dairelərdən aldığımız məlumatlara görə, Rusiya Ermənistanı Dağlıq Qarabağla bağlı yeni addımlar atmağa məcbur edir. Bunun sayəsində Moskva Bakını Avrasiya İqtisadi Birliyinə üzv etməyi planlaşdırır. Mənbə təsdiq edir ki, Sergey Lavrovun səfəri zaman əsas müzakirə mövzusu da məhz bu olub" qəzet yazır. "Aykakan jamanax" qəzeti isə yazır ki, Qarabağ münaqişəsinin nizam salınması ətrafında yeni proses başlayır. (BAKU.WS ttp://az.baku.ws/) Qəzetin iddiasına görə, Qarabağ və ətraf rayonların Azərbaycana qaytarılması ilə bağlı danışıqlar başlayıb. Etibarlı mənbələrdən qəzetə daxil olan məlumata görə, Rusiya Ermənistanı Azərbaycana bir neçə rayonu verməyə inandırmağa çalışır. Rəsmi Moskva ümid edir ki, bunun sayəsində Azərbaycan Avrasiya İqtisadi İttifaqına

daxil olmaq barədə razılıq verəcək. Bu mövzu Rusiya Federasiyasının xarici işlər nazirinin Ermənistan səfərinin gedişində prioritet olub. "168 jam" qəzeti isə Rusiya XİN rəhbərinin Ermənistan səfərinin səbəbini belə izah etməyə çalışıb: "Lavrov hansısa bir ciddi missiya ilə Ermənistan gəlib. Məqsəd Ermənistan hakimiyyətini nəyəsə inandırmaq və ya hər hansı güzəştə nail olmaqdan ibarətdir".

Qarabağ məsələsində rəsmi Bakının güzəştəz mövqə tutacağı prezident İlham Əliyev bir daha bildirib. Prezident Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğulayıb: "Qarabağ", "Xankəndi" Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər. Onun "Stepanakert" adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yeni bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımızdır, bizim haqqımızdır, bizim haqqımızdır. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik".

Belə bir situasiyada Lavrovun İrəvan səfəri ətrafında ermənilərin qaldırdığı hay-küy suallar doğurur. Prezidentlərin görüşü ilə bağlı cəhdlərin iflasa uğradığı bir ərəfədə Qarabağ cəbhəsində nələ baş verə bilər? Bütün bunlarla bağlı azərbaycanlı ekspertlərin fərqli fikirləri var.

Politoloq Arzu Nağıyev dedi ki, cəbhədəki gərginliyin artması gözlənilən idi: "Çünki ermənilər KTMT-nin üzvü olmasını bəhanə gətirməklə nəyin bahasına olursa-olsun Rusiyanın regionda, daha doğrusu, Ermənistanda olan hərbi kontingentini bu məsələlərə qatmaq istəyir. Eyni zamanda

Qarabağ

Rusiyalı nazirin İrəvandan

Bakıya hədə kimi mesajı

Fazil Mustafa: "Rusiyanın Ermənistanı dəstəklədiyini nümayiş etdirmək üçün bu səfərlərə tez-tez ehtiyac duyulur"

Arzu Nağıyev: "Ermənilər KTMT-nin üzvü olmasını bəhanə gətirməklə..."



məhz regionda və ya Dağlıq Qarabağ ərazisində olması istisna edilməyən Rusiya hərbiçilərini də razılaşdırılmış qaydada leqallaşdırmağa çalışır. Bundan başqa, Qərbin, daha doğrusu, ABŞ-in münaqişənin həlli istiqamətində atdığı addımlar, o cümlədən prezidentlərin görüşünün təşkil edilməsi cəhdləri Rusiyani razı sala bilməz və regionda nüfuz məsələsinə təsir edə bilər". **A.Nağıyevə görə, məhz bu görüşün də baş tutmaması üçün atəşkəs daha da intensiv şəkildə pozulur:** "Təbii ki, Ermənistanda konstitusiyaya dəyişikliklə, daha doğrusu, prezident səlahiyyətlərinin azaldılması ilə bağlı referendum qədər vaxtın qəsdən uzadılması da istisna edilmir. Bütün bunları nəzərə alan Rusiya artıq münaqişənin pik nöqtəsinə çatdığını dərk edir və Azərbaycanın güc tətbiq etməklə erməniləri danışıqlar masasında oturdacağından çəkinərək təşəbbüsü yenidən əlinə alıb Fransada, Ermənis-

tanda və təbii ki Azərbaycan da xarici işlər naziri Lavrov səviyyəsində görüşlər keçirir. Bir sözlə, münaqişə ətrafında gərginlik davam edir, Rusiya isə Qərbə kimin nüfuz sahibi olmasını nümayiş etdirməyə çalışır. Bu isə atəşkəsin müəmməd pozulması ilə müşayiət olunur".

Hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat"a dedi ki, Lavrovun İrəvana son səfəri də əvvəlkilərdən heç nə ilə fərqlənmədi: "Olsa-olsa bu dəfəki çıxışı zamanı Rusiya xarici siyasət idarəsinin rəhbəri kimi çoxsaylı söz birləşməsindən istifadə edərək, guya ölkəsinin bu məsələdə hansısa müsbət dəyişikliyə nail olmasını vurğulamağa çalışdı. Siz Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tərəflər arasında qarşılıqlı faydalı konsensus əsaslarına nail olmaq üçün səylərin davam etdirilməsinin zəruriliyi" kimi ümumi, heç bir mənə və məntiq kəsb etməyən fikirlərinə rast gələ bilərsiniz. Halbuki

ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsindən birinin əsas siyasi fiqurlarından biri kimi, bizim haqqımız var idi ki, ondan işğalçı ilə bağlı hansısa kəskin və ya diplomatik fikirlər gözləyəək. Bu isə baş vermədi. Mənə elə gəlir ki, cənab Lavrovun aşağıdakı sözləri əsl reallığı əks etdirir. O qeyd edib ki, Rusiya ATƏT Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət nəticənin əldə olunması üçün fəal rol oynamağı davam etdirəcək. Bəli, məhz rol oynamaqda davam edəcək. Bu isə teatr, kino dili ilə desək, bunlar hələ uzun müddət roldan rol girməklə işğalçı Ermənistanı müdafiə etməkdə davam edəcəklər. Necə ki, onun "Rusiya və Ermənistan ciddi şəkildə bir-birinə arxalana bilər" bəyanatı artıq çox mətləblərdən xəbərdar verib. Erməni həmkarı Edvard Nalbəndyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında çox şən və rahat görünən Lavrov və Nal-


bəndyan iki ölkə arşında müxtəlif istiqamətlərdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bəyan etdilər. "Rusiya tərəfi müttəfiqinin çiyini hiss edir" deyər, xüsusi vurğu ilə danışan Lavrov faktiki olaraq işğalçılara daha da böyük özbaşınalığa üçün ümid bəxş elədi. Belə həssas dövərdə, Silahlı Qüvvələrimiz daha da ayıq-sayıq olmalı, düşmənin təxribatlarının daha da çoxalacağını diqqətdən qaçırmamalıdır. Müdafiə nazirimizin də sət bəyanatını düşmənin və havadarlarının qızıışan beyninin bir qədar soyudulması üçün atılan addım kimi dəyərləndirmək olar. Genişmiqyaslı döyüş əməliyyatlarının yaxın perspektivdə başlayacağını isə demək çox çətinidir. Halbuki bunun üçün bir neçə dəfə şanslar və imkanlar da olmuşdu".

Deputat Fazil Mustafa zənn edir ki, Dağlıq Qarabağ mövzusu Rusiyanın Suriyaya müdaxiləsindən sonra demək olar ki, aktuallığını xeyli itirib: "Ona görə də ciddi şəkildə kimsə prezidentlərin görüşünün baş tutmasına səy göstərmir. Lavrovun Ermənistan səfərləri isə sırf taktiki xarakter daşıyır. Rusiyanın hər dəfə Ermənistanı dəstəklədiyini nümayiş etdirmək üçün bu səfərlərə tez-tez ehtiyac duyulur". **F.Mustafa onu da dedi ki, Azərbaycanın yeni parlamentində ayrıca məsələ kimi Qarabağ mövzusunun gündəliyə salınacağı gözlənilir:** "Halbuki ən azı qapalı iclasda bu müzakirələrin aparılması zəruridir və illərdir bunu tələb etsək də, hələ gerçəkləşməyib. Bununla belə, mövzunu cari məsələlərdə hökmən gündəmə gətirib təkliflərimizi səsləndirəcəyik. Ancaq bütün hallarda indiki dünya qarışıqlığında danışıqlarda müsbət hansısa irəliləyiş gözlənilir".



Eldar Mahmudovun “Nar-Şərab”ı taleyin ümidinə qalıb

Hazırda bu restoran nəinki nazir, adi müştəri üzünə də həsrətdir...



Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olduğu deyilən “Nar-Şərab” restoranı haqda məlumatlar mətbuatın gündəmindən düşür. Bəzi informasiya mənbələri restoranın satışa çıxarıldığını, digərləri isə fəaliyyətinin dayandırıldığını yazır.

Sözgedən restoranda olarkən işə obyektinin tam personalla fəaliyyətinə davam etdiyini görsək də, müştərilərin bir elə gözə dəymədiyini müşahidə elədik.

Restoran qapılarını müştərilərin üzünə qapatmasa da, içəridə demək olar ki, heç kəmə rast gəlmədik. Axşam saatları olmasına baxmayaraq, “Nar-Şərab” restoranından obyektin öz işçilərindən başqa kimsə yox idi.

“Nar Şərab”ın qarşısında az sayda avtomobil var idi. Lakin ətrafdakı sakinlərlə söhbətimiz zamanı belli oldu ki, “MTN işi” söhbəti gündəmə gəldikdən sonra belə vəziyyət yaranıb. Yaxın ərazidə yaşayan Nurlan adlı şəxs söylədi ki, burada 10-a yaxın restoran var ki, onların da ən bahalı “Nar-Şərab”dır: “Qiymətlər baha olsa da, buradan müştərilər əskik olmurdu. Restoranın qarşısında gecələr bahalı maşınlar sıraya düzülürdü. Ancaq artıq gələnlər yoxdur. Neçə gündür sakitlikdir”.

Sakinlərlə söhbətimizdən sonra müştəri qismində restorana daxil olub mövcud vəziyyəti öyrənməyə çalışdıq. Restoranı dizayn baxımından zövqlü hesab etmək olar. Lakin bu, qiymətlərdə də əksini tapır. Belə ki, “Nar-Şərab” restoranında sadə bir çay dəsgahı 60 manata başa gəlir. Əgər banket sifariş verirsənə, çayın qiyməti 15 manatdan hesablanır. Bu isə onu göstərir ki, restoranda iki nəfərlik naharın qiyməti banket üçün nəzərdə tutulandan xeyli yüksəkdir.

Onu da öyrəndik ki, bir zamanlar restoranda ifa edilən canlı musiqiyə görə hər müştəridən 5 manat əlavə pul alınmış. Bu gün isə həmin məbləğ müştərilərdən istənilir. Lakin buna baxmayaraq, restoranda qiymətlər yenə də digər yerlərlə müqayisədə çox yuxarıdır.

Xatırladaq ki, yayılan məlumatlara görə, sabiq nazir Eldar Mahmudov işdən sonra şam yeməyini bir çox hallarda “Nar-Şərab”da edərmiş. Bura onun qonaqları da təşrif buyurmuşlar. Hazırda isə restoran nəinki nazir, hətta müştəri üzünə də həsrət qalıb.

Əli RAİS

Son

günlər Milli Təhlükəsizlik Nazirliyinin Əks-Kəşfiyyat İdarəsində gedən proseslər gündəmi zəbt edib. Qurum daxilində aparılan həbslərin sayı artmaqdadır. Hər keçən gün idarənin bir neçə əməkdaşı ya işdən çıxarılır, ya da barələrində həbs-qətimkan tədbiri seçilir. Təsədüfi deyil ki, son 4 gündə əks-kəşfiyyat idarəsinin 10-a yaxın yüksək rütbəli məmuru qandallandı. Onlara qarşı ən ağır ittihamlar irəli sürülüb.

Ölkənin əsas təhlükəsizlik orqanının daxilində yaşananlar hər kəsi narahat edir. İctimaiyyətə dolğun məlumatların verilməməsi də narahatlığı gündəgün artırır. Əks-Kəşfiyyat İdarəsi hər bir dövlətin həyatında mühüm rol oynayır.

Bəs o zaman bu həbslər nədən xəbər verir, yaxud nə ilə bağlıdır?

Azərbaycan MTN-in Əks-Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Ərəstun Oruc hesab edir ki, həbslərə səbəb törədilmiş cinayətlərə adekvat cavabın verilməsidir: “MTN-in əməkdaşlarının biznesmenlərə, başqa-başqa şəxslərə qarşı törətmiş olduqları cinayət əməllərini görmüşük. Bütün bunlar onu deməyə əsas verir ki, orada böyük bir kəsim cəzalandırılmalıdır. Burada qeyri-adi bir şey görmürəm. Bu həbslərin dövlətçiliyə heç bir təhlükəsi yoxdur. Əgər 11 il ərzində dövlətin belə bir mühüm qurumu başdan-ayağa bir cinayətkar dəstənin marağına xidmət göstəribsə, deməli, heç



MTN-in əks-kəşfiyyatındakı həbslərin pərdəarxası

Qurumun tutulan işçilərinin sayı artmaqdadır; onlara ən ağır ittihamlar irəli sürülür; **Ərəstun Orucu**: “İlanın başı da əziləcək”



bir təhlükəsi yoxdur. Çünki dövlətə ən böyük təhlükə onlar olub. Mənə elə gəlir ki, hazırda çox sağlam bir proses gedir. Hər kəs öz əməlinə görə cəzasını almalıdır. Ümid edək ki, hər kəs də cəzasını alacaq. Kimliyindən asılı olmayaraq. Dövlətin ən mühüm institutlarından birinin həmin ünsürlərdən təminatı və daha layiqli kadrlarla əvəzlənməsi prosesi gedir. Bu da istənilən halda müsbət addımdır. Düşünürəm ki, MTN-dən çıxarılan, ya-

xud həbs edilən şəxslərin yerinə təyin edilənlər ölkənin təhlükəsizliyini qorumaq iqtidarında olmasınlar. Düşünürəm ki, indi olmasa da, bir müddətdən sonra Azərbaycanın təhlükəsizliyi daha etibarlı olacaq. Ən azından əvvəlki 11 ildən fərqlənəcək”.

Ə.Oruc həbslərin davam edəcəyi qənaətinədir: “Proses hələ yekunlaşmaq üzrə deyil. Düşünürəm ki, indiyə qədər həbs edilən şəxslər ən ağır cinayət törədənlərdir. Hə-

lə çoxlu sayda həbs olunmalı şəxslər var. Ad çəkmək istəmirəm. Amma xeyli yüksək rütbəli məmurlar var ki, onlar cəzalandırılmalıdır. Çünki onların razılığı, göstərişi olmadan hansısa orta rütbəli şəxslər bu qədər kütləvi şəkildə cinayət törədə bilməzdilər. Burada söhbət müəssisənin dəstədən gədir. Təbii ki, o dəstənin hələ ki orta təbəqəsi zərərsizləşdirilib. Əminəm ki, ilan başı da əziləcək”.

□ **Cavanşir ABBASLI**

AMİP sədrinin kim olacağı açıqlandı

Sədr kənardan gətirilməyəcək

Oktabrın 7-də AMİP sədri Yusif Bağırzadənin istefa verməsindən sonra partiya müvəqqəti sədrliyi baş katib Arzuxan Əlizadə həyata keçirir. Partiyaya yeni sədrin seçilməsi üçün qurultay keçirilməlidir. Bu arada məlumatlar yayılıb ki, AMİP-ə sədr kənardan gətiriləcək. Vaxtilə Yusif Bağırzadənin öncə AMİP üzvlüyünə, qısa zaman keçdikdən sonra isə sədrliyə gətirilməsi təcrübəsinin təkrar olunacağı iddia edilir.

Hazırda AMİP sədri vəzifəsini icra edən baş katib **Arzuxan Əlizadə** isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiya kənardan sədr gətiriləcəyi barədə deyilənlərin əsası yoxdur. Sədr yalnız partiya daxilindən seçiləcək.

A.Əlizadə qurultayın vaxtının hələ dəqiqləşmədiyini, bunun üçün Mərkəzi Şuranın çağırılması olduğunu dedi: “Sədrin istefasından sonrakı dövrdə partiyanın əsas fəaliyyət istiqaməti 1 noyabr parlament seçkiləri idi. Bütövlükdə partiyanın bütün resursları və bütün potensialı seçkilərə yönəlmişdi. AMİP-in nizamnaməsinə görə, partiyanın sədri istefa verdiyi, sədr postu istənilən halda boşaldığı təqdirdə növbəti qurultaya qədər partiya sədrinin səlahiyyətlərini baş katib icra edir. Hazırda bu səlahiyyətlər mənim üzərimə qoyulub, partiyanın Siyasi Şurası tərəfindən və nizamnaməyə müvafiq olaraq, partiyanın Siyasi Şurası, Ali Qanunverici orqanı Mərkəzi Şurası çağırır və qurultayın yer-



irəli sürüləcək. AMİP-də həm rəhbərlik, həm də üzvlər səviyyəsində Etibar Məmmədovun partiya rəhbərliyinə qayıtması ilə bağlı təkliflər səslənir. Bu təkliflərdən sonra qurultayımız keçiriləcək və biz şübhəsiz, çalışacağıq ki, partiyanın potensialını, gücünü özünə qaytaracaq”.

A.Əlizadə Etibar Məmmədovun AMİP-ə sədr qayıdacağı barədə deyilənlərə də münasibət bildirdi: “Etibar Məmmədov partiyanın lideridir, lider statusu sədr statusundan daha üstün hesab olunur. Etibar bəy özü dəfələrlə bildirib ki, onun partiya qayıtmaq fikri yoxdur. Partiyanın rəhbərliyinə qayıdub-qayıtmaması onun şəxsən öz qərarına bağlı olan məsələdir. Etibar bəy dəfələrlə bu məsələyə cavab verib və o, partiyanın lideri statusunda qalacaq. Sədrliyə isə qurultaya qərar verildikdən sonra partiya daxilindən namizədlər

irəli sürüləcək. AMİP-də həm rəhbərlik, həm də üzvlər səviyyəsində Etibar Məmmədovun partiya rəhbərliyinə qayıtması ilə bağlı təkliflər səslənir. Bu təkliflərdən sonra qurultayımız keçiriləcək və biz şübhəsiz, çalışacağıq ki, partiyanın potensialını, gücünü özünə qaytaracaq”.

“Özünü sədrliyə namizədiyinizi verəcəksinizmi” sualına isə Arzuxan Əlizadə belə cavab verdi: “Namizədiyimin verilməsi barədə yalnız qurultayın günü müəyyən olunduqdan sonra açıqlama verəcəyəm”.

AMİP katibi Elşən Mustafayev də bildirdi ki, partiya sədrliyinə kənardan kiminsə gətirilməsi barədə deyilənlərin heç bir

əsası yoxdur: “AMİP kollegial idarə olunan bir partiyadır. Heç bir vəzifə mütəlak hakimiyyətə malik deyil. Sədr aparatı, katiblik, Mərkəzi Şura arasında partiya nizamnaməsinə uyğun olaraq konkret vəzifə bölgüsü var. Bütün bunların üstündə isə partiyanın qurultayı dayanır. AMİP tarixində qurultay nümayəndələrinin iradəsindən kənar hər hansı qərar qəbul edilməyib. Növbəti sədr də qurultayda partiya üzvləri arasından seçiləcək. Bu gün artıq partiya uğurlu sədrlik edə biləcək iddialı və layiqli namizədlər var. Qurultayda onlardan biri də növbəti sədr olacaq. Kənardan sədrliyə namizəd axtarışı ilə bağlı hər hansı proses getmir və belə iddiaları ciddi dəyərləndirmirəm. Oturuşmuş partiya özünə aid olmayan birini sədr qəbul edə bilməz. AMİP-ə kənardan heç vaxt sədr gətirilməyib. Əgər Yusif Bağırzadəni nəzərdə tutarlarsa, o, 1990-cı illərdən partiya və onun rəhbərliyi ilə sıx bağlı olan biri idi və sədr olmamışdan öncə də AMİP-də sırası üzv, katib vəzifələrində olub”.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə dedi ki, sonuncu AMİP sədri Yusif Bağırzadənin kənardan gətirilməsi kimi qəbul edilməsi doğru yanaşma deyil. Çünki Yusif Bağırzadə əvvəlcə partiyanın üzvlüyünə qəbul edildi. Bir müddətdən sonra beynəlxalq katib postu tutdu. 8-9 aydan sonra qurultay onu sədr seçdi. Sədr partiya üzvləri arasından seçiləcək.

□ **Etibar SEYİDAĞA**



Rəsul Quliyev

Eks -spiker Rəsul Quliyev Azərbaycanın iqtisadi durumunu təhlil edərək, ölkənin maliyyə baxımından "son dayanacağı" gəldiyini və yaxın vaxtlarda xarici borclardan asılı vəziyyətə düşəcəyini deyib.

Rəsul Quliyev neft gəlirlərinin azalması fonunda ölkənin xarici kreditlərdən asılı halda düşəcəyini qəçılmaz olduğunu vurğulayıb: "Neftin qiymətinin yaxın 2 ildə 10 faiz qalxa biləcəyi belə gözlənilir, əksinə, çox ehtimal bu qiymət bir barelə 40 dollar səviyyəsində formalaşacaq. Dövlət büdcəsinin formalaşmasının azı 75 faizi birbaşa və ya bilavasitə neft istehsalından asılı olan Azərbaycan yaxın vaxtlarda BVF və Dünya Bankının kreditlərinə möhtac qalacaq".

R.Quliyevin iddialarına haqq qazandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, yaxın zamanlarda köklü islahatlara gedilməzsə, xarici borcların həcmi artacaq: "Aylar öncədən biz bu məsələni mətbuatda qaldırmışdıq ki, Azərbaycan büdcəsinin 65 faizi birbaşa neft gəlirlərindən asılıdır. Digər neftlə bağlı gəlirləri də hesablasaq, büdcə gəlirlərinin 75 faizi neft hesabına formalaşır. Xarici ticarətdə isə

bu 95 faizə çatır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövlətinin beynəlxalq müqavilələrlə digər öhdəlikləri də var. Məsələn, hökumət yaxın 3 ildə Şahdəniz yatağına, TANAP və TAP layihələrinə 16-17 milyard dollar vəsait yatırılmalıdır. Bütün bu xərcləri nəzərə alsaq, ölkənin gəlirlərinin azalması Azərbaycan hökumətini dilemma qarşısında qoyur. Ancaq ən yaxşı çıxış yolu o olardı ki, hökumət köklü islahatlara getməklə büdcənin neftdən asılılığının azaldılması, qeyri-neft sektorundan gələn gəlirlərin artırılmasına çalışsın. Ancaq görünən odur ki, hökumət bunu etmək istəmir. Ciddi islahatlar əvəzinə, borclanma siyasətinə üstünlük verir. Məsələn, artıq SOCAR bir neçə mənbe ilə danışıqlar apararaq 7 milyard dollara yaxın borc almaq istəyir. Hazırda həm Yaponiya, həm də bəzi başqa ölkələrlə danışıqlar gedir. SOCAR-ın aldığı borclar da dövlət borcu səviy-

Rəsul Quliyevin "ölkə üçün son dayanacaq" iddiasına cavab gəldi

Eks-spiker ölkənin yaxın vaxtlarda xarici borclardan asılı vəziyyətə düşəcəyini deyib; ekspertlər isə...

yəsindədir. Çünki dövlət zəmanəti ilə verilir. Bundan başqa, Azərbaycanın özü də yaxın gələcəkdə borclanmanın artırılması üçün bir neçə mənbe ilə danışıqlar aparır. Bunun özü həm də təhlükəli haldır. Çünki Azərbaycanın kredit reytingi bir o qədər də yüksək deyil. Ona görə də Azərbaycana veriləcək borclar daha yüksək faizlə verəcək. Bir çox beynəlxalq reyting agentlikləri Azərbaycanın büdcə gəlirlərinin azalmasını nəzərə alaraq, hər üç aydan bir reytinglərdə dəyişiklik edirlər. Yaxın zamanlarda yenidən reyting cədvəli açıqlanacaq və Azərbaycan daha da geriləyəcək, o zaman daha yüksək faizlə borca girmək məcburiyyətində qalacağıq".

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanın xarici borcu idarə olunacaq həddədir: "Azərbaycanın xarici borcları ümumdaxili məhsula nisbətə 8-9 faizi keçmir. Bu, digər dövlətlərlə müqayisədə yaxşı göstəricidir. Ancaq borclanmanın sürəti artır və yaxın gələcəkdə hökumət ancaq bu yolla problemlərini həll etməyə çalışsa, borclanma səviyyəsi sürətlə artacaq, dövlət borcları idarə olunmaz həddə çatacaq. Dövlətin borc yükünün artması həm də gələcək nəsillərə miras qalan bir problem olacaq".

Avropa Birliyinin Azərbaycanla bağlı rəyinə gəlincə, Natiq Cəfərli bildirdi ki, ölkələrə kreditlər ayrılarkən bu məsələ də diqqətə alınır, lakin həlledici deyil: "Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kredit müqavilələri bağlayarkən həmin ölkədəki siyasi vəziyyətə də diqqət yetirirlər.

Ukrayna ilə bağlı baş vəzirlər də bunun sübutudur. Her iki qurum Ukraynaya ciddi şəkildə kredit ayırır və bu zaman ölkədəki siyasi vəziyyəti nəzərə alırlar. Çünki, ortada bir siyasi iradə var. Ona görə də siyasi məsələlər bəzən önə çıxır.

Dünya Bankı da, Beynəlxalq Valyuta Fondu da yaxın gələcəkdə Azərbaycana kredit ayıra bilər. Lakin çox yüksək faizlə. Bu kreditləri də dövlət zəmanəti ilə verdiyi üçün kreditlərin qaytarılması zamanı gəldiyində hər iki fond hökumətdə kimin olmasından asılı olmayaraq, borcları geri tələb edəcək. Azərbaycanın xaricdə olan daşınan və daşınmaz əmlakı, resursları zəmanət rolunu oynayır və bir müddət sonra Azərbaycan borcları qaytara bilməyə, boru kəmərləri, təyyarələri, tanker və gəmiləri belə girov qismində satışa çıxarıla bilər və kreditin qaytarılmasına hesablanacaq. Bu, çox təhlükəli bir tendensiya".



Natiq Cəfərli

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə Azərbaycanın nə Dünya Bankına, nə də Beynəlxalq Valyuta Fonduna ehtiyacının olmadığını bildirdi: "Azərbaycanın kifayət qədər, 43 milyard manata yaxın təsdiq olunub, gəlir və xərc ehtiyatı var. Azərbaycanın 2016-cı il dövlət büdcəsi artıq təsdiq olunub, gəlir və xərc hissəsi hesablanıb. Lakin Neft Fondundan transfertlərin həcmi azalıb. Ötən il bu məbləğ 11 milyard manat idisə, bu il 6 milyard manat olub. Bu da ələ ciddi bir problem deyil.

Mən hesab edirəm ki, Azərbaycan son 15 ildə istər Dünya Bankına, istər Beynəlxalq Valyuta Fonduna, istərsə də digər beynəlxalq fondlara yalvarmayıb ki, bizə kredit verin. Azərbaycanda iri layihələr

həyata keçirildiyi və həmin beynəlxalq fondlar və dövlətlər də bu layihələrin həyata keçirilməsində maraqlı olduğu üçün kredit ayırıblar. İndi də Azərbaycanda iri bir layihə həyata keçirilir. TANAP və TAP layihələri. Bu layihəyə də çox asanlıqla maliyyə ayrılacaq. Çünki bu layihənin həyata keçirilməsində həm Avropa dövlətləri maraqlıdır, həm Türkiyə və digər ölkələr. Bu baxımdan mən Azərbaycana kredit ayrılması ilə bağlı hər hansı problem görmürəm. Digər tərəfdən, mən beynəlxalq kreditlərin tərəfdarı da deyiləm. Çünki Azərbaycan öz daxili ehtiyatlarından istifadə edərək öz iqtisadiyyatını qurmalıdır ki, sabah vətəndaşlar o kreditlərin əlində qalmasın".

□ Nərgiz LİFTİYEV

"Müxalifətin sıradan çıxarılması hakimiyyət üçün də böyük təhlükədir"

Sülhəddin Əkbər: "Suriya demokratik qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılmasının və onların yerini radikal ekstremist qüvvələrin tutmasının acılarını yaşayır"

Azərbaycanda demokratik müxalifət qüvvələrinin zəiflədilməsi onların yerini radikal əhvali qüvvələrin, dinc pərdəsi altında cəmiyyətdə radikalıq aşılaraq kəsimlərin tutması prosesinin gəlməsinə təkan verir.

Bu mövzuda "Yeni Müsavat"ın suallarını cavablandıran **Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər** bildirdi ki, 2010-cu ildən bu proses xüsusilə ciddi şəkildə almağa başlayıb. Həmin il faktiki olaraq müxalifətsiz parlament formalaşdırıldı, heç bir ciddi səlahiyyəti olmayan belediyyələrdə belə müxalifətə yer verilməməsi çox ciddi strateji səhv idi: "Bir ölkədə dinc demokratik mübarizə aparın qüvvələr sıradan çıxarılsa, həmin ölkədə həm müxalifət, həm də etiraz elektoratu radikallaşacaq. Bu qaçıl-

mazdır. Narazı kəsimin mövqeyini dinc mübarizə ilə ortaya qoymaq imkanları əlindən alındıqca, həmin kəsimin onun fikirlərini ifadə edən təhlükəli radikal qüvvələrə gec-tez qoşulacağı dəqiqdir. Dinc demokratik mübarizə yolunda olan sivil müxalif qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılması, zəiflədilməsi heç bir ölkəyə uğur gətirməyib.

Demokratik qüvvələr qanun çərçivəsində fəaliyyət göstərir, hakimiyyət də ona nəzarət eləyə bilər. Radikal dinci təmayüllü bir çox təşkilatlar



Sülhəddin Əkbər

isə gizli fəaliyyət göstərirlər və onlara nəzarət etmək də çox çətindir. Onların meydana çıxıb azacıq uğur əldə etməsi ölkədəki narazı elektoratu küt-

levi şəkildə onların ardınca gəlməsi ilə nəticələnir. Dünya təcrübəsində bunun çox nümunələri var. Təəssüf ki, diqqət etdikdə Azərbaycanda da

S.Əkbər onu da qeyd etdi ki, demokratik müxalifətin sıradan çıxarılması ölkə üçün, həm də hakimiyyət üçün çox böyük təhlükədir: "Kimlərsə düşünürsə ki, demokratik müxalifəti sıradan çıxarmaqla hakimiyyət üçün problem həll ediləcək, çox ciddi yanılırlar. Əslində bu vəziyyət hakimiyyət üçün daha ciddi problemdir. Demokratik qüvvələrin yerini

radikal ekstremist qüvvələrin tutduğu heç bir ölkə və onun hakimiyyəti arxayınlaşmamaqdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın yerləşdiyi region böyük dəyişikliklər mərhələsinə qədəm qoyub. Azərbaycanın özündə də bu dəyişikliklərin əlamətləri açıq görünür. Böyük dəyişikliklər mərhələsində demokratik müxalifətin yerində radikal təmayüllü qüvvələrin yer alması çox ciddi təhlükədir. Hadisələr bu şəkildə davam etsə, Azərbaycanı qarşıda çox mürəkkəb sınaq dövrü gözləyir. Ona görə də fəaliyyətində dinc demokratik mübarizə xəttini yürüdən siyasi qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılması prosesi təcili dayanandırılmalı, bu qüvvələrin normal fəaliyyətinə imkan yaradılmalıdır. Azərbaycanın Suriyaya dönməsini şübhəsiz ki, heç birmiz istəmirik. Suriya kimi qədim mədəniyyətə malik bir ölkə uzun illər demokratik qüvvələrin siyasi sistemdən sıxışdırılıb çıxarılmasının və onların yerini radikal ekstremist qüvvələrin tutmasının acılarını yaşamaqdadır".

□ E.SEYİDAĞA

Kəlbəcərli köçkündən bələdiyyə

sədrinə şok ittiham

Yunis Abbasovun atasının ölümü ilə bağlı iddialarına icra nümayəndəsi nə cavab verdi?

Kəlbəcər rayonundan məcburi köçkün Abbasov Yunis Musa oğlu "Yeni Müsavat"a məktubla müraciət edərək müvəqqəti məskunlaşdığı Gəncə şəhəri Hacıkənd qəsəbəsində yerli məmurların onun ailəsinə qarşı cinayət törətdiyi haqda məlumat verib. 1993-cü ildən ailəsi ilə Hacıkənd qəsəbəsində məskunlaşdığını bildiren Yunis Abbasov yazıb ki, 2008-ci ilədək birotəqlı köhnə tikilidə dözülməz şəraitdə yaşamağa məcbur olublar.

2009-cu ildə prezident İlham Əliyevə məktub yazıb. Məhz bu məktubdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Eldar Əzizovun göstərişi ilə Hacıkənd qəsəbəsində ona torpaq sahəsi ayrılıb. Y. Abbasov bankdan kredit götürüb həmin torpaq sahəsində üçotaqlı fərdi yaşayış evi tikib. Məcburi köçkünün yazdığına görə, evin tikintisi zamanı heç bir dövlət orqanı və məmur tərəfindən ona problem yaradılmayıb. 5 ildən artıq müddətdə ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığını qeyd edən Y. Abbasovun qara günləri 2015-ci il mayın 10-dan başlayıb: "2015-ci il mayın 10-da Hacıkənd qəsəbəsində icra nümayəndəsi Hübət Hüseynov, bələdiyyə sədri Kərim Hüseynov, sahə müvəkkili Rəhim İbrahimov və iki polis nəfəri evimə gəldilər. Heç bir rəsmi sənəd və qərar göstərmədən evin sökülməli olduğunu bildirdilər. Səbəbini soruşdum, izah etmədilər. Dedilər ki, biz belə istəyirik. Zorla evə girdilər və evin dam örtüyünü, tavanını, qapı-pəncərələrini söküb sındırdılar. Onların bu hərəkətlərini sübuta yetirən videogörüntülər var. Adını qeyd etdiyim adamların hücumu zamanı evimizdən banka ödəmək üçün hazırladığım pul və qızıl götürüldü. Evimə zə basqın edib söküntü apararkən adını çəkdiyim şəxslərdən biri yaşlı atamı-Musa Abbasovu yumruqla vurdu. Bütün bunlar barədə Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa, Ombudsmana müraciət etmişəm. Şikayət etdiyimi eşidən icra nümayəndəsi Hübət Hüseynov və bələdiyyə sədri Kərim Hüseynov oktyabrın 12-də polis nəfəri Kürdoğlu Həsənovla müvəqqəti yaşadığım evə gələrək yaşlı xəstə atamı yataqdan sürüyərək çölə çıxarıblar və yağışlı havada bir neçə saat üzüstə saxlayıblar. Nəticədə atam Musa Abbasov elə oradaca dünyasını



dirdilər. Onların bu hərəkətlərini sübuta yetirən videogörüntülər var. Adını qeyd etdiyim adamların hücumu zamanı evimizdən banka ödəmək üçün hazırladığım pul və qızıl götürüldü. Evimə zə basqın edib söküntü apararkən adını çəkdiyim şəxslərdən biri yaşlı atamı-Musa Abbasovu yumruqla vurdu. Bütün bunlar barədə Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa, Ombudsmana müraciət etmişəm. Şikayət etdiyimi eşidən icra nümayəndəsi Hübət Hüseynov və bələdiyyə sədri Kərim Hüseynov oktyabrın 12-də polis nəfəri Kürdoğlu Həsənovla müvəqqəti yaşadığım evə gələrək yaşlı xəstə atamı yataqdan sürüyərək çölə çıxarıblar və yağışlı havada bir neçə saat üzüstə saxlayıblar. Nəticədə atam Musa Abbasov elə oradaca dünyasını

dəyişib. Mən bu barədə Baş Prokurorluğa, DİN-in 102 xidmətinə məlumat verməmişəm. Hələ ki evimi sökən və atamı öldürən şəxslər barədə qanunun tələb etdiyi şəkildə tədbir görülməyib. Mən buradan hörmətli prezidentimiz İlham Əliyevə müraciət edirəm ki, vəzifəsindən sui-istifadə edib cinayətə yol vermiş həmin şəxslər barədə ciddi tədbir görülməsi üçün lazımı orqanlara göstəriş versin. Ümidim yalnız cənab prezidentədir".

Yunis Abbasovun məktubunda əsas ittiham hədəfi olan icra nümayəndəsi Hübət Hüseynovla əlaqə saxladıq. Hübət Hüseynov "Yeni Müsavat"a bildirdi ki, Yunis Abbasovun yazdıqları yalandır: "Yunis Abbasov Kəlbəcərdən məcburi köçkündür. Hacıkənddə 600 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşmışdı. Bu ailələrdən biri də Yunis Abbasovun ailəsi idi. Onların Hacıkənddə heç bir mülkü yox idi. Yaşadıkları binalar köhnə yararsız binalar idi. 600 ailə köçürüldü və turizmin inkişafı məqsədilə həmin binaların hamısı söküldü. Dövlət Qaçqınlar Komitəsi həmin 600 ailəni yeni inşa etdiyi qəsəbəyə köçürən zaman Yunis Abbasovun ailəsi də köçürüldü. Ona üçotaqlı, atasına bir otaqlı mənzil verilib. Camaat köçürülən vaxt onlar da yüklərini dövlətqaçqınkomun yük maşınına yığıb köçüblər yeni verilən evlərinə. Yunis Abbasov atasına verilən birotəqlı evi satıb. Ev satıldıqdan sonra isə atası dünyasını dəyişib. Onun atasının ölümü ilə bizim heç bir əlaqəmiz yoxdur. Dedikləri, yazdıqları tamamilə yalandır. Yunis Abbasov Gəncə Şəhər İqtisadi Məhkəməsinə müraciət etmişdi. Lakin araşdırma aparıldı və sübuta yetirildi ki, iddialar tam əsassızdır".

□ E.SEVİDAĞA



Şirvandakı silahlı insidentə görə daha 2 nəfər həbs edildi

Şirvan şəhərində baş verən silahlı insidentlə əlaqədar məhkəmənin qərarı ilə iki nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Şirvan Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, noyabrın 5-də gecə saat 23.00 radələrində baş verən silahlı insidentlə əlaqədar iki nəfər şübhəli şəxs qismində tutulub. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdü Ağami Əli Rəsim oğlu 4 ay və 1985-ci il təvəllüdü Salmanov Tural Baloğlan oğlu barəsində isə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, noyabrın 5-də Şirvan şəhəri, H. Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə 1983-cü il təvəllüdü Nəciyev Elvin Zamanəli oğlu və 1990-cı il təvəllüdü Sarıbalayev Zaur Vəfadar oğlu tapançadan açılan atəşlə qətlə yetirilib.

Məlumata görə, istintaqın gedişində məlum olub ki, qeyd edilən kafedə Elvin Nəciyev "Makarov" tipli tapançadan Zaur Sarıbalayevə ürək nahiyəsindən atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Ağami Əli isə "Makarov" tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Ürəyindən güllə yarası alan E. Nəciyev Şirvan şəhər xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Ağami Əlinin qətlə istifadə etdiyi "Makarov" tipli tapança 2 gün sonra Şirvan şəhər xəstəxanasının ərazisində tapılıb.

Məşhur cərrahın evini yaranlara hökm oxundu

Noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinə oğurluq etməkdə təqsirləndirilən Astara rayon sakini Elvin Əliyev və onun əmisi oğlu Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.



Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə görə, Elvin və Anar Əliyevlərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu ilin aprel ayında Xətai Rayon Polis İdarəsi (RPI) 37-ci polis bölməsi (PB), Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) və Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazımın mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlanmış Astara rayon sakini Elvin Əliyev tutulub.

Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F. Zeynalov da tutulub.

Qeyd edək ki, evindən oğurluq edilən 1977-ci il təvəllüdü Kazım Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdürüdür.

Elan

Buzovna dairəsində, Daxili Qoşunların yanında 7 sot torpaq satılır. Sotu 7500 AZN. Əlaqə telefonu: (050) 343-59-72

Kişilər!!! Axırcı şans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtıdan tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin amala gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızılı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən əyilməsi (Peyroni xəstəliyi)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalqlar və ağrılaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda iken və yuxudan qalxanda qan təzyiqinin yüksək qalxması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkimə zəng etmək üçün (saat 11.00-dan sonra)

Tel: (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

Elan

Qəbələ rayonu Vəndam kəndində parket fabriki bütün avadanlıqları ilə birlikdə, çox ucuz qiymətə (7500 AZN) təcili satılır. Tel: 070 335 90 15

Binəqədi-Xırdalan şossesi yaşayış massivini, Respublika Dövlət Yol Polisinin yaxınlığında əlverişli qiymətə 4 sot torpaq sahəsi satılır. 2,5 metr hündürlükdə daş hasarın içərisində, əla yerdə. İşıq, qaz, su 15 m. məsafədə yerləşir. Yenilənmiş kanalizasiya xətti, meyvə ağacları var. Yol asfalt-beton. Tel: (050) 614-40-24

Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Etorts" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gəzləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34

Son illərin ən qalmaqallı mİRAS hekayələri...

Özlərini sağlıqlarında, miraslarını ölümlərindən sonra bölüşə bilmədilər

Məşhurların ətrafındakı söz-söhbətlər onlar öldündən sonra daha da böyüyür. Buna səbəb isə daha çox mübahisəli miraslıq mövzudur. Bugünlərdə Azərbaycan mediasında da müğənni Flora Kərimova ilə İlhamə Quliyevanın öz miraslarını köməkçilərinə vermələri ilə bağlı xəbərlər yayıldı. Bununla da mətbuatda yenidən qalmaqallı varislik mövzusu gündəmə gəldi.

"Yeni Müsavat" siyasət və şou-biznes tarixindəki ən qalmaqallı varislik hekayələrini sizə təqdim edir.

Mandelanın özünü "böldülər", mirasını yox...

Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandela torpağa tapşırıqlar-tapşırıqlmaz ailəsində miras üstündə dava başlayıb. Cənubi Afrika qəzeti olan "Times" in yazdığına görə, Mandelanın böyük nəvəsi olan Mandla Mandela əfsanəvi liderin Kunu kəndindəki ailə evindən çıxarılib. Evə gələn Mandelanın böyük qızı Makazivenin evin qılını dəyişdirdiyi bildirilir. Babasına aid ərazidə olan evində qalan Mandla bazar günü səhər oyanıdığına evində elektrik və suyun kəsildiyini görüb.

Tərəflər arasında intriqaaların hələ Mandelanın ölümündən əvvəl başladığı bildirilir. Münəqişəyə səbəb isə miras davası olub. Mandela öz biliblərini babasının milyon dollarlıq varidatını ələ keçirməkdə ittiham edir. Onun atası 2005-ci ildə QİÇS-dən dünyasını dəyişdikdən sonra uşaqlarının Kunuya yaxın əraziyə köçməsi Makazivenin xoşuna gəlməyib və münaqişə də bundan sonra başlayıb.

2008-ci il oktyabrın 25-də vəfat etmiş dünya şöhrətli müğənni Müslüm Maqomayevin ailəsindən də miras davası yan keçməmişdi. Mərhum sənətkarın müğənni Mila Karevoyla vətəndaş nikahından olan oğlu Müslim-Daniil atasından qalma mirasa sahib çıxmaq istəyirdi. ABŞ-da yaşayan Mila Karevoy və oğlu bununla bağlı vəkil tutdular və məhkəməyə müraciət etmək üçün sənədlərini hazırla-

dılar. M.Karevoy həmin vaxt iddia edirdi ki, onda Müslüm Maqomayevin vəsiyyətnaməsi var. "Yalandır, ortada heç bir vəsiyyətnamə yoxdur. Çünki atam qəfilən vəfat etdi. 3 günün içində ölümündən getdi. Ona görə də vəsiyyətnamə yazma bilməzdi. Nə vəsiyyətnamə? O, xəstəxanada olanda bizə gələcək planlarından danışdı".

Bu sözləri isə Müslüm Maqomayevin qızı Marina Maqomayeva bildirib. Bəlli olub ki, M.Mağomayev istər SSRİ döneminde, istərsə də ondan sonra fantastik tirajla çıxan kaset və disklərinə görə milyonlarla rubl həcmində qonorar almış.

Kayahan və Adnan Şenses öldü, pullar ailəni bir-birinə qatdı

Məşhur Türkiyə sənətçisi Kayahanın ölümündən sonra ailəsi arasında miras davası böyüdü. Belə ki, Kayahanın ilk evliliyindən olan qızı Beste Haravon vəsətət qaldırdı. Beste Haravon məhkəmə ərizəsində atası ölümündən öncə İpek Açarın atasının hesabından külli miqdarda pul çəkildiyini bildirdi.

Kayahanın iki tərəfi qarşı-qarşıya gətirən mirası Gömeçdəki məşhur Gönül villa, yenə Gömeçdə bir mənzil, bankda külli miqdarda pul, gəmi və iki avtomobildən ibarətdir.

Kayahan irsinin 8/3 hissəsini böyük qızı Besteye, 8/3 hissəsini kiçik qızı Aslı Gönülə və 8/2 hissəsini həyat yoldaşı İpek Acara vəsiyyət edib.

2014-cü ildə dünyasını dəyişən türkiyəli məşhur sənətçi Adnan Şensesin mirası qırçı çıxmada bölüşdürülməyə başlandı. A.Şensesin həyat yoldaşı Lale xanım ilə ilk həyat yoldaşı Me-

ral Tunalıdan olan qızı Arzum arasında miras davası düşüb.

Lale xanım ilə Arzum sənətçinin illər əvvəl aldığı Zeytinburnundakı yanacaqdoldurma məntəqəsindən başqa, İstanbul Ortaköy, Akatlar və Arnavutköy rayonlarında bir lüks ev, İngiltərədə bir lüks ev, Levent məhəlləsində bir villa, Bordum Gümüşlükədə bir ferma, iki "Volksvagen" avtomobili və iki tanker daxildir.

Keçək digər qalmaqallı miras hekayələrinə. Türkiyənin tanınmış siyasətçilərindən Nəcəddin Ərbakan 2011-ci ildə 84 yaşında dünyasını dəyişəndən sonra uşaqları arasında mirasın paylaşımı mövzusunda problemlər yaşanmış və məsələ məhkəməyə daşınmışdı. Üç uşaqdan Ərbakanın böyük qızı Zeynəb Ərbakan "mirasdan payını yetərincə ala bilmədiyini" və qardaşlarının mal oğurladığını" iddia edərək, bacısı Elifdən, qardaşı Fatik Ərbakandan, eləcə də yeznəsi Mehmet Altınözün də aralarında olduğu 7 nəfər haqqında məhkəmə qarşısında iddia qaldırmışdı.

Pavarotti eyni taleyi yaşayıb...

Məşhur İtalyan tenor Luçiano Pavarottinin 2007-ci ildə ölümündən sonra ailə üçün miras qalmaqalı başlandı. Toplam sərvəti 600 milyon dollar olaraq təxmin edilən Pavarottinin mirası ilə bağlı dörd qızı, ikinci həyat yoldaşı Nicoletta Mantovani və vəqflər məhkəmədə qarşı-qarşıya gəldilər.

İntihar edən məşhur aktyor Robin Vilyamsın ailəsində də miras qalmaqallı uzun müddət müzakirə olunub. Amerikalı aktyorun sonuncu həyat yoldaşı Syuzan Şneyder və Vilyamsın keçmiş evliliklərindən olan üç uşağı mirasda anlaşamadıqları

üçün məsələni məhkəməyə daşdılar.

Dünyaca məşhur əmlak kralı olan Heri Helmslinin ölümü ilə başlayan miras davası isə aylarla medianın gündəmindən düşmədi. Çünki Empire State göydələni ilə paralel olaraq, əlavə 57 hotelin də sahibi olan H.Helmsli 57 yaşında dünyasını dəyişəndə 5 milyard dollara yaxın mirası olub. Bundan ən böyük payı isə itinə verib və 4 nəvəsindən 2-sini mirasdan məhrum edib.

Ceksonun dillərə dastan mirası və miras davası

2009-cu ildə ürəyinə məğlub olan pop-kral Maykl Ceksonun ilk vaxtlar 30 milyon dollar miras qoyub getdiyi məlum olmuşdu. Pullar Ceksonun 81 yaşlı anası Ketrin, uşaqları Prins, Blanket və Paris arasında bölünəcəkdə. Həmin vaxt ailə adından açıqlama verən vəkil 2009-cu ildə ölənlərin 310 milyon dollar borcu ödəndikdən sonra yerdə bu rəqəmin qaldığını demişdi. Bu günə qədər 750 milyon tirajla albomu satılan Elvis Presley, "Bittl" kimi ulduzların yanında adı çəkilən Mayklın hətta məhəlləsindəki əczaxanaya da borcu olub, buna görə məhkəməlik də olublar. Bu və digər borclarını ödəmək üçün mərhum London konsertlərini vermək istəyirdi ki, Əzrayıl başının üstünü kəsdi.

M.Ceksonun atası Ceo Cekson da oğlunun mirasından pay istədi. Aradan bir neçə il keçəndən sonra Ceo Cekson Los Ancels məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O iddia ərizəsində yazıb ki, Maykl Ceksonun anası Katerinə hər ay oğlunun mirasından 86 min dollar verilir. Qeyd edək ki, Maykl Cekson vəsiyyətində 3 uşağına anasının baxmasını istəyib. 86 min dollar da hər ay onun mirasından bu məqsədlə anasına ayrılır. Ceo Cekson isə özü üçün




pul əldə etmək istəyir və hər ay ona 15 min dollar verilməsini tələb edib. Ata bu pulun kirayə, yemək və təyyarə biletlərinə xərcləyəcəyini bildirib.

Dünyanın gəlir bazarında ən böyük texnologiya firması olan "Samsung"un qurucusu Lee Byung-chul 1987-ci ildə ölümündən sonra ailəsinə 5 milyard dollara yaxın miras qoyub. 2010-cu ildə ailənin böyük qardaşı Lee Maeng-hee gəliri 220 milyard dollara çatan "Samsung" Qrupunun rəhbəri oğul Lee Kun-heeyə, bacısı Lee Sook-Heeyə mirasın paylaşımı ilə bağlı məhkəmə qarşısında iddia qaldırıb.

Türkiyənin barmaqla sayılan Sabancı ailəsi də miras davasından öz nəsibini alıb. Sabancı Holdingin qurucularından olan Hacı Ömer Sabancı 1979-cu ildə ölənlərin oğlu İhsan Sabancı ilə yaşadığı qeyri-rəsmi nikahdan dünyaya gələn Sevilay Sabancı Çınar babasından qalan mirasa ortaqla bilmək üçün 2003-cü ildə məhkəməyə müraciət etdi. Çınar məhkəmədən "Sabancıların varisidir" qərarını çıxarıb.

Dünyanın ən varlı qadını olan Lilianna Bettenkort sərvətinin 1 milyard avroluq qismini "mənavi oğlum" dediyi fotoqraf François Marie Baniere bağışlayıb. Onun bu hərəkəti qızı Meyersi çox hirsəndirib. O, anasının əqli cəhətdən xəstə olub-olmadığını araşdırılmasını istəyir. Yaşlı qadın isə həkimə getməyi davamlı olaraq rədd edir. Dünyanın ən məşhur kosmetik şirkətlərindən biri olan "L'Oréal"ın ən böyük investoru və dünyanın ən zəngin qadını olan 86 yaşlı Bettenkortun 23 milyard avroluq sərvətinin 1 milyardını 61 yaşlı fotoqrafa bağışlaması anası ilə qızı arasında kəskin narazılığa gətirib çıxarıb. Ancaq yaşlı qadın bu hərəkətinə görə peşman olmadığını bildirib. Fransa mediasının yaydığı xəbərə görə, qızı Meyersin şikayəti üzərinə polis sui-istifadə ehtimalını göz önünə alaraq Bettenkortu və fotoqrafı sorğu-suala çəkib. Anası ilə qızının bu hadisəyə görə kəsülü olduğu bildirilib. Qeyd edək ki, Lilianın atası Evgen Şiller tərəfindən yaradılan şirkətdə dünya səviyyəsində 63 min adam fəaliyyət göstərir.

□ **Sevinc TELMANQIZI**





MÜSAVAT

Son səhifə

N 250 (6278) 11 noyabr 2015



Mafiya başçısının sərvətini tapdı

Kolumbiyalı narkobaronun itmiş pullarını bağban tapıb. Bağbanı qazan bağban 600 milyon dolları gördüyü zaman şoka düşüb. Pablo Eskobar 1944-cü ildə kənddə müəllim ailəsində dünyaya gəlib. 44 yaşına çatana qədər dünyanın ən varlı adamlarından birinə çevrilməyi bacarıb. Minlərlə düşməni olsa da, bir o qədər də sevənə sahib olmağı bacarıb. 1970-ci ildə dünya narkotik ticarətindən pay almağa başlamışdı. Eskobar artıq dünyanın ən məşhur narkobaronlarından biridi. 1975-ci ildə ən böyük narkobaronlardan birinin ölüm əmrini verdi və söz sahibi oldu. 1989-cu ildə "Forbes" jurnalının ən zənginləri siyahısında yer almağa başladı. Dövlətlə gizli əlaqələri olan narkobaron 1993-cü ildə ad günündən bir gün sonra öldürüldü. Ölümündən sonra Eskobarın sərvəti tapılmadı. 600 milyon dollarlıq sərvətinin harada olduğu bəlli olmadı. Plastik qablara gizlədilmiş 600 milyon dollar bir neçə gün əvvəl 65 yaşlı bağban tərəfindən tapılıb. Dövlət pulunu 1 milyon dollarını bağbana mükafat olaraq verib.

Timsahlarla qorunan həbsxana

Indoneziyada narkotiklə mübarizə idarəsində çalışan polisler qeyri-adi təklif irəli sürüblər. Ölkədə edam cəzası almış məhkumların saxlanılacağı həbsxananı timsahlar qoruyacaq. Yerli mediaya məlumat verən polis rəisi Budi Vaeso həbsxanaya xeyli sayda timsah yerləşdirəcəklərini deyib. Vaeso bir çox adalara səyahət edəcək və ən vəhşi timsah növünü tapmağa çalışacaq. Yeni həbsxanada yalnız narkotik tacirləri saxlanılacaq. Beləliklə, onların başqa məhkumları narkotik ticarətinə həvəsləndirmələrinin qarşısı alınacaq.




Məlumat üçün bildirik ki, İndoneziyada narkotik ticarəti ilə məşğul olmanın cəzası ol-

duqca ağırdır. Narkotik tacirlərinə burada güllələmə cəzası belə verilə bilər. Buna bax-

mayaraq, hökumət bunun qarşısını almaqda çətinlik çəkir.

Obamadan facebookda çağırış

ABS prezidenti Barak Obama facebook sosial şəbəkəsində səhifə açdı. Ağ Ev səhifənin Obamaya məxsus olduğunu təsdiq edib. "Salam, facebook! Artıq mənim də öz şəxsi səhifəm var", - bu, Obamanın səhifəsində yazdığı ilk sözlər olub. Obamanın sözlərinə görə, ümid edir ki, sosial şəbəkə istifadəçiləri onun səhifəsində ölkə qarşısında duran ciddi məsələləri müzakirə edəcək, öz fikirlərini bölüşəcək. Obama söz verir ki, vaxtaşırı statuslar yazmaqla ictimaiyyəti əyləndirməyə çalışacaq. "Prezident Obama" adlı səhifəni artıq yarım milyondan çox adam bəyənib. Prezident bu ilin sentyabrında Alyaskada olarkən çəkdiyi şəkli səhifəsinə örtük kimi yerləşdirib. Özü haqqında Obama yazır ki o, ata, həyat yoldaşı və ABS-ın 44-cü prezidentidir. Ağ Evin mətbuat xidmətinin məlumatına görə, səhifədə statuslar, şəkillər və videolar şəxsən Barak Obama tərəfindən paylaşılacaq. Facebookda yerləşdirdiyi ilk videoda Obama internet istifadəçiləri üçün Ağ Evin bağçasında virtual tur təşkil edib. O, burada şam yeməyi qabağı gəzdirdiyini bildirib. Həyətinə yaşayan dələlərdən danışan Obama, amerikalıları global iqlim dəyişiklikləri haqda ciddi düşünməyə və bu haqda internetdə daha çox yazmağa çağırıb.



Kəklipotunun faydaları:

- Sakitləşdirici təsirə malikdir;
- İmmuniteti artırır;
- Soyuqdəyməyə qarşı faydalıdır;
- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur;
- İştahı yaxşılaşdırır;
- Həzmə kömək edir;
- Mədə-bağırsağı və ciyərləri təmizləyir;
- Ağciyər xəstəliklərinə qarşı faydalıdır;
- Bağırsaq qurdlarını salır;
- Ən yaxşı ağrıkəsicidir.



QOÇ - Başınızda yeni ideyaları reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Bütəcənizi boş məsərəflərə xərcləməyin.



BUĞA - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin. Nahardan sonra işə yalnız istirahət və gəzintilərə meyl edin.



ƏKİZLƏR - Hərdəməyallığa mübtəla olmaqdan, hazırkı tərəddüdü durumdan sizi çıxara biləcək adamların yanında olun. Belə adamlar var. Elə işə hərəkətə keçin. Bu gün pul da gözənilir.



XƏRÇƏNG - Bəxtinizə fəaliyyət və yeni əlaqələr üçün ən uğurlu məqamlar düşəcək. Odur ki, mövcud potensialınızdan maksimum bəhrələnin. Müqəddəs yerləri ziyarət etmək yaxşı olardı.



ŞİR - Məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşsəniz də, günün ümumi mənzərəsi istəyinizə uyğun tərdə canlanacaq. Bütəcənizdə artım da mümkündür, amma səhhətinizi qorunmalısınız.



QIZ - Şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Qarşıda duran yarım ay ərzində görəcəyiniz işləri reallığa yaxınlaşdırmaq üçün müttəfiqlərinizlə əlaqələri dərinləşdirməlisiniz.



TƏRƏZİ - Düşünməyin ki, iştirakçısı olduğunuz proseslər neqativliyə gedir, əksinə yaxın vaxtlarda bunun bəhrəsini mütləq görəcəksiniz. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.



ƏQRƏB - Gələcək perspektivlərinizi reallaşdırmaq istiqamətində tənbellik edirsiniz. Belə ki, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Əzmkarlığınızı artırın.



OXATAN - Özünüzü mübahisəli situasiyalara atmayın. Bacardığınız qədər obyektiv və səbrli olun. İndiki çətin məqamda son sözü əvvəldə demək zərərli. Təcürbəli insanların yardımına ehtiyacınız var.



OĞLAQ - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra səfərə çıxmağa dəyər.



SUTÖKƏN - Aqlınız kəsməyən şəxslərlə görüşlərdən yayının, aldana bilərsiniz. Ümumiyyətlə bu gün risklərə getməməli, yalnız sınaqlardan çıxmış dostlarınızla bir yerdə olmalısınız.



BALIQLAR - Məxfi danışıqlar aparmaq, gizli planları təcridən həyata keçirmək üçün səmərəli vaxtdır. Amma gərək bütün bunlar xeyirxah müstəvidə cərəyan etsin. Sənədlərlə bağlı diqqətli olun.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Saunada ayaqlarını itirdi

Çarmine Conson adlı qadın Atlantda yerləşən "Gwinnett County La Fitness" mərkəzindəki saunada ayaqlarını itirdi. Belə ki, qadın saunaya girdiyi zaman huşunu itirib və 2 saat orada qalıb. Ç.Conson gözlərini açdığı zaman bir xəstəxanada olduğunu və ayaq barmaqlarını itirdiyini gördü. İki ay xəstəxanada müalicə edilən qadının ayaqları yanıb. Barmaqları ağır vəziyyətdə olduğu üçün həkimlər ayaq barmaqlarını kəsməyə məcbur olublar. O, artıq xüsusi bir ayaqqabı geyərək yaşayacaq. Həyatının bundan sonra çox çətin olacağını deyən qadın fitnes mərkəzini məhkəməyə verəcəyini deyib: "Artıq asan olan şeylər belə mənim üçün çox çətin. Hər şeyi əvvəldən düşünməliyəm. Əks halda, yuxıla bilərəm".



Gözünü açdıqda... Tallıslıq qadın saunaya girdi, həyatı karardı

Qadının vəkili fitnes mərkəzinin xəstəxana xərclərini qarşıladığını desə də Consona təminat ödəməyə də məcbur ediləcəyini bildirib.

Səhifəni hazırladı: **ŞAHNAZ**

Təsisçi: **Rauf ARİFOĞLU**
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-ci məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisensiya N: B 114
SAYI: 5.300